


MƏMMƏD ARAZ



**Yol
ayricında
söhbət**

МӘММӘД ARAZ

YOL AYRICINDA SÖHBƏT



Азербайджан
ИЗДАНИЕ
им. Фахундова

"Azərbaycan"
nəşriyyatı
Bakı — 1998

Redaktoru
Aqil ABBAS

Kitabın tərtibçisi
Gülxanım MƏLİKMƏMMƏDOVA

*Bu kitabın
ışıq üzü görməsində
Milli Məclisin üzvü
Fəttah Heydərov
cənablarının xüsusi
xidməti olmuşdur*

M55 (97)

Məmməd Araz. Yol ayrıcında söhbət. — Bakı,
"Azərbaycan" nəşriyyatı, 1998—320s.

4804000000—055(97)
M——Sifarişlə
M670(07)—97

Xalq şairi Məmməd Arazın "Yol ayrıcında söhbət" adlı yeni kitabına onun son illərdə yazdığını, xalqımızı sarsılmazlığa, əyilməzliyə, milli qırura; insanlığa, haqq-edalətə, bütövliyə; birliyə, yurdumuzun ağrıcılarını duymağa səsləyen şerfləri toplandı. Həmçinin kitabı seçmə şerflər toplusu da adlandırmış olar. Bu şerflərin hamisini bir haray, bir çağırış birləşdirir: "Ayağa dur, Azərbaycan", soni özün qorunulşan, sonın müstəqilliyyin öz əlindədir. Ağlamağa, sizləməğə yox, döyüşə hazır olmaq gorokdır!

Bu kitab təmiz, duru poetik nümunələrdən tərtib olunmuş sənət əsəridir, tələbkar oxucularımızla həmsöhbət olmağa qadıdır.

TƏSƏLLİ

Hələ ömrümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışq.
Bizim payımıza çatısı olub
Təsəlli bir qasıq, ümid bir qasıq.

Demə ki, ömrümüz keçdi yaridan,
Biz yenə ümidi günlər yarıyıq.
Biz ki, gələcəyə inam sarıdan
Dünyanın ən varlı adamlarıyıq!..

yanvar 1970

BU MİLLƏTİN DƏRDİ-SƏRİ

Nəhrləri döndər belə haqqə sarı,
Haqq qapısın açmır, atam, haqq açarı.
İmanınla, gümanınla haqqə sarın,
Bu millətin dərdi-səri min şaxəli.

Hökümü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;
Sayğısı cox, qayğısı cox bu millətin;
Bu millətin dərdi-səri min şaxəli.

Tanrıım, məni tuş eləmə satqına, tuş;
O, milləti şöhrətinə girov qoymus,
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.

Özü hakim, özü dustaq öz içində,
Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında toz içində...
Bu millətin dərdi-səri min şaxəli.

Gözgörəti taxdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm,
Bu düzlükdə düzlük özü əydi düzü,
Bu millətin dərdi-səri min şaxəli.

Bu, beləcə içimizdən gələn səsdi,
Bu, beləcə yolumuza çıxan dərsdi;
Düşmən əli əlimizlə bizi kəsdi,
Bu millətin dərdi-səri min şaxəli.

Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddas adlı yurd dağıdan olan yerdə.
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli...



Ülqəlinə bir yaşlı bəz
Şəhəddinə bir yaşlı bəz
Şəhəddinən koməndis
Dur, icmədə qorunur nəz
Ölünlər qalınlı mənz

AYAĞA DUR, AZƏRBAYCAN!

Nə yatmışan qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri

biz hər şeyi bölə billik!

Səndən qeyri

biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yışan,

Gürşad boğan yurda oğul

oğulların!

Qara çoban, Dəli Domrul oğulların.

Çək sinənə-qayaları yamaq elə,

Haqq yolunu ayağına dolaq elə,

Bayrağını Xəzər boyda bayraq elə,

Enməzliyə qalxmış olan bayrağını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayrağını!

Ayağa dur, Azərbaycan!

Bunu bize zaman deyir,

Məzarından baş qaldırın baban deyir!

Nər oğlu nər, səninləyəm!

Səninləyəm, silah tutan,

Külung tutan, yaba tutan,

Kösöy tutan, nişanlı ər, səninləyəm!

Səninləyəm, qız atası,

Hanı nərən, hanı səsin!

Hanı andın!

Yoxsa sən də yatmışlara, batmışlara,

Qeyrətini satmışlara xirdalandın!!!

Gözünü sil, Vətən oğlu,

ayağa qalx!

Üfűqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur, içində qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə.

Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan biter əyilməzlər!
Mərd oğullar,-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüye kömülməzlər,
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yixin məni söz atından,
Atın məni tank altına,
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılincim,
didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni
xilas edim
Neçə "səni", neçə "məni" xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli
rəhbər adam!
1918-də vuruşurdu,
Danışmirdi rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırı bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

19. III. 1992.

ULU ŞAHIM, QILINCINA SÖYKƏNİM!

Xətainin ruhu qarşısında.

Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdrətimiz, qeyrətimiz haçalanır,
Varlığımız cılıklıdır, parçalanır,
Ulu Şahim, qılincına söykənim!

İcimizdə döyüş gedir, vuruş gedir,
Özümüzdən özümüzə yürüş gedir...
Biz qılinci tərs tutmuşuq;
Özümüzü kəsir ağızı;
Qəh-qəh çəkir düşmən-azığın.
Biz qılinci tərs tutmuşuq
Və beləcə özümüzü unutmuşuq...
Ulu Şahim, qılinc calmaq öyrət bize!
İcimizdə seytan səsi,
Yalan səsi, böhtan səsi-
Didir bizi, yeşir bizi,
Ulu Şahim,
Qibləmizə çevir bizi!
Ulu Şahim, qılincına söykənim!
Zülmətlərə göz dikməkdən kor olmuşuq;
Özümüzü görmüşük ta, yorulmuşuq
Özümüzü görməyi sən öyrət bize,
Uçurulmuş dünyamızı
Hörməyi sən öyrət bize!
Ulu Şahim,
Qılinc calmaq öyrət bize!

İcimizlə vuruşmayı öyrət bize!
Xirdalayaq:
nəyimiz var,
nəyimiz yox;
Neyimiz az, nəyimiz çox,
Bəs eləyər-çox ələdik göz yaşı da,
Göz yaşımız əritdi ən sərt daşı da.

Yağıları sevindirdik, bəs eləyər!
Al mumluğu,
al, qəddarlıq öyrət bizo!
Bir azca da canavarlıq öyrət bizo
Onda bəlkə qoyun-quzu
olanımız təzər, itər;
Onda bəlkə sərhəd boyu
ərlər bitər, nərlər bitər...

Ulu Şahım, qılıncına söykənim!
Biz düşmənlik bacarmadıq,
Düşmənləri tanımağı öyrət bize.
biz nifrəti
qanımızla yoğurmayı bacarmadıq,
Qələminlə sən məleklik öyrətmisən,
Qılıncınla Əzrayıllıq öyrət bize.
Biz özümüz özümüzə məğlub olduq,
İçimizdə, qanımızda məğlub olduq.
Məğlubların sərəfinə süfrə açdıq.
İsti çörək, "isti qorxu" yedizdirdik.
İsti qəzəb, isti yaraq,
İsti nifrət...yox, vermədik!
İçimizdə yer şumlaşdıq;
Yaxşı-yaxşı xəyanətlər,
Yaxşı-yaxşı cinayətlər bitirməyə.
Gör ağlımız yetir nəyə?
Gör əlimiz yetir nəyə?
Tanrı, bizi bizdən qoru!
Öz əlimizdən qoru,
Əməlimizdən qoru!
Bu millətin süfrəsini duzsuz qoyma,
Bu millətin kürsüsünü sözsüz qoyma!
Namərdi sən elə yatırı,
Qoy biryolluq ayılmasın.
Ulu Şahım, ruhun bizdən ayrılmاسın,
Ulu Şahım, bize yar ol!
Ulu Şahım, qılıncına söykənim!..

SƏNƏ İNANIRAM

Nə dona girsə də ilandır, ilan,
Lənət ağına da, qarasına da.
Nə dildə danışsa-şeytəndi, şeytan,
Lənət bozuna da, alasına da.
Bunu mən demirəm, babalar deyib:
Qurdunan yoldaş ol, əcməği bərk tut;
Göz qırpdın qapacaq o üzə gülən,
Az oldu yaltaqdı, çox oldu cəllad,
"Böyükələr" dalında gizlənə bilən
Fərqi yox kişi, fərqi yox arvad.
İçində gizlənər eşik görkəmi;
Sümsünər it kimi, sinər qurd kimi,
"Böyükələr" dalında görünməz onlar.

Beləcə kiçilər "böyük olanlar"
Beləcə böyüməz kiçik olanlar
Ayaq yalanıyanlar-küçük olanlar.
Kiçiklər, zənciri böyük əlində,
Yüz səmtə qısqırdar yeri gələndə.
Yüz yol söz verildi, and da içildi,
Unutduq: "bu itlər girəvəcildi,"
Çevrildin, qəfildən qapacaq səni,
Qapıb öz baltanı çapacaq səni,
Hələlik bu düşüb baxtımıza bu,
Hələlik doğrudur bu acı doğru.
Ayıq olmalıyiq hər yerdə-ayıq,
Süfrədə, yataqda, səngərdə ayıq,
Mən ayıq, sən ayıq, sərkərdə ayıq...

O kimdi dəm olan özgə yasından?
O kimdi haqsızı haqlı eləyən?
Ayını təzdirib mağarasından,
"Bu mənim tarixi muzeyim..." -deyə!
İçər sağlığına bir məkri varsa,
Yoluna bir qucaq təbrikə çıxar.
Süfrəndə yağlıca bir tikə görsə

Ağzında dışınə şerikli çıxar.
Bundan da betərdi öz olanımız,
Əyri olanlardı düz olanımız,
Bundan da betəri: bölgəbazlarıq,
Badələr dalında ölkəbazlarıq.

Qeyrətdən güc alar gücü az ölkə,
Ölkə yox, ölkədir qorunmaz ölkə.
Bu, mənim vəzifəm: əli qələmdə,
Bu, mənim vəzifəm: sözü kürsüdə...
Bu, sənin vəzifən: əli tətikdə,
Bu, sənin vəzifən: gözü üfüqdə...

Başımın üstündə müqəddəs Quran,
Sənə inanıram, ölkə rəhbəri.
Sənə inanıram, keşikdə duran
Ayıq Vətənən oğlu, Vətənən əsgəri!

8. V. 1995.

YAŞAMAĞA NƏ VAR Kİ?

Özündən azca uzağı
Məni görməyə qoymurlar.
Özümün sərhəd xəttimdə
Məni ölməyə qoymurlar,
Nə içimdə ağlamağa,
Nə də gülməyə qoymurlar.

Gözlərini satır dargöz
Bəxsış vermək ister mənə.
Nə ki könlümə yatmadı
Tezcə tapar, pislər mənə.
Qanmaz qansa ki, qanmazdı,
Yaşamağa nə var, qardaş!

Min arşın quyu dibində,
Tamahkar əli cibində,
Gözlər ki, ulduz yağacaq,
Ulduzla qızıl yağacaq.
Bu hikməti babam deyib:
"Girsiz dostdan bir qara daş..."
Məni məndən gizlədəmiş,
Mən çəkdirən divar, qardaş!
Qanan qandırsa qanmazı
Yaşamağa nə var, qardaş!

Bu dünya bir sıňıq gəmi,
Tərsi hara, düzü hara...
Məni alıb yedəyinə,
Üzgü bilməz, üzür hara?
Hər şey sırlı, hər şey aydın,
Pişik hürür it yerinə,
İt cumur toyuq yeminə.

İçimdəki dava qoymur
Cölümədə davarı görəm.
Çətin turda anlamazı

ƏSGƏR OĞUL

"Igid əsgər, möhkəm dayan"
Ş.Əlizamanlının oxuduğu mahnıdan

Sən bunyurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!

I.V.1993

Görən adamı görəm.
Bu toydan başım çıxmadi,
Bu yasdan başım çıxmadi,
Evlənən kimdi bilmədim;
Və ölü kimdi, bilmədim.
Bu dünya bir sınıq gəmi,
Öz qollarım avar, qardaş,
Yaşamaq nədi, bilməsən
Yaşamağa nə var, qardaş!

Son atəs də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul-mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür,
Hünər ölmür, mərdlik ölmür-əsgər ölmür.

Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!
Körpələrin yuxusunu qoru, qardaş!
"Vətən ölməz" duyğusunu qoru, qardas!
"Hünər ölməz" nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!
Gurşad olub göydən ələn - mən bilmirəm,
Qara bələn, buza bələn - mən bilmirəm,
Harda sırləş, harda filləş - mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdur, atam!
Öncül oğul dönüb geri baxmir, atam!

Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daha sizləmişıq, ağlamışıq!
Gerida biz qəbir yeri saxlamışıq!
Özümüzə dar ağacı qurmaq üçün
Özümüz öz boynumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!

SÖZNƏN
ZARAFAT EYLƏMƏ

Qəbir yeri saxlamışıq, qəbir yeri.
Bu torpağın hər qayası deyir bunu,
Bu torpağın min yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.
Dönmə geri üfüqəcən...
Nə zaman ki bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,

2. XI. 1993.

Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.
Onda dönüb görəcəksən:
nakamların qəbri: Məşəl!
Qaliblərin qəbri: Məşəl!
Məşəl! Məşəl!
Şah dağından qəbri məşəl!..

Bu sözdü - dərddi, qəhərdi;
Sonu işıqdı, səhərdi,
Atdı, cilovdu, yəhərdi,
Söznən zarafat eyləmə!

Bu, taleyin bəd yoludu,
Tozlu, qumlu kənd yoludu,
Kiməsə cənnət yoludu,
Söznən zarafat eyləmə!

Sözün sözü pozmağı var,
Qayalara yazmağı var.
Dəvə kimi qızmağı var,
Söznən zarafat eyləmə.

Qılınc kimi suvar sözü,
Döyüslərə apar sözü,
Qorxar sözdən "məzar" sözü,
Söznən zarafat eyləmə.

Hardasa ərzin yaşıdı...
Qəsd-qərəz bilməz,-naşıdı.
Hardasa əhlət daşıdı,
Söznən zarafat eyləmə.

26. III. 1993.

MİKAYIL ŞER OXUYUR...

Mikayıl Mirzənin əlli yaşı tamam oldu. O, Azərbaycan xalq artisti, böyük aktyordur, millət vekilidir, ictimai xadimdir, sənət müəllimidir. Bunlar hamısı məlumudur. Mən sair olduğum üçün onun coxsəhəli fəaliyyətinin bir qanadından—poesiya qanadından danışmaq istəyirəm, onu alqışlamaq istəyirəm, onu dinləmək, dinləmək istəyirəm.

Mənəcə, Mikayıl bir dəfə dinləyən kəs sonra uzun zaman özü-nü öz içini dinləməyə bilmir, cünki Mikayılın oxuduqları yalana, böhtana, riyakarlığa, nadanlığa qarşıdır, onları daşıyanlara qarşıdır; onlara sillədir, qılıncdır Mikayılın şərləri, Onları dinləməmək mümkün deyil...

Doğruya, ədalətə yön tutan insan zəkasıdır Mikayılın müraciətləri; əbədi işiq, sabahın nuruna çağırışdır. "Mən kiməm" sualına cavabdı, "Tətikdən barmağını çək" nidasıdır Mikayılın səsi.

Mikayıl şer oxuyur!

Onun söz qalası qaynaqdı yerə,
Onun söz qayası güclüdü gücdən.
Özündən qəcməyi bacaran deyil,
Özünə dönməyi öz elindədir.
Deyirəm: yüz ildi, yüz əlli ildi
Dünyanın damına çıxıb Mikayıl,
Yalanla doğrunun səddini çəkir,
Haqq ilə nəhaqqın səddini çəkir.

Yığış söz daşları, söz qayaları,
Vurub bəbəyinə biganələrin,
Atır qulağına eşitməzlərin,
Atır ürəyinə ürəksizlərin,
Mikayıl şer oxuyur:
Sərhəd xətti ayıqdır,

Das-qaya da ayıqdır.
Ağaclar da ayıqdır.
Əsgər gözləri ayıq,

Əsgər barmağı ayıq,
Əsgər nəfəsi ayıq,
Əsgər silahı ayıq.

Mikayıl şer oxuyur.

Bəzən də belədi, belədi dünya
Nəinki damına çıxanı görmür,
Damında saçını yolanı görmür,
İnsana daş atan insanı görmür.
Hətta bacasından düşəni görmür.
Hətta qapısından girəni görmür.
Üzünə şapalaq vuranı görmür.
Bəzən də belədi, belədi dünya
Onu uçurana heykəl ucaldır,
Onu ucaldana "yaxşıca" zindan.

Dünyanın qarantalıq zindanlarına
Üşyandı Mikayıl, üşyandı, üşyan...
Dünyanın qarantalıq zindanlarını
Bir təkandan, bir həmlədən uçuran
Nəğmələr oxuyur Mikayıl.
Cəsarətlər birliyi
birleşib hünər olur,
Hünərlər birliyində
Hamı bir nəfər olur

Şəhid məzarlarının
baş daşı səngər olur,
Ölkə beş qat böyüyür
Ölkə səfərbər olur:
Mikayıl şer oxuyur...

8. I. 1997.

**"QOŞUL MƏNƏ,
GEDƏK... "-DEDİN**

- Gəl qoşul mənə, gəl gedək.
- Necə gedək? Hara gedək?
- Hara? Özüm də bilmirəm,
Bəlkə hara gəldi, gedək,
İnsan yeyir bir - birini,
İnsan didir bir - birini.
Gedək...

köhnə mağarada

Bəlkə qalır köhnə adam,
Bəlkə hələ ağlı qalan
Kellə qalır mağarada.
Kellə qalır,
İnsan çıxıb ağlı kəsik,
Bəlkə tapaq, bəlkə déyək:
Mağaradan çıxan insan:

Ağlin qalib mağarada.
"Qayıt, ağlı kəsik adam!"
Qayıt, ağlına sahib ol,
qayıt, qan tökməyə yadırğa!
Odun sönüb mağarada
Qayıt, dünyani yandırma!"
- Gedək, dedim, gedək vallah,
Beş - on insan qalır hələ,
Kif atıbdı çox ağıllar,
Gedək ağıl dalışınca ...

22. VIII. 1995.

**HARA GEDİRƏM,
BİLMİRƏM**

Hara gedirəm, gedirəm,
Bilmirəm, hara çıxır bu yol.
Hardan keçib, hara aşsam,
Uçurumlara çıxır bu yol.

Bu nə mənzildi sonu yox,
Özündən bir səmtə yönü yox.
Əgər budursa yeni yol
Hara çıxır, hara bu yol?

Bəlkə dağlı, düzlü yanan,
Səsli yanan, sözlü yanan;
Kül altında gizli yanan
Ocaqlara çıxır bu yol.

Cox analar ağlar qalıb,
Sinələrdə dağlar qalıb,
Əlim yetməz çağlar qalıb,
O çağlara çıxır bu yol.

Bilməm bilən varmı bilə
Bilə hara çıxır bu yol?
Bilməm görən varmı görə,
Görən hara çıxır bu yol.

24. V. 1995.

Öldürən işə
Deyin günəşə
Qızılı vəndə
Bütün qələmərə
Üzüntüyə
Üzüntüyə
Qayıt, işə

GECİKDİN

Mahir cərrah bıçağını qatladı,
Kimsə dedi: Heyf, dədə, gecikdin.
Dedi: rahat yaşamağın bir yana,
Vallah, rahat ölməyə də gecikdin.

V. 1995

QOLUZORLULARA NİFRƏTİM VAR

Bütün qoluzorlulara nifrətim var:
Boylu olsun, alçaq olsun,
Lətti olsun, qıraq olsun,
Çinli olsun, cinsiz olsun,
Dinli olsun, dinsiz olsun...

Bütün qoluzorlulara nifrətim var.
İnsan ölüür,
Yurd dağlırlar göz qabağında,
Ölən niyə yaranmışdır?
Bu yurd niyə qurulmuşdur?

Körpə niyə doğulmuşdur?-
Deyəmmədik-sən də, mən də.
Öldürənin böyründəcə
sən də vardın,
Mən də vardım şeytanla bir.
Sözə baxın: şeytan insan öldürdü
insanla bir.
Şeytanın da, insanın da
Birgə təlim keçdiyini
Özüm gördüm öz gözümlə.
İnsanın başında şeytan papağı,
Şeytanın başında insan papağı.
Özləri beləcə dəyişmişdilər;
Aylarla beləcə döyüşmüsdüller.
İnnən belə deyin görüm:

Öldürən kim, ölən kimdi?
Deyin görüm: qıran kimdi?
Quran kimdi? Bölən kimdi?
Bütün qoluzorlulara nifrətim var...
Ürəyimdə bir içimlik məhəbbət qalıb,
Ürəyimdə bir udumluq mərhəmət qalıb...
Qoyun ölüm öz dərdimlə, siz Allah!

ÇEÇEN FACİƏSİ

Allah, Allah, bu nə dünya, bu nə bəsər?!
Gözgörəti insan yanır, insan ölürlə;
Körpəsiylə, qocasıyla, xəstəsiylə;
Torpaq yanır: bulağıyla, ağacıyla.
Torpaq yanır: Havasıyla,
Qarışqası, böcəgiylə;
Tank altında tapdalanmış toxumuyla.

Didir insan bir-birini;
Yeyir insan bir-birini,
Bilmək olmur kim günahkar,
Kim haqlıdır.
Hamı, hamı günahsızdı-silahsızdı.
Hamı, hamı günahkardı-silahlıdı.
Cənab nazır, mən görmüşəm,
Çox görmüşəm tank burnunda
Ölümlə bir
beynəlmiləl nəğmələri gətirəni.

Çox görmüşəm,
Çox görmüşəm qana batmış
əlləri mən.
Çək tətikdən əllərini,
Yüz xaraba, min xaraba
müəllifi əllərini.
Kiçiklərin böyüməsi çətin işdi
"Böyüklərin" kiçilməsi
cox asandı.
Dünya özü yaxşı bilir:

Raketlərin qanadında qayda getmir,
Qanun getmir heç diyara.
Qayda-qanun dediyini
ürək yazır, əl daşıyır;
Öz əlinlə öz yurduna
ölüm dartmaq!-

Bu "yeni" bir hərbi məntiq!
Öz yurdunu şum eləmək,

Qan axıtməq, sonra, sonra
Su axtarmaq - qan yumağa?!
"Mənim"-deyib o torpağı,
Əkmək, sonra mərmi səpmək,
Çox qəribə davadı bu.
Çox qəribə məntiqi var
bu qırğının.
Çox qəribə sualı var.
Cavabı yox bu qırğının,
Cavabı yox...

10. I. 1995.

YOXDU SÖZÜM, YOXDU DAHA

Vallah, sözüm tükənibdi,
Vallah, sözüm yoxdu daha.
Adam var daşla danışır,
Quru ağaçla danışır,
Mən bilməm nədən danışım,
Bilməm nəyinən danışım,
Buxovlu atnan danışım,
Südsüz inəynən danışım?

Qurdan-qoyunnan danışım,
Ya bunlar arasında
Gedən oyundan danışım...
Vallah, sözüm tükənibdi

Diri sözü dildən qapıb
Samanlığa təpənləri
Görmürəm, görə bilmirəm.
Təpib, təpib
Üstünə su səpənləri
Görmürəm, görə bilmirəm.
Zaman sürür köhlənini,
Sürür beləden—beləyə.
Nə zaman samanı saxladı
Nə saman zamanı saxladı,
Nə qapanı qapanı saxladı,
Nə yaman yamanı saxladı.

Bircə ovuc dənim vardı,
Qapıb nəyəsə qatdılara
Qapıb kiməsə satdılara.
Adam var daşla danışır,
Quru ağaçla danışır,

Bircə ovuc dənim vardı,
Dənliyə tökülmədi,
Torpağa əkilmədi.
Daha mən nədən danışım?
Vallah, sözüm tükənibdi.

AD GÜNÜMƏ

Heç gün çatmaz bu gün mənim ad günümə,
Nəvələrim gəlmisdilər ad günümə.
Nəvələrim Toğrul, Tuncay-nəvələrim
Ürəyimin hayına hay - nəvələrim!
Bu gün mənim qapım açıq,
Qəlbim açıq;
Yer üzündən qorxu qaçıb,
Ölüm qaçıb.
Yer üzündən qovulubdu acliq, qəhər;
Astanamda aylı gecə, nurlu səhər...
Nəvələrim gəlmisdilər ad günümə
Gəlmisdilər ağ günümə, şad günümə.
Bu gün bütün yamanlıqlar qolu bağlı,
Bu gün bütün nadanlıqlar qolu bağlı.
Bu gün bütün uşaq payı uşaqların,
Yer üzünün günü, ayı uşaqlarının:
Qəhqəhələr ağ işıqdı, ağ sulardı,
Arzular da buxov bilməz arzuları.
Nəvələrim gəlmisdilər ad günümə...
Baş qaldırıb onlar gələn yola baxdım,
Onlar baxan göyə baxdım, yerə baxdım,
Yerdən qalxan oda baxdım, külə baxdım,
Aya baxdım, günə baxdım.
Allah, uşaq taleyinə bomba yağır
Yanır uşaq təbəssümü, uşaq səsi.
Allah, uşaq gülüşünü oddan qoru,
Allah, uşaq oyununu oddan qoru,
Allah, uşaq nəfəsini oddan qoru,
Allah, uşaq nəgməsini oddan qoru
Nə yaxşı ki həsədlərin yolu bağlı,
Nə yaxşı ki, qibtlərin yolu bağlı.
Nə yaxşı ki, yalandillər laldı bu gün,
Qaçanlar da ayaq altda qaldı bu gün.
Nəvələrim gəlmisdilər ad günümə...



the first time I had seen him, he was a tall, thin, gaunt man with a long, thin face, a prominent nose, and a thin mustache. He had long, dark hair and a beard. He was wearing a dark, heavy coat and a wide-brimmed hat. He was walking slowly and steadily, with a determined expression on his face. He was carrying a large, dark bag or suitcase in his left hand. He was walking towards the camera, and the background was a dark, wooded area. The lighting was dramatic, with strong shadows and highlights.

SUALLAR, CAVABLAR

*Unudulmaz şairimiz X.R.Ulutürkün tərcüməsində rus şairi
Y.Yevtusenkonun "Zaman" serindən təəssürat*

Ömür bir sualdır, ömür bir cavab,
"Niyələr" başlangıç, "çünkilər" axır,
"Niyə" bu dünyaya gəlib bu cavan?
Bu su hardan gəlib, haraya axır?..

İnsan yox, kölgələr çıxır qarşımı,
Kölgələr dil açıb söz deyə bilmir.
"Niyələr" qılınc tək énir başıma,
"Çünkilər" qalxanlıq eyləye bilmir.

"Niyələr" bir qaya, bir uçrum daşı,
Qopdu öz yerindən, qayıtmaz daha,
"Çünkilər" söz gəzir, dili dolaşır,
O da qayıtmazdı, dönməzdən daha...

Kim tapdı bu evdə qonaq qalmağı?
Mən sual verənəm, mən cavab yazan.
Bir yoluq yolçudan cavab almağım
Zamandan aldığım cavabdan asan...

Zamanın uçrumu dərindən dərin,
İnsanı udmağı bircə an olmur.
Zaman xəlbirindən keçməyənlərin
Sonrakı taleyi çox yaman olur.

Hər insan dünyası sırlı bir ada,
Söz əyə bilsə də söz udmur məni.
Özümün verdiyim suallara da
Özümün cavabı ovutmur məni.

Bu sorğu-suallar bəlkə nahaqdı,
Zamanın qulağı çox səsə kardı.

Beş addım gedirsən, görürsən artıq:
Sual da, cavab da, vaxt da qurtardı.

Bir sual, bir cavab eşidir zaman,
Zamanın alqısı, satqısı haqqı.
Zaman yer azmışın tutub qolundan
Dinməzəcə yerində oturdacaqdı.

Mən də gah özümü özümdən danıb,
Gözümü çox şeyə yummaq istərəm.
Çox səsi, çox sözü paslanmış sanıb,
Töküb dənizlərə yumaq istərəm.

Mən də bir cavabdeh, günahkar kimi...
Zaman zəzləsə, mən kiçik dağam;
Qosub inadıma həqiqətimi
Zamanla üz-üzə dayanacağam...

25. X. 1994.

İşlədi qəzəbəli qəzəbəli qəzəbəli
Şəhərə qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli

İşlədi qəzəbəli qəzəbəli qəzəbəli
Şəhərə qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli

İşlədi qəzəbəli qəzəbəli qəzəbəli
Şəhərə qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli qəzəbəli
Mən qəzəbəli qəzəbəli qəzəbəli

MƏNİ ÖLMƏYƏ QOYMURLAR

Dostum Heydər Həsənoğluна

Tənha çağında yiğisir-
Dostları, haxdan danışır,
Kimi taxtından yapışır,
Kimi toqqamdan yapışır,
Yerə gəlməyə qoymurlar.
Ölüm- qalım savaşında
Məni bölməyə qoymurlar
Düze doğru düz gedənlər
Məni ölməyə qoymurlar.

Bəxti nahaq yatmışların
Dərdini kim yaza, Allah!?
Yazda ölüm asan olur,
Saxla məni yaza, Allah!
Zarımağı, sürünməyi
Eyle mənə yasaq, Allah!
Ünvanıma əssə, nə qəm,
Ölüm səsli sazaq, Allah-
Məni ölməyə qoymurlar...

Mən deyəni kim deyəcək?
Çox yollara çıxar bu iz.
Söz döyüsdə ölməliyikən,
Söz ciblərdə paslı kilid...
Yurdun əlsiz yazarları,
Əlsiz, dilsiz yazarları
Məni ölməyə qoymurlar.
Adsız şəhid məzarları
Məni ölməyə qoymurlar.

Millət dananlar azalır,
Millət sevərlər çoxalır.
Bu millətin ovqatında

Hümmət sevərlər çoxalır,
Açıq-aşkar az olsa da,
Xəlvət sevərlər çoxalır,
Bu sevərlər arasında
Məmməd sevərlər çoxalır,
Məni ölməyə qovmurlar...

18. IX. 1994.

ARTIRAN SÖZ QƏDRİNİ...

Biz artırı bilmədik sözün qədrini, ustad!
Əydiq də qamış kimi sözün qəddini, ustad!

Yalanı dirək vurduq "göyü saxlamaq" üçün,
İtirdik nəfsimizin sərhəd xəttini, ustad!

Hürənə dəm tutanı yalaq başında gördük,
Həddinə göstərmədik sözün həddini, ustad!

Beş-on çırçırpı yığdıq "söz çələngi" adında,
Əlimizlə ucurtdıq sözün səddini, ustad!

Qoca kimi sızladı, uşaq kimi bağırdı -
Sözün bayramı sandıq sözün dərdini, ustad!

Sözə əhyə vermədik, sözü şeypur elədik;
Biz düzəldə bilmədik sözün qəddini, ustad!

8. IX. 1994.

QARĞIMA

Bu qurğunu mən qurmadım,
Ağzına qıfil vurmadım.
Dəhnə yırtıb, bənd qırmadım,
Qarğıma məni, qarğıma.

Bu yurddə Əli yatağan,
Bu yurddə Vəli yatağan,
Heç yatmaz dəli yatağan;
Qarğıma məni, qarğıma.

Sən özünü öyən millət,
Sən özünü söyən millət,
Didən millət, yeyən millət,
Qarğıma məni, qarğıma.

Mən tale satan deyiləm,
Dalca daş atan deyiləm,
Kölgədə yatan deyiləm,
Qarğıma məni, qarğıma.

Mən özüm tikdim odamı,
Sən dartıb yıldızın o damı,
Ay əsrin bədbəxt adamı,
Qarğıma məni, qarğıma!

15. I. 1994.



BU DÖNÜKLƏR, VƏFASIZLAR DÜNYASI...

*Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm
M.Füzuli*

Yolu düzlər dünyanın hər işini bacarmaz,
Hər işini bacarar, sər işini bacarmaz,
Yaxşılara yaxşılıq vərdişini bacarmaz
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Müdriklərin dilindən bu kəlam belə sızdı:
Bu, insandı - bəşərdi, bu oğlandı, bu qızdı;
Vəfasızdı - dönükdü, dönükdü - vəfasızdı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.

Əhdi yoxlar dilində andı yoxlar yalanı,
Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,
Uçurdu ürəyimdə sirlə sevda qalamı
Bu dönüklər dünyası, vəfasızlar dünyası;

Hər nəyi xoşlamasan tez ona əvəz olar,
Uçruma "gəl-gəl" deyən çağrış olar, səs olar,
Gözün içində bitər, gözə görünməz olar
Bu dönüklər dünyası, vəfasızlar dünyası;

Bir üzü ağ dünyadı, bir üzü qara dünya,
Bu qaralıq ağarmaz ola min para dünya,
Qoltuğumda gedəcək, yön alsa hara dünya,
Bu dönüklər dünyası, vəfasızlar dünyası;

Gözəl quyu bağışlar tənhalara, təklərə,
Qarın yükü daşıyar duyğusuz ürəklərə,
Gələcəksiz gələcək dartar gələcəklərə
Bu dönüklər dünyası, vəfasızlar dünyası...

10. X. 1994

MUROVA QAR YAĞIRDI

Axşamdan başlamışdı;
Murova qar yağırı;
Qar altında donmuşların
üstünə qar yağırı.
Düşmənin qəfil hücum -qəsdinə qar yağırı.
Kürəkçayın nəfəsi batmış idi elə bil,
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırı.
Murova qar yağacaq,
Min illərlə beləcə sildirimlər qalacaq...
Qalacaq dilsiz yatan hər qaya - hər qalaçaq.
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, casarət cığırı,
Yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırı...
Hardasa kimlərinsə
dəminə qar yağırı.
Nigaran anaların qəlbini qar yağırı...
Bir azdan qar tutacaq
Keçidləri, yolları;
Bircə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı,
Murova qar yağardı...

Murovdağ - Bakı, XI. 1994

AH, BU QISA SEVDA YOLU

Ah, bu uzun sevda yolu
Vurulmurbaşa, könül...
M.Müşfiq

Ah, bu qısa sevda yolu
Vurulmadı başa, könül.
Halal qəlbə yol axardın,
Çıxdı yolun daşa, könül.

Dönnəm ömrün qürubundan
Yön alsam mərd gürurundan,
Vəfaliya canım qurban,
Vəfəsizdən haşa, könül.

Bu olacaq hecdən oldu,
Namərd atan daşdan oldu...
Sənin ağlın başdan oldu.
Nadan keçdi başa, könül.

Bir də hardan bizi anlar
O zamanlar, o məkanlar?
Əlimizə o xoş anlar
Bir də çətin düşə, könül.

Günahkarı mənmi, sənmi?-
Gör anlaya bilərsənmi?-
Gör yaşaya bilərsənmi?-
Yaşa mənsiz, yaşa, könül...

15. I. 1994

Sən... dəmən... Sən...
Sən... övm... təmən...
Sən... qəlin... məmən...
İntiqəti yox... qən...

YARIMADIN

Yastı-yastı

yapalaqlar yarıdı,
Girdə-girdə topalaqlar
yarıdı.

Yarımadin hec nədən.

Yarımadin...

nə yaxşı,
Çömçə tutan əlləri,
yalamadın nə yaxşı.

Yarımadin, nə yaxşı!..

1994

BU MİLLƏTƏ NƏ VERDİK Kİ?..

Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyanını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermedi.

Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir ceynəm saqqız vermedi.

Bu millətə nə verdik ki?
Halal tıkə qənddi,-dedik,
Yoxsuluna dərdli,-dedik,
Kasıbına mərddi,-dedik,
Mərd kasiba qız vermedi.

Bu millətə nə verdik ki?
Çiyninə mindik-öyrəşdi,
Bir dillə min dil öyrətdik
Neçə fəndi - fel öyrətdik,
Milyon aldıq, yüz vermedi.

Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllaci qalsın bir yana,
Dərdi də ucuz vermedi.

Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...

Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur..."

16. XI. 1992

AY ALLAH

Şehidlerin çoxu mərdlər,
Naməndlər artır, ay Allah!
Nə sənə səsim - harayım,
Nə əlim çatır, ay Allah!

Ha qovsa da kağız, qələm,
Həmdəmimdi bu dərd-ələm,
Öz içimdə öz zəlzələm
Ayıqca yatır, ay Allah!

Könlə, böylə didər kimi?
Didər qəsdi, didər kini.
Haqq yolunda didərgini
Haqqına yetir, ay Allah!

Mən gedərgi, aləm qalır,
Bağrı yaniq laləm qalır,
Dünya duymaz naləm qalır,
Bu nə həyatdır, ay Allah!

Hanı?-dedim-dünya mənim?
Dünya mənim, qovğa mənim,
Dərya mənim, dalğa mənim...
Öz gəmim batır, ay Allah!

9. VII. 1992

VAXTIN O VAXTIDI

Əla gəlməz əldən gedən,
Şamamalı tağ quruyar.
Gül olmasa güldən gedən
Tufan qopar, bağ quruyar,
İndi vaxtin o vaxtidi.

Bilmək olmur başın üstdən
Uçan quşdu, uçan daşdı,
Gözlərimdən nur istədi
Neçə gözsüz - gözü yaşı,
İndi vaxtin o vaxtidi.

Ünvanımı itirən çox,
Təzə ünvan alan yoxdu.
Şübə adlı vədə hazır,
İnam adlı qalam yoxdu,
İndi vaxtin o vaxtidi.

Qoca dustaq, körpə şəhid,
Nə gəzirdim, nələr gördüm,-
Kişi gördüm dəm gölündə,
Qadın gördüm-mələr gördüm,
İndi vaxtin o vaxtidi.

Bir-birinə tən yazığın,
Söz didməyə yatmaz əli.
Sən yazığa mən yazığın
Yetər nəfsi, yetməz əli,
İndi vaxtin o vaxtidi.

Haqdan qələm gelsə belə,
Öz baxtnı özün yazsan,
Yüz dalğalan, min çalxalan,
Sıhma, sınsan yapışmazsan,
İndi vaxtin o vaxtidi...

19. IV.1993

AY YAZIQ

Göz ki, gördüğün demədi,
O gözü oyub tullaram.
Ağılısra yedək ağlı
Sapanda qoyub tullaram.
Özümü səndə quylaram,
Bəs səni neynim, ay yaziq.

Nə yazıqlar cərgəsində,
Nə pozuqlar cərgesində,
İzin yox, ləpirin yox,
Daşın yox, dəmirin yox,
Ələyin yox, xəlbirin yox
Mən səni neynim, ay yaziq!

Düzün kəhəri sürüşkən,
Mənsəb yəhəri sürüşgən.
Sənin doğrun yalan olmaz,
Səni alsam satan olmaz,
Səni satsam alan olmaz,
Bəs səni neynim, ay yaziq!...

Əyilib ayaq yalamaz.
Hər görünəni görməzsən.
Qurda qoşulub ulamaz
İt qoşulub hürməzsən,
Tələ qurub, tor hörməzsən.
Mən səni neynim, ay yaziq?

Sənə sarı səs,-soraqlı
Gələn yollar yolu bağlı.
Nə göydə Allah eşidir,
Nə də yerdə bəndə səni.
Heç duymadım mən də səni,
Yaziq ürəyim, ay yaziq...

DÜŞMƏN QABAĞINDAN QAÇAN "KİŞİLƏR"

Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan;
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçaq "kişilər".

Əl versə, elindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan "kişilər".

Dərədə quzığuna les olsa yaxşı,
Özü öz başına daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsa yaxşı
Düşmən qabağından qaçan "kişilər".

Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır
Döyüş meydanından qaçan "kişilər".

Ha qaçsin - hardasa dirənər dağa,
Haqqı yox özünə qəbir qazmağa.
Haqqı yox bu yurda ayaq basmağa -
Düşmən qabağından qaçan "kişilər".

Qəsdə, xəyanətə quyruq olandır,
Buyruqcu olandır, buyruq olandır,
Yurdsuz duyğulara duyğu olandır,
Düşmən qabağından qaçan "kişilər".

Qaçır hiddət dolu nifrətə doğru,
Qaçır nifrət dolu hiddətə doğru.
Qaçır düşmənlərə xidmətə doğru
Döyüş meydanından qaçan "kişilər".

ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA

Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini naşən yonub ağlasa,
İçində yan, ağrı deyib, ağlama,
Ağlamağın yeri deyil, ağlama.

Bu döyüsdü - əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var;
Burda "bizik", nə "mən" vardır, nə "sən" var.
Yox ağlama, ana millət, ağlama!
Qorxuram ki, sına millət, ağlama.

Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır.
Bacım, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurdəş deyib, ağlama!
Ağlamağın yeri deyil, ağlama.

Əyilməkdir ağlamağın tərs üzü.
Dərdi dartıb üzməyənə dərd üzür,
Ağlayanı tez də tapır dərd-hüzür,
Bəlkə tanrı belə yazıb, ağlama.
Səsini boğ, millət qızı, ağlama.

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən öten güllələrə dən olsam,
Ata millət, oğul, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!

3. III. 1992

BU, İNSAN ADLANAN İNSAN

İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa
Sanır tamaşadır - bu haray - həşir...

Baş əyir, and içir ana torpağı,
Aşınan, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayraqa,
Böyründə dilənən uşağı görmür.

Bu insan qara das, paslıca dəmir,
Görmür, görə bilmir səpişən dəni.
Seçmir, seçə bilmir, seçmək istəmir
Qara geyinəndən ağ geyinəni.

İndi bu insanı ayır, tap - tanı
Qələm görə - görə, söz görə-görə!
Qadın təhqirlənir, qoca tapdanır
Qanun görə-görə, göz görə-görə.

Ölüm adiləşir, kallaşır insan...
Onsuz da ah-vayı ölü eşitmır,
Kallaşa-kallaşa karlaşır insan,
İçinən səsini çölü eşitmır...

Görmür göz yaşını, çay görən insan,
Vay deyən, saç yolan ananı görmür.
Özü də özünün çıxır yadından,
Özünün oduna yanarı görür.

O qədər qan tökən əl var ki, görür,
O, axan qanı da axan su bilir.
O qədər qəribə hal var ki, görür;
Ulayan iti də qoşusu bilir...

Gözümün aynası, oyat nurunu,
Boylan ürəyimə bir səhər çağı,
Gəzdirib sinəmdə boyat nurunu
İnsanı harayla, insanı çağır:

Bir gör ürəyində insan yatırımı?
İnsanla baş-başa insaf yatırımı?
İlahi, sən saxla, kallaşır insan!
Kallaşa-kallaşa karlaşır insan...

5. IX. 1992

"NIŞANÇI ÖZÜMÜZ,
HƏDƏF ÖZÜMÜZ"

Böyük *Sabir* demişkən...

Qorxum yox heç nədən, qorxum var haqdan,
Qorxuram haqq bizə arxa çevirə;
Xalq öz qəzəbini gizlədə xalqdan,
Xalq öz qəzəbini xalqa çevirə,
Biz niyə bu günə düşdük, ay dədə?!

Bəs hanı yurddashlar atası ölkəm?
Biz gümüş dənizlər sahili idik!
Sözümüz var idi ötkəmdən ötkəm,
Biz qızıl taxtı-tac sahibi idik!
Biz niyə bu günə düşdük, ay dədə?!

Gülşəni pay umur bir gül əkməyən,
Belə dünyagırı dünya az olar,
Ömründə ayağı yerə dəyməyən,
Yer gəzir, yer qura, yerlibaz ola,
Biz niyə bu günə düşdük, ay dədə!

Tamah var - daşkəsən müşardan iti,
Gödən var - bir qara yargandan dərin,
Doğru da, yalan da bir sumda bitir,
Əlası tez solur yaxşı günlərin,
Biz niyə bu günə düşdük, ay dədə?!

Duru göyümüzə kim kül atdı, kim?
Kim haqqı uzanan əlləri kəsdi?
Babalar qəbrinə baş əyib, deyim:
Bizim dünənimiz örnəkdi, dərsdi!
Biz niyə bu günə düşdük, ay dədə?

Hardasa tanrıya ağ olduq yəqin,
Hardasa şeytani başa çıxartdıq.
Hardasa yükünə yük olduq qəmin,

Hardasa düz yolu daşa çıxartdıq.
Biz niyə bu günə düşdük, ay dədə?!

Sən çoxdan demişdin: "güt sayda deyil,
Yığma düz tərəfə düz olmayı!"
Bu indi çoxillik döyüdü, deyim,
Seçək "biz" olandan "biz" olmayı,
Biz niyə bu günə düşdük, ay dədə?!

"Nişançı özümüz, hədəf özümüz"...
Beləsə... çürümüş dirəyik belə,
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?..
Biz niyə bu günə düşdük, ay dədə?!

2. V. 1992

QAYITMA!

Gördü öz işini ömür də, vaxt da;
Qayıtma geriye, qayıtma daha.
Ötənin, itənin dalınca baxma,
Qayıtma geriye, qayıtma daha.

Dönüb nə görərsən bu əyri yolda,-
Böhtanlar, qeybətlər yarganı ancaq.
Harayla, yüyür də, özünü yor da,-
"Gəl" deyən, "gör" - deyən tapılmayacaq.

İstər at, istər bük, qəlbində gizlə,
O sevda işqədi, ocaqdi keçdi.
Üz-üzə dayanıb coşan dənizlə,
Bir ovuc qum ilə oynama, gecdi.

Sənə bu gedişdə yetişmək çətin,
Kaş ola bu gediş bəxtinə sarı.
Kimi uçurumuna ilk məhəbbətin.
Kimi də öz qızıl taxtına sarı...

Bir qoşun yoludur bir tale yolu,
Mənim də vədəmə heç uyma nahaq;
Mənim öz dərdimlə ürəyim dolu,
Yox əlim əlsizə nə əl tutacaq.

Mən səni yoldandan saxlasam belə,
Qayıtma, əzizim, geri qayıtma!
Kövrəlib, dalınca ağlasam belə,
Daş bilib üstümdən yeri, qayıtma!

Dönükdən dərs almaq daha pis örnek,
Çalış dönməzliyə dönəni gör sən.
O nurlu bu gündən zəhlən gedəcək,
O ala toranlı dünəni görsən.

Mən dünən, dünənki sədayam, səsəm,
Mən dünən, dünənin dünəni bəlkə,
Haraya yetməzəm, haya yetməzəm,
Atasan bir yolluq o məni bəlkə?

Mən dasam, dəmirəm, torpağam daha,
Üstümdən adlayıb yeri, qayıtma!
Arxada sən görən mən yoxam daha,
Qayıtma, əzizim, geri qayıtma!

22. VIII. 1992

GÖZƏLLİK SAXLADI ÖLÜMDƏN MƏNİ

Mən yenib gedirdim qıruba doğru;
Neçə dərd - vəsiyyət qolumun üstə;
Önümde bir təzə dünya doğuldu
Sən nazil olanda yolumun üstə.

Hardan bu doğmaliq, bu istək, bu nur!
Bu kimin bəxtiydi, bu kimin payı!
Ürəyim, ürəyim deməyə qorxur-
Bu mənim yolazan qəlbimin payı...

İşqli ulduzlar az-az görsənər,
Yer kimi göyün də paxılları var.
Bu dəmdə, görkəmdə səni görsələr,
Gözünü açmamış batıracaqlar...

Duyğusuz, bu hissi duyası deyil,
Nə qədər buxovlar, sədlər, kilidlər...
Bu dünya sevgilər dünyası deyil,
İtlər dünyasıdır, quduran itlər.

Bu necə məleykə - önümde belə,
Axi mən heç vədə seviləməmişdim,
Sevincək olmuşdum, ömründə belə,
Heç belə, heç belə sevinməmişdim.

Mən tale yoluna tez çıxdım hədər...
Sən də çox gecikdin, yadında saxla,
Onu itirənlər, onda itənlər
Nə tapar, beləcə saygıqlamaqla!

Zamanın bir çopur daşının altda
Göyərib puç oldu, gör nə günlərim,
Köhnə yastıq kimi başımın altda,
Saralmış günlərim, köhnə günlərim.

Bu odu odsuzun yanan dünyada
Şeytana göz dikən gözə görünmə,
Bu yaman dünyada, yalan dünyada
Gözəl ol, amma ki, gözəl görünmə.

Özüm çekəsiyəm hər ağır yükü,
Yorulmam, hər anı bir gün də olsa.
O səni yaradan haqqə min şükür,
Gözlərim sevindi bir gün də olsa...

Mən yenib gedirdim qıruba doğru,
Neçə dərd - vəsiyyət qolumun üstə,
Önümüzə bir təzə dünya doğuldular
Sən nazil olanda yolumun üstə...

1992

YAŞAMAQ BUDURMU?

Hər gün çıxdığımız çıxılmaz yoxus,
Bu yenib qalxmanın mənəsi yoxmuş...
Gel indi insana qəlb acıb yovus,
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Bu sözü duzsuzlar, sözü yavanlar,
Axşam deyiləni səhər dananlar,
Nə düşmənçilik anlar, nə dostluq anlar,
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Söz nadan dilində qəpiyə dəyməz,
Dəyməz, su üzündə köpükə dəyməz
Dəyməz, heç bir ovuc kəpəye dəyməz...
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Özülü çöp üstə yaman dəndlərin,
Yalan bərələrin, yalan bəndlərin,
Yanan səhərlərin, yanın kəndlərin...
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Hələ də mənəmlik düşməyib atdan,
Lağım atmağında hiylə əl altdan,
Sən də, əzab oğlu, əzaba qatlan...
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Dildir - yalançıdır, dilində saxla,
Əldir - talançıdır, əlində saxla,
Bir ümid sami var - önungdə saxla.
Yaşamaq yolu var,
Budur bəlkə də...

Bir gün gövsəməsin tamahımız da,
Boğaq nəfəsimizi damağımızda
Sabah lövbər salaq sabahımızda.
Yaşamaq budurmu?
Budurmu? Vallah...

DİLƏNCİ QAÇQIN

İlahi, varımdan yox oldum bu gün,
Mən öz yumruğumdan yixıldım bu gün.
Elə bil dağ üçdu başıma birdən,
Bir uşaq dayandı qarşımda birdən.
Əl açdı, "rəhm edin", qaçqınıq - dedi
Bir az aralıda dayanan qadın
Uşağın sözünü təsdiq elədi:
"Qacqınıq - dedi"
Uşaq da ananı təsdiq elədi:
"Qacqınıq - dedi".
İlahi, ilahi, yurd dağıllara
Qayalar, dağlar da söküllüb gələr,
Çaylar, bulaqlar da töküllüb gələr
Dərə aşağı...
Şirlər balasını öyrətməz belə,
Qurdalar balasını öyrətməz belə,
Quzğunlar, qartallar öyrətməz belə,
İlanlar, çeyənlər öyrətməz belə,
"Kişiyəm"- deyənlər öyrətməz belə,
Bu da azadlıqdır, bəlkə, ilahi.
Dilənci yetirir, ölkə, ilahi!
Vuruşa bilərmi dilənci sabah
Kimə arxalana bu ölkə sabah...
Bir sürü canavar yıqaq bəlkə biz,
Göndərek bizimcün vuruşa bəlkə,
Bir mərmi yükləyək hər quşa bəlkə,
Göndərek bizimcün vuruşa bəlkə...
Daşlara süd verən yurdum, hardasan?
"Vətənim!"- hayqıran ordum, hardasan!
İlahi, kardırımı, kordurmu dünya!
Bu ağ həqiqəti görmürmü dünya?!

V. 1992

QOS MƏNİ DAĞ KÜLƏYİNƏ

Tanrıım, məni məndən qopar,
Qos məni dağ küləyinə;
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.

Öz nəgməsi daşın, qumun...
Neyim qalır, nə də umum!..
Söykənim doğma yurdumun,
Xəsif, yumşaq küləyinə.

Nə vaxt qəmim dəm olacaq.
Onda qəmim kəm olacaq.
Heyif ömrüm yem olacaq
Əsrin sarsaq küləyinə.

Tanrıım, məni məndən qopar,
Qos məni dağ küləyinə...

15. XI. 1992.

ƏSRİN YALANLARI, ƏSRİN VƏDLƏRİ

Bu əsrin yalanı tükənmir, artır,
Bu əsrin vədləri ilgimdi deyən,
İnsan da insanı uçuruma dərtür, -
"Bu mənim insana qayğımdır", - deyə

Düşmənə yük çəkir itən yolumuz,
Biz hələ şirincə yatmaq işində,
Bağlanıb sabaha gedən yolumuz,
Biz hələ dünəndə yortmaq işində.

Hayımız, küyümüz göye yüksəlir,
"Kimsə başımıza kül əleyəcək",
Və ya da "ulduzlar tökülib gəlib,
Hamını evində güllələyəcək".

Gah elə qürrəli, gah elə xoflu,
Hamımız bir səsli, bir adam kimi,
Hamı cilovludur, hamı buxovlu,
Hamı da sozalan yağısız şam kimi.

Kiminsə ikrəhi, kimin istəyi,
Dünənki bəxtəvər bu günkü yaziq,
Fikirli görürəm Əbülfəz bəyi,
Nəriman narazı, Söhrab narazı.

Çörək dükanları boş olur bəzən,
Yalan dükanları ağızına qədər...
Vəzir də, vəkil də seçə bilərsən,
Qartaldan, qarğadan, quzğuna qədər.


Bu əsrin vədləri bir qırıq tikə,
Nə yeyən görübdü, nə görən yeyib.
Bir qırıq tikəni ona göz dikən-
Qazanan yeməyib, götürən yeyib.

Bu elin qibləsi itibdi, vallah,
Kim ona yön tapsa - dəhəmiz odur.
Aldansan, bu yurdun qızına aldan,
Onun da and yeri bu yurd oğludur.

Mən də haqq yolunu keçmişəm, - deyim,
Vəd yalan olanda yalan vəd olur,-
Onun da "avtoru" cin-şeytan deyil,
Hamımız tanıyan bir namərd olur.

Bu əsrin yalanı külək atlı ki,
Hər bənddən, keçiddən çıraqlar asın.
Ehtiyatlı olun, ehtiyatlı ki,
Gələn əsrimizə yalan sızmasın.

6. XII. 1992



*Ustedes, señores, se
Blanca "degrises" nos
Buenas "degrises" respecto*

SƏRHƏD ÇƏPƏRLƏRİ

Sərhəd çəpərləri sökülmür, Allah!
Bu necə yuxudu
Bu necə haqdı.
Zaman öz hökmünü qandallayacaq,
Tarix öz yoluna qayıdacaqdı.

Özümdən-özümə müştuluq yetər,
Gözlərim, sizin də gözünüz aydın!
Qəlbimdən birbaşa Təbrizə gedən
Bir yol cilovladım, bir tel ayırdım.

Ağlın inqilabı: bu haray-həşir,
Babamın qəbrinə çatsın bu xəber...
Sərhədçi qımışır, dağlar gərnəşir,
Qorxmazlar qorxunu yedəklədilər!

Qoca Xudafərin qulağı səsdə,
Kim uçan tağına dayaq düzəldər?
Bu dərə yarganda, bu dar qəfəsdə
Qəddini düzəltse, ayaq düzəldər.

Paslı çəhərləri bu hansı qayçı..
Bu xəber baş aldı Günəşdən, Aydan.
Ürəyim özümdən əvvəldə qaçır,
Şəhriyar oyandı bəlkə bu haydan.

Ağarmaz qarası ağ ləkələrin,
Unutmaz bu dağlar bu səsi, qardaş!
Binası "dağılmaz" səksəkələrin
Binəsi dağıldı, binəsi, qardaş!

Gücsüzlər güclüdən güclüdür bu gün,
Yara qaysaqlanır-kim sizildamaz.
İlahi, ilahi haqqına şükür,
Daha daş ağlamaz, sim sizildamaz.

Xəyanət yoluna haqq deyir hələ,
Gözünə göz taxıb durudan duru.
Həsrətlər körpüyə yetməyib hələ
Pasportlu yalanlar növbəyə durur.

Tanrıım, bədnəzərin gözünə xəncər,
Alınmaz qalayıd, bu hasar - uçdu.
Quşlar məclisinə güllədən önce
Qorxusuz-hürküsüz durnalar uçdu.

Qalib də, möglüb da bu dəmdə eyni,
Sərhəd dırəkləri sökülr, Allah!
Sənə də min rəhmət İmam Xomeyni,
Sənin də haqqına min şükür, Allah!

1992

YOXDU

Bu ocaqda söz alışqan,
Alişan var, yanın yoxdu.
Bu saman ki, saxlamışıq,
Yiyə duran zaman yoxdu.

Dedim qurban şirin dile,
Yatdımı bir şerim dile?
Şirin dildə şirin dilek
Şirinliyi duyan yoxdu.

Söz qanmaz ki, şəşələnir,
Söz küllikdir eşələnir.
Min dərdim var-rişələnir,
Bircəsini qanan yoxdu.

Bu yol ki, düşdüm ağına,
Dartınır "ölüm dağına".
Düşdüm ümid sorağına,
Hay verən çox, hayan yoxdu.

Daşdan-kəsəkdən yazıram,
Çəndən-cisəkdən yazıram,
İtdən-pişikdən yazıram,
Heç fərqinə varan yoxdu.

Harda yoxam, harda varam,
Qərarında biqəraram.
Nəyim halal, nəyim haram,
Yoxdu, şərhi-bəyan yoxdu.

Sözümü yordum bu yolda,
İzimi yordum bu yolda,
Dözümü yordum bu yolda:
Dözümə də güman yoxdu.

III-IV. 1991

Şəhərinə gələcək xəndək
Şəhərinə gələcək xəndək ad xəndək
Şəhərinə gələcək xəndək ad xəndək
Şəhərinə gələcək xəndək ad xəndək

Şəhərinə gələcək xəndək ad xəndək
Şəhərinə gələcək xəndək ad xəndək
Şəhərinə gələcək xəndək ad xəndək
Şəhərinə gələcək xəndək ad xəndək

BİZ OLMIYANLAR...

Hikmət Ziya Əcən

Biz də Ay deyilik, Günəş deyilik,
Bizim də əlimiz günah bitirir,
Tüstüsüz, qurumsuz atəş deyilik,
Bizim də zorumuz çomaq bitirir.

Bizim də körpəmiz əsalımız var,
Keşikçi olmağa əsasımız var;
Belə də nəyiksə biz olmalıdır,
Belə də birikse yüz olmalıdır,
Belə də yüksəksə min olmalıdır,
Qançanaq gözlərə mil olmalıdır.

Hardasa insana qurd olur insan,
Cəllad gözlərindən doğulur insan,
Biz nə qurd olanıq, nə cəllad olan,
Nə kölə olanıq,
Nə azad olan;
Yaş-yaş üyüdərik öz dənimizi,
Çörək dənimizi, söz dənimizi.
Sürünən yanında balaca yortar,
Nə yaxşı pərəstik, nə də piş!-Orta,
Biz kimik, bizimcün ölenlər bilir,
Bizim havamızı bilənlər bilir,
Bizi çox astaca bölənlər bilir,
Bizi çox ustaca bölənlər bilir.

Qapımız açıqdır dost qədəminə,
Halal düşmənə də açıqdır elə.
O kəş ki qəm qatdı insan qəminə
Min dəfə alçalan alçaqdır elə.

Biz arxa! Biz arxa qədər arxayıq,
Biganə nə qədər! O, biz deyilik-
Suyu pak, dupduru bulağıq, çayıq,
Çirkab çalxalayan dəniz deyilik.

Bizim də bəs qədər böhtan əkməyə
Kotançı varımız, kotan varımız.
Taxılbecərməyə, bostan əkməyə-
Bizi borclu qoyub babalarımız,
Yüz dəfə yusalar, assalar belə,
Namərd əlidirsə, o, temiz deyil,
Bizimlə baş-başa yatsalar belə,
Biz onlar deyilik, onlar biz deyil.

Bizim içimizdə bizdən uzaqlar
Bəzən qurd ağzından qoyun saldırar,
Əyrilər, qudlurlar, yekə qulaqlar
Bizim adımızdan bayraq qaldırar
Bizim içimizdə biz olmayanlar.

1992

BİZİ VƏTƏN

ÇAĞIRIR!

İndi bizim ölümle
çarpışan çağımızdı,
Ölümün boğazından
yapışan çağımızdı,
Ölümle tərcümənsiz
danışan çağımızdı.
Qılınç qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, ölüm - qan yoludur,
Ölüm dən, qandan keçir.
Bir qolu da qırılıb
Azərbaycandan keçir.
Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınç qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu yolda əyilənə:
"Ölüm haqqı", - deyirik,
Əbədi məzarımız
bu torpaqdı, deyirik,
Vətən göyü dəyişməz
Göy bayraqdı, deyirik.
Qılınç qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, səhra məhkəməsi,
Bu, onun qərarıdı:
"Bircə addım arxada
Son ümid divarındı!"
Bu yurdda yaşamağa
Haqqı yox, fərarıdı!
Qılınç qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Güçünə qəzəbinə,
zəhmini də qata bil,
Düşmənin mariğında
pələng kimi yata bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınç qap, Vətən oğlu,
Bizi Vətən çağırır!
Bizi Vətən çağırır!!!

20. V. 1992

ÇIXIB GETMƏK İSTƏYİRƏM...

Çixib getmək isteyirəm, çıxib getmək,
Harda, neçə iz-tozum var, yiğib getmək,
Son gülləmi öz başıma sıxıb getmək...
Çixib getmək isteyirəm, çıxib getmək...

Bir yad qəlbə əsir düşən hörmətimi,
Fərqi yoxdu-o gördümü, görmədimi!
Yiğib getmək isteyirəm, yiğib getmək...
Ömrüm boyu iki həmrəy səs tanıdım-
Xalqın səsi,-haqqın səsi,
haqqın səsi -xalqın səsi.
Yüyürmişəm xalqa sarı, yetməmişəm,
Daha haqqın dalısında getməmişəm.
Xalqın səsi haqq səsinə calanmasa,
Hər ikisi bir ocağa qalanmasa
Odamızda od saxlamaq çətin olar,
Odsuz ocaq olsa belə-yetim olar.
Odu yoxsa, nəyi var ki, bir millətin?
Odu yoxsa, yalani var,
Yalani var, talanı var;
Yalanın da qalanı var,
Satani var, alani var...
Yalan yükü daşınmadan yorulmadıq,
Duman-bürkü daşınmadan yorulmadıq...
Bu göy altda, bu yer üstdə-yerim dardı,
Dil tapdığım adamlar yox, ağaclardı
Çinarlardı, qovaqlardı, palılardı.
Qonsularım sığırçınlar, qumruları.
Dərd-sərimin çıxdu ardi, çıxdu ardi...
Yaddaşında çıñqıllaşan,
Mənsiz qalib darıxacaq dərdləri də,
Ürəyimin sizildəyan səsini də,
Anlarımın kövreyini, tərsini də
Yiğib getmək isteyirəm, yiğib getmək,
Şimşek kimi hönkürtümü çaxıb getmək,
Çixib getmək isteyirəm, çıxib getmək...

Bos vədələr fəxri yerdə əyləşəndə,
Baş tərifkəş yerlə-göylə əlləşəndə.
Yer üzündə yaşamağa yer çatışır,
Bör-böcəyə, qurd-quşa da yem çatışır,
Dərdimizi ağlamağa göz çatışır
Qayğımizi bölüşməyə söz çatışır.
İndi qəbir yerlərimiz hərracdadı,
Hətta milli adlarıımız hərracdadı,
Havamızə əl uzanır, havamızı,
Əl uzanır dərdimizə-dəvamıza,
Kimdi doğan bu kinleri, qərəzleri,
Boğuşmağa, didişməyə hərisləri?
Varmı yazar bu örnəyi, bu dərsləri,
Yoxmu boğan, deyilməyən bu səsləri?
İndi, vallah, ən birinci casqın mənəm.
Yurddan-yurda ən birinci qaçqın mənəm.
Nə itim var-daş atalar, hürdürelər,
Nə atım var-çubuq çəkib hürküdələr,
Nə qoyunum, nə quzum var-qurda qismət...
Varım-yoxum beş-on sözdü-yurda qismət.
Bu torpaqdan bircə ovuc torpaq alıb,
Bircə kəlmə xoş söz alıb,
Öz köçümü yiğib getmək isteyirəm,
Yiğib getmək,
Çixib getmək isteyirəm.
Çixib getmək...

Noyabr 1992

KƏLBƏCƏR QAÇQINLARINA

Yüz də desək, min də desək
cavab budu;
O torpağı biz uduzduq,
Sənli, mənli, biz uduzduq,
Keçməzliyə keçid olan,
Çəhəlimlərin açarını,
Qıfıllanmış yarğanların,
Uçrumuların açarını
Biz özümüz uduzduq.
Hər qalası səngər olan,
Hər qayası əsgər olan
Dərələri biz özümüz uduzduq.
Dəlidağa söykənmədik
Ona sıniq vüqar qoyub gəldik.
İtmis qürur qoyub gəldik.
Ormanları, talaları biz uduzduq.
Günahı var çəlik tutan qocanın da,
Günahı var:
Yumruq boyda daş götürən usağın da.
Çox döyüşü döyüşmədən uduzduq.
Günahkarıq, biz hamımız günahkar.
Alimi də, şairi də,
Cobanı da günahkar.
Lap iti də, pişiyi də günahkar.
İndi daha əl axtarma,
İndi daha ətək gəzmə!
Əlin də var, ətəyin də.
Öz əlindən, ətəyindən
Yapış, qardaş, yapış sən,
Göydən sizə əl uzatmaz mələklər.

Dekabr 1995

İNŞAN YALAN DANIŞIR

Qara sözlə, ağ sözün
Yeri dəyişik düşür;
Yalançının dilindən
Söz düşür-düşük düşür,-
İnsan yalan danışır...
İnsan yalan danışır—
Zaman yalan danışır;
Zaman yalan danışır
İnsan yalan danışır.
Zaman uda bilmir bu yalanları,
Bəzən duya bilmir bu yalanları,
Zaman yuya bilmir bu yalanları,
Zaman küləklərə qoşur yalanı,
Üfüqlər illərə qatır yalanı,
Qara, ağ yalanı, çopur yalanı.
Hardandı bu qədər yalan doğanlar?
Yalanı doğan var!
Boğan da varmı?
Elin zırzəmili ürekleri bir,
Qalxın ağ gəmili üreklerə bir.
Yalan tarlısıdır bəy yalanları,
Göy göy də biçirk göy yalanları.
Qorxun, yalançılar, qorxun yalandan,
Qorxun həm satandan, həm də alandan.
Açıbdı ağızını əjdaha kimi,
Gələr dalımızca - haraya getsək.
Kəsər qarşımızı harda dayansaq,
Dönər dar dalana haraya dönsək.
Dönər ağ yastığa qara yalanlar,
Nə qədər istəsən başını qoy yat;
“Sözdür”, nə satan var, nə də alan var,
Özün al, özün sat; özünü aldat.
Bəzən yalançıya gülər yalanlar,
Böyükər, mələyər, hürər yalanlar.

Qorxun, yalançılar, qorxun yalandan,
Qorxun, həm satandan, həm də alandan.
Qorxuram bir səhər sökülməyə dan,
Haşa yalançıdan, haşa, bu dünya,
Qorxuram bu yalan ağırlığından
Qopub məhvərindən, aşa bu dünya.

1995-1996

GECİKDİ

Mən tale-bəxt oyununda naşıyam,
Bu torpağın yumruq boyda daşıyam.
Ünvanıma işiq yükü daşıyan.
Xoş xəbərlər, xoş dileklər gecikdi.

Kimə qəmdi, kimə dəmdi bu çağım.
Oyan könlüm, bu son andı, çal-çağı;
Hani cerrah, hani cerrah bıçağı?
Ağızucu deyəcəklər: "gecikdi..."

Yer düzələr, yox düzəlməz bu kərki;
Vədəsində getməlidи gedərgi,
Mənası yox, nə xahişin, nə ərkin,
Mən tələsdim, gələcəklər gecikdi.

10. VI. 1996.
Quba, Dığah

YA RƏBBİM, BU DÜNYA SƏN QURAN DEYİL

İnsandan insana körpümüz sıñıb
Ya rəbbim, hamımız sənə sigınıb,
Özünü özündə itirib insan,
Didismə dişləri bitirib insan.
İçdiyi zəhərdir, qusduğu zəhər,
Qəhəri bəhərdir, bəhəri qəhər.
Ya rəbbim, bizlərə qaytar bizləri,
Seytan qulağında axtar bizləri,
Tələsi yoxların cəlesi işlek;
Cəlesi yoxların tələsi işlek:
Çaparlıq istəsək-yolumuz kəsik,
Qiñınca əl atsaq-qolumuz kəsik.
Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən.
Sən bizi kiçiklər kinindən qorū,
Fil tutur, şir tutur hörməcək toru.
Ya rəbbim, adilsən, hifz elə bizi,
Halal ocaqlara üzv elə bizi.
Gör harda, gör necə Məcnunuq hələ,
Qəbir qazmağınan məşguluq hələ:
Külung də bizimdir, torpaq da bizim,
Batmış da, yatmış da, oyaq da bizim.
Yalanı tuş elə öz ünvanına,
Özün çək nahaqqı haqq divanına.
Hələ mürgülüyük, xeyli mürgülü,
Zurnalı, qavallı, neyli mürgülü.
Hələ öz içində batanımız çox,
Düşmən laylasına yatanımız çox.
Hələ qoltuqlara sığan nə qədər,
Hələ töküleni yiğan nə qədər.
Yolu çox genişdir gedər-gəlməzin,
Ağlımız bu yolla gəlsin-gəlməsin?
Bu gəliş nə gəliş,
Bəllisə sonu?
Bu gedis nə gedis,

Kim qovur onu?
Ya rəbbim, xəlbirlə lovğa "mənləri",
Ələyib sovur da bölünənləri,
"Bizliyə", "sizliyə" bölünənləri,
Dağlıya, düzlüyə bölünənləri.
Keçir ələyindən lovğa "mənləri",
Keçir bölünməklə öyünlənləri.
Çoxluğa sədd olan "azlığı" uçur,
Çoxluğu azlığın üzərində qur.
Kimdir qıl verəni fəndigir azların?
Kimdir yaradəni yaramazların?
Əhdini cəhdinə girov qoyanlar?
Adını deməyək, deyək ki, "onlar"...
Gəlir qulağıma bir səs dərindən:
Qoru sən özünü həndəvərindən!
Bir dinlə zamanın sevdiyi səsi:
Tülkü qaqqıltısı, qurd mələrtisi!..
Ya rəbbim, sən qaytar bizi bizlərə,
Cala boz günləri ağ gündüzlərə,
Nə qədər itik var,-
Min artıq tapan,
Naxırsız naxırçı, sürüsüz çoban,
Qarışış: xalq kimdi,
Xalqı çapan kim!
İşiq paylayan kim, işiq qapan kim...
Bu necə yuxudu...ayılməq olmur,
Qaçanı qovandan ayırməq olmur...
Nə qədər qaçaq bu qaçan yazıq?
Nə qədər qovacaq bu qovan yazıq?
Ona "qaç" deyiblər-qaçır beləcə,
Buna "tut" deyiblər-qovur beləcə...
Ya rəbbim, mən sənə oları dedim,
Azacıq yadımda qalanı dedim.
Bizə qalmayacaq nə bizə qalsa,
Dağ dağa qovussa, düz düzə qalsa,
Qalan dərdimizi yüksəsek əgər,
Kəl olsa, nər olsa-qəddi əyilər.
Ya rəbbim, arabir düş yanımıza,

ƏGƏR MƏN ÖZÜMLƏ
ÜZ-ÜZƏ GƏLSƏM...

Arabir ölçü qoy vicdanımıza.
Harda dinimiz var,
imanımız yox.
İmana gəlməyə gümanımız yox,
Gəlsən tufanla gəl,
Tufanla qayıt.
Bu yeri, bu yurdum sahmanla, qayıt...
Ya rəbbim, bu dünya sən quran deyil,
Qudurğan sən görən qudurğan deyil.
İndi qudurğanın altında yatır...
İndi qudurğanlar uzun ömürlü,
Meymunlar yenə də ağaçda yatır,
Fağırlar yenə də quzu ömürlü...
Ya rəbbim, bu dünya sən görən deyil!
Bu sədlər, sərhədlər sən hörən deyil!
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın.
Ya rəbbim, bu dünya sən quran deyil.
Fəzada yerini dəyiş dünyanın...

2 . IV. 1991

Bu dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir insan.
Bir yaxşı bax: nəyi çatmir bütövlüyünün?
Gərək özün öz qarşında utanmayasan.

Günü sabah mən özümlə üz-üzə gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir-haqqdan.
İkiliyə bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.

İlk baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda at oynadar vicdanı yanın!
Biz əkməsək, biz dərməsək birliyimizi
Yalanımız doğru olar,
Doğrumuz yalan.

Bir səs dəyir:
Ayiq ol ki, sürüskəndir əsrin aşrimi,
Hər ağrı da, hər ləzzət də sənində, ancaq
Bu əməldə, əlin bircə dügün açdım...
Udsan, quru səs udarsan quru ədanla.

Bu gündündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdırınmış qurmuş arxa?
Qafasına çətin sığa ağıldan kəmin:
Bəd əməldən ucrum qalır, ağıldan arxa.

Qəbahəti eynilərdi çox üzləşənlər,
Nadanları tutasdırıb zövq alan azmı?
Bir ayının məsqi ilə qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər alqışlamazmı?

Etirafdır etibarın bünövrə daşı,
İçimizdə beçə verən güvədi, qurddu,

Bir yalançı heykeli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurdu.

Bu—vəsiyyət! Bu, özündən özünə məktub!
Varlığı yox, “var”-dese də beləsi, vallah,
İkiləssək “mənin —” biri ölümə məhkum,
O biri də öz-özünə ölüsi, vallah!

IX . 1991

YOL AYRICINDA SÖHBƏT

Mən özüm bilirəm nəciyəm, nəyəm.
Tikdiyim bu daxma, hördüyüm budur.
Odası tərtəzə, odu köhnəyəm;
Əlimdən bu gəlir, gördüyüüm budur...
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim ot biçməz, küləş xışlamaz;
Məni bağışlayan olarmı? -

Çətin!

Özümdən damışam öz günahımı,
Nə qədər xeyrimiz, şərimiz qalıb;
Dərdsiz yox, bölüşəm könül ahımı,
Bircə soyulmayan dərimiz qalıb, -
Soyun dərimizi, soyun, yaşayaq,
Bes günlük ömürdü, qoyun yaşayaq.
Qurd ola bilmədik, qoyun yaşayaq...
Məni bağışlayan olarmı? -

Çətin!

Talelər dayaqsız dayaqlar üstə,
Bir qəlbə göynətmir min tale dərdi;
Tüstülü, tüstüsüz ocaqlar üstə
Aşları buglanan biganelərdi.
Mən ki hər ölenlə öle bilmirəm,
Mən ki bölünməzi böle bilmirəm,
Üzü dönüklərdən döne bilmirəm,
Məni bağışlayan olarmı? -

Çətin!

Demədim kimə şah, kimə yetimsən,
Bu qara millətin, bu ağ millətin...
Dedim ki, yemini allah yetirsin
Ağlı gödənənə calaq millətin,
Payını it qapar maymaq millətin,
Yamaq millətlərə, yamaq millətin...

Qadını ər doğmaz qorxaq milletin.
Məni bağışlayan olarmı? -

Çetin!

Dünənim, bu günüm ayağım altda,
Baxıram: üfüqdə sabah görünür,
İnsandır çıxaran insanı yaddan:
Sabahın əlində silah görünür,
Sabahın dilində silah səslənir,
İlahi, nə böyük günah səslənir:
Şair dodağında bir ah səslənir:
Məni bağışlayan olarmı? -

Çetin!

23. V. 1991

NECƏ YAŞADIMSA...

Heç nə qalmayacaq, bilirəm, heç nə;
Nə şöhrət çələngi, nə şöhrət tacı.
Vida deyəcəyəm Vətən mülküñə,
Gözləri yumulu, əlləri açıq.

Nə əkdi, nə dərdi şair əllərim?
Gözləri yumulu getməyim haqqı:
Bəlkə gördüyüümə şahid əllərim
Oyub gözlərimi oyadacaqdı.

Səhərlə göz açdım, axşamla batdım,
Şax durdum qəhrəman heykəli kimi.
Dünyaya gözləri yumulu baxdım,
Dünyanı görmədim görməli kimi.

Sinəmdə od tutdu söz yığın-yığın,
Əllərim dil gəzdi bu lallıq üçün.
Ümid cıraqları yandırmadığım -
Əllərim açıldı halallıq üçün.

Heç nə qalmayacaq, bilirəm bunu:
İtsə nə fərqi var,
Qalsa nə fərqi.
Bir ömrün nə dəmdə puç olduğunu
Anlayan olmasa... olsa, nə fərqi.

Hər "mənim" dediyim mənimmi? -
Çetin!

Yüz ara, min axtar... pisi mənimdir.
Dünya ocağında bişən nemətin
Tüstüsü mənimdir,
Hisi mənimdir.

Axmaqlar eləcə axmaq qalacaq,
Onlar da baisi: göz yummağımın:
Mənə dünyünü açmaq qalacaq
Yalan yumağının, düz yumağının.

Mən alıb satmadım sabahlarımı,
Nəyəmsə, sən məni onda da ara!
Gizlədib gözümüzdə günahlarımı
Göz yuman olmadım göz yumanlara.

Bu daşa - torpağa mən səcdə qılıb,
Eldən pay aldimsa, elə payladım.
Bir üzdə buz gördüm, bir üzdə qılıq -
Necə almışdım, elə payladım.

Bu ürek - Vətənim, bu ürek - Ölkəm,
Nə pislik tanıdı, nə kin, nə acıq.
Necə yaşadımsa, elə də ölləm:
Gözləri yumulu, əlləri açıq...

28. IV. 1991

ÇOX TƏZƏLƏR KÖHNƏLİR

Sözümüz, nəgməmiz köhnəlir, ay dad!
Qələmdən kağıza düşən andaca.
Daşatdı sevgi də, atüstü toy da
Köhnəlir gözümüz qabağındaca.

Alanın əli yox, satanın malı,
Min şübhə doğulur, heyrət doğulmur.
Təzə söz boğazda tıxanıb qalır,
Doğru doğulmursa, —sənət doğulmur.

Elə bil ilhamın yolu bağlıdır;
Ha gözlə, qayıdıb dalınca gəlməz.
Zaman ağlağanı belə ağladır-
İlham perikdisə ölüncə gəlməz.

İllərlə babalar düşmədi atdan,
Zamanla bu sayaq üz-üzə durduq.
Yığılıb qırmızı bayraqın altda
Yasin oxuyurduq, himn oxumurduq.

Sən böyük yazıçı xırda millətin,
Sən yiğib nəyin var-bir bənd edəydin.
Yamanın yaxşıya peyvəndi çətin,
Yaxşını yamana peyvənd edəydin.

İllər həsrətinə dözən şerimiz,
Köhnəldi nə yaxşı, susdu nə yaxşı.
Arazdan, Təbrizdən yazan şerimiz,
Köhnəldi nə yaxşı, susdu nə yaxşı.

Qəm hələ nə yanğı, dəmi duyan yox,
Soluxmuş kədəri kim oxuyacaq!
Nimdaş fikirlərə yiye duran yox,
Cındır nəgməleri kim oxuyacaq!

Şüar yazmağınan çörək qazanan,
Çəpik calmağınan mənsəb haqladı;
Yenə də haqsızdır haqqa qızınan,
Yenə də haqqını qış qucaqladı.

Bu boyda varlığa yalançı dedim,
Hər alqı-satqıya yalan açıqdı.
Nə qədər vədləri yığıb ələdim-
Ələdim, hamısı yalana çıxdı.

Qartal nəfəsidir sözün nəfəsi,
Duyğusuz ürəkdə bayquş uluyur.
Zamanın gözləri mizan-tərəzi,
Çəkin var, yükün var, səsin var, buyur...

9. V. 1996

GÖY ALTINDA, YER ÜSTÜNDƏ

Bu dünya ibrətdi, bu dünya dərsdi,
İtirən uduzur,
Götürən udur.
İnsanın varlığı quruca səsdi,
Sonu da qəfəsdi... Sonrası yoxdur.

Dağ aşar, çay adalar insan qədəmi,
Bir qaçmaq olmayırlər söz gürzəsindən,
Vaxt olur götürüb kağız-qələmi,
Qaçmaq istəyirəm yer kürrəsindən.

Bu göy Allahındır,
Bu yer Allahın.
İnsana pay verdi - didişmə düşür
Allahı dananlar Allaha yaxın,
Allahı sevənə gor eşmək düşür.

Doğudan Batıya yol uçub deyən,
İnsandan-insana yol gözə dəymir.
Kimsə, deyirlər ki, yol tapıb göyə,
Dəymir gözlerimə möcüzə, dəymir.

Əl verib, əl tutmaq nə dəb, nə vərdiš,
Əl tutan bir isə, əl kəsən min-min
Əkindi, səpindi, biçindi, vərdi
Torpaqdı mayası mənim şerimin.

Yada mərhəm deyil hər yadda qalan,
Var kürsü "dahisi", yıgnaq "dahisi".
Dahilər- hər sözü bir dağ, bir qala,
Cahillər- dağıtmaq, yıxmaq "dahisi".

Əmel müzeyidir insan yaddası,
Ad ki, həkk olundu-söhrət daşı var.
Torpağın üstündə bünövrə daşı,
Torpağın altında əhlət daşı var.

Tale bir xos ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;
Ha qovdum özümü mən öz zirvəmə.
Ha qovdum... dərd yığıdı dərdimin üstə.

Torpağa söykəndim - gücüm dağ gücü,
Torpaqdan üzüldüm - çürümüş dənəm.
Mən halal zəmimdən bərəkət biçib,
Haram xırmanında döyə bilmərəm.

Qaçana çatmariq, çatmaq da nahaq,
Uzaqlar uzaqdır, yaxın görünmür;
Bu gözdən o gözü görmürəm daha
Gözümün içi də yaxşı görünmür.

Torpaqsız, bu yurddə min bölgü olur,
Böyüyən iddiam - bəlkə də sonum!
Ey atamın ruhu, mənə həyan dur,
Quş olum bir kola, bir daşa qonum.

Nə göydə göyüm var, nə yerdə yerim,
Yolçuyam Yer ilə göy arasında;
Haradır mənzilim hələ bilmirəm,
Taleyin tay-təkər arabasında...

4-5. IV. 1991

İBRƏT, NİFRƏT MUZEYİ

Sən dünyaya göz açdığını bu diyarda
Ünvan gəzdim.
Soraqladım, açıq gəzdim,
Pünhan gəzdim,
Tanimayan tanımadı,
Taniyanlar baş buladı,
Danışmadı.

Elə itdin, elə batdın, bu torpağa
Bircə çımdık külən belə
Qarışmadı.

Qapısını açdığını bir dost evi yox,
Qardaş, bacı, qohum yoxdu,
Tanış yoxdu, simsar yoxdu:
Atan-baban tapşırılmış
Heç naməlum məzar yoxdu;
İzin-tozun saxlanmağa
Bir zağa yox, bir kaha yox, mağara yox,
“Vardı” - deyən bir dəli yox, bir səfil yox,
Avara yox.
Nə nəvən var, nə nəticən, nə kötükçən olacaqdı:
Bu tarixi, bu iibrəti yad edəcək
Yadıclar olsa haqqı.
Qanı-canı bahasına
Gözlerinə baxanların çoxu deyir:

Gözün dörddü,
Baş kəsəndə, ev yırxanda,
Dördünü də birdən örtdün.
Deyirdilər: gözlərinin biri hərdən
Ədaləti, haqqı görüb,
O, alqışa susayanda xalqı görüb -
Bu məqamda taxta çıxıb əmr edirdi:
“Hər nə bəddi, hər nə sərtdi,
Hər nə xoşdu, hər nə boşdu”
Hökəmün sonu:
Yenə “haqqı” düzləməkdi
Yenə üzdə olanları üzləməkdi,

Bu yol - döngə, yarğan- uçrum
 Bir də, bir də olmayacaq.
 Bircə anlıq düşünəsən ibret üçün,
 Dörd gözünə, dörd mil azdı,
 Nifrat üçün.
 Varlığından nə qalıbsa
 Nə esidib, nə görmüsəm—
 Çevirirəm birər-birər:
 Xəyalımda “sənə layiq”
 Ev muzeyi düzəldirdim.
 Girəcəkdə: bədənsiz bas,
 Qılınc tutan bədənsiz əl...
 İçəridə: Baş cəlladın şəkli başda,
 Sonra gəlir: əmrə hazır çıçırdılar.
 Sonra gəlir: “Qəbiristana dönən səhər”-
 Bir xəndəyə kürəklənir
 Əli yoxlar, gözü yoxlar,
 Başı yoxlar...
 Sonra gəlir gülləbaran!
 “Xalqa düşmən xalq kütləsi”
 Altda yazı:
 “Xalqa düşmən olanlara xalq cəzası”.
 Sonra gəlir: “Uzaq Sibir mənzərəsi”.
 Doğranılmış göy meşədə boz kötükler...
 Kötüklerin dibindəcə boş qəbirlər...
 Başda yazı:
 “Əvvəlcədən bağlanılmış müqavilə” -
 “Sibirdən Bakıya qardaş töhfəsi”
 “Yeni sakinləri gözləyir Sibir”.
 Sonra gəlir: Kremlədən gələn səslər
 Baş cəlladın telegramı,
 “Xalqı xalqdan qoruyana dost salamı”.
 Sonra gəlir baş cəlladın məktubları:
 “Qızıl sözlər gusəsi”
 Mən görməzdim o muzeyi,
 Mən girməzdim o muzeyə,
 Bacarmadım
 Yox, o muzey mənə çoxdan,

Çoxdan tanış, i...
 Bundan böyük, bundan doğru muzeyini
 Heyf, tarix saxlamamış.
 Ha istədim o muzeyin qapısından
 Pünhan keçəm, - bacarmadım,
 Gözlərimi yumam keçəm, -
 bacarmadım.
 Bircə düyün, yapışmağa bir əl yeri -
 Bir anlığa səni, səni xilas üçün
 Tapılmadı.
 Rəğbet üçün, rəhmət üçün,
 Dəqiqəlik bir yas üçün
 Tapılmadı.
 Sənə yaziq, sənə bədbəxt, sənə sarsaq,
 Sənə harin, sənə sərsəm demək çətin.
 Bəlkə elə günahısan
 Səni doğan bir millətinə
 Ha istədim xilqətə yad xilqətinə
 Bir ad verəm: - alınmadı.
 Mirqəzəblik sənətinə
 Bir ad verəm: - alınmadı.
 İmanımı, gümanımı
 Vəkil tutdum, alınmadı,
 Vicdanımı Vəkil tutdum,
 Alınmadı.
 “Karsız” dedim, alınmadı.
 “Gorsuz” dedim alınmadı.
 Bir zağan yox, bir kahan yox:
 Mağaran yox.
 Kimsənən yox, simsərin yox,
 Əqrəban yox!
 Məzarın yox, sarayı yox, xaraban yox!
 Dən axtardım,
 Cürük bir dən:
 Öləziyən xatirədə
 Öləziyən bir xatirən
 Bitsə birdən...
 Əl bu günü,

DALIMCA GÖLMƏ

Ta mənim dalımcə gəlmə, əzizim,
Bir söhret çehlimi tap, qoşul ona.
Çətin cığırımız yollaşa bizim,
İz tapaq bir məslek qonşuluğuna.

Sabahın sedası bu gündən gəlir,
Taledir quruda tapdığın qayıq.
Əvvəlin sonu yox, sonun əvvəli,
Sən mənim dalımcə daş at da, qayıt.

Göyün hökmü ola,
Yerin imzası,
Mən özüm istəsem - dalımcə gəlmə.
Doğrunun diktəsi, şərin duası
“Dalımcə gel desə,”
dalımcə gəlmə.

Yedəkdə nərin də nərliyi itir,
Neçə çubuq yeyir bir tikan üçün.
Əsrin günahları gözündə bitir,
Mən kiməm, nəciyəm bu məkan üçün?

Var təkan verəni cəhdin, həvəsin,
Bir gözə görünməz köməyindədir,
Səni yedəyində aparan kəsin
Özü də kiminsə yedəyindədir.

Mən ki yer eşmədim yola çıxmağa,
Çəkməyə öz yüküm bəs eylər, atam.
Mən öz cığırına özüm siğmaram,
Nə rəva, siğmaza siğmazı dartam.

Noxtası quşquna bağlı yol gedən...
Sonrası? - Beləcə adət, öyrəniş!
Sonrası? - Ləyaqət gedər əlindən,
Sonrası - alçalış,
Sonrası! - hər iş...

Dil dünəni silkələdi,
Görünmədi.
Söz daş oldu,
Daş mələdi görünmədi.
Hara yazaq bu yazını,
Kimə deyək bu deyimi?
Bu muzeyə nə ad verək:
İbrət-nifrət muzeyimi?..

1991

Yoluna yol vermez duman da, çən də,
Özün öz yoluna özül olmasan;
Arxadan gelən də, öndə gedən də,
Ortada qalan da özün olmasan.
Sən mənim dalımcə gelmə, əzizim.

19. VI. 1991. Quba

ZAMANA ALDANAN BÖYÜK YAZIĞA

Belə çıxumuzu aldatdı zaman,
Gülüb, arxamızca das atdı zaman.
Sonra da "gözümüzdən itilin", - dedi.
"İtirin keçmişisi, itirin", - dedi
Aldatdı, beləcə aldatdı zaman
"Şər" - deyib, özünə əl qatdı zaman,
Tutaşmaq öyrətdi söz dura-dura,
Əyiləmək öyrətdi düz dura-dura.
Qardaş qardaşına atdı - yenilik!
Nəvə babasını satdı - yenilik!
"Hər yeni səhərə yeni göz açdıq,"
İşdən qayıdanda ünvanı çəsdinq.
Qara siyahıya düşdü çən - duman,
Köhnə çay, köhnə arx, köhnə dəyirman.
Dedik ki, zamanı qabaqlayaq biz,
Ona çatmayanı ayaqlayaq biz.
Cölləri şumladiq vaxtından qabaq.
Dən səpib, suladiq vaxtından qabaq.
Doğdu inəklər də vaxtından qabaq,
Buzovlař böyüdük vaxtından qabaq.
Boşaldı təknəmiz vaxtından qabaq,
Təzəmiz, köhnəmiz vaxtından qabaq...
Batdı dövlətimiz vaxtından qabaq.
İtdi şöhrətimiz vaxtından qabaq.
Yenə də qışkırdıq: sabah bizimdir!
Sabaha tuşlanan silah bizimdir.
Yaxşı böyürənə əl çalğıq - alqış!
Yaxşı alçalana alçalğıq - alqış!
Ucadlı heykəlin bu çağda, belə.
Çalış heykəlini bərk saxla, belə
İndi yixılmağın cox asan olar,
Çətin yixılını durğuzan ola,
Səni hiyləgercə aldatdı zaman,
Sonra boğazına ip atdı zaman,
İp atdı, sürüdü haraya gəldi,

Nə tanrı, nə bəndə haraya gəldi.
 Əlimiz öyrəndi boyaqçılığa,
 Dilimiz öyrəndi boyaqçılığı;
 Qırmızı boyadıq bütün rənglərin,
 "Qırmızı" soy adı bütün rənglərin,
 Adını dəyişdik bütün varlığı,
 Kəşf etdik "Qırmızı bəxtiyarlığı",
 Qırmızı boyandı hər gümanımız.
 Qırmızı parçadan üst köynəyimiz,
 Qırmızı parçadan alt tumanımız...
 Qırmızı "ağladıq", qırmızı "güldük".
 Qurd kimi uladıq,
 İt kimi hürdük.
 Zülmət gözümüzü tutduğu halda...
 Söz açdıq işqli gələcək haqda.
 Aldana biləni aldatdı zaman,
 Sonra arxamızca daş atdı zaman.
 Hər evə rəhbərin nəfəsi gəldi,
 Nəfəsilə birgə qəfəsi gəldi.
 Bu gün hər mədhinə yasin oxutduq,
 Yer qazıb, dəfn etdik əməlli - başlı.
 Məni də qələmim atəsə tutdu:
 "Sən də çox aldandin, ay ağlı çəşqin!"
 Çoxun dəfn olundu, çox azın qalıb,
 Qalıbsa, bir ağız avazıñ qalıb.
 İndi də bir qeyri haldadır zaman,
 Aldana biləni aldadır zaman.
 Kiməsə küləkdir, samandır zaman,
 Kiməsə axçalı dövrəndir zaman.
 İndi də zamanı yaşıdan bizik,
 Aldadan biziksə, aldanan bizik...

13. IV. 1991

BU ŞEYTANLAR

Böyük Cavid oxuyarkən

Yer üzündə hər nə qədər insan yaşar,
 Yer üzündə o qədər də seytan yaşar.
 Hər düydən, hər müşküldən hali seytan,
 Yolçu seytan,
 Sülek seytan,
 Ala seytan!
 Onu insan doğmayıbsa
 Hardan belə bu qədərdir?
 O, su üstə üzən quru,
 O, quruda su qədərdi.
 Şeytan almaz insan dərsi,
 İnsan alar seytan dərsi,
 Şeytan işi düzün tərsi.
 Tərsin düzü olmur, olmaz;
 Onu gəzən yolcu olar,
 Qismətində uğur olmaz.
 Başdan aşar "səxavəti"
 Bızdən bize pay getirər,
 pay aparar,
 Vay aparar, vay getirər.
 Qəlbimizdən çıxıb gedər məqamında,
 Böyüklərə yük daşımaq məramında.
 Didib tökər ağlımızı
 Orda hamar ciğir görse,
 Eşələyib quyu eylər,
 Bir balaca çuxur görse.
 Sinəmizdə bayquşlara yuva qurar;
 Bircə saxı sınmış görse.
 Şax gəzinər, şax oturar,
 Ac - yalavac qurd - qus görse.
 Cöl dünyası daha geniş, daha böyük,
 Daha ağır çəkdiyi yük,
 Özü dərtar, özü saxlar,
 Kürsülərə can atanı,

Özü açar, özü bağlar
“Qara şeytan”, “sarı şeytan”,
“Ala şeytan”, “Bala şeytan”.
Cəmiyyəti yaradarı.
“Alda-verdə” səriştəli,
Hər yerdədi, hər isdədi.
Heç yerdədi, heç isdədi.
Bu gün yaşa, bu gündədi
Keçmişə köç, keçmişdədi.
Algış alar, çəpik satar
“Üç qəpiyə”, “bes qəpiyə”
Satar şöhrətpərəstlərə,
Satar mənsəbpərəstlərə,
Satar yalanpərəstlərə.
Bu şeytanlar
kəsə-kəsə
Əlimizlə əlimizi,
Darağacı qurğuları
Çəkib yiğar qəlbimizə;
Elə qurar dilimizi,
Hər kəs özü
ölümünə fitva verər.
Elə buran əlimizi,
Hər kəs özü cəllad tapar,
Cəlladına özü iti balta verər.
Bu şeytanlar:
Qonşu şeytan qəlbindəki şeytanlara
Yol axtarar, tapar yolu.
Bu da şeytan, şeytan oğlu,
O da şeytan, şeytan oğlu,
Bu da oğru, o da oğru;
Bu da quldur, o da quldur.
bu yol, qardaş!
Şeytanların
ünvanından gələn yoldur,
Bu yol, qardaş,
Şeytanların yuvasına gedən yoldur.
Vallah, qardaş,

Öz qəlbində özünə yer qalmayacaq,-
Belə getsə şeytanların
Bu artımı.
Bir qulaq ver:
Arxamızca şeytanların hürüşməsi
Qurtardımı!!!

III. 1991

NƏĞMƏ

Millət yolu - haqqın yolu,
Ucal, millət bayraqı.
Vətən andı xalqın yolu,
Yaşa, Vətən torpağı.

Xoş sabah sorağında
Keşikdə durmalıyıq.
Qandan, qandaldan uzaq
Bir dünya qurmaliyıq.

Səslər bizi el səsi,
Səfərbərik, səfərbər.
Gözümüzdən doğulub
Duru, aydın səhərlər.

Dağı-daşı titrədər
Harayımız, hayımız;
Nəğmələrə qanaddır
Dənizimiz, çayımız,

İşıqlansın ürəklər,
Qəlbimizin şamından!
Sədəti pay verək,
Yer üzündə hamıya.

Oyan, qalx, Azərbaycan!
Taleyinə yaxşı bax.
Bu torpağı yaşadan,
Ayiq başlar olacaq.

Hayqır, Araz sədasi!
Titrəsin Ağrı dağı.
Öyrədək özümüzə
Özünə qayıtmağı.

YOLÇU, YOLUN HARADI?

Yolcu, yolun haradı?
Qoşulum sənə bəlkə?
Birləşib çıraq olduq
Yolu itənə bəlkə?

Mən keçmiş iitirdim,
Sən sabahı bəlkə də.
Qarışdırıb bölgərik,
Bu günahı bəlkə də.

Duru gözlər bulandı,
Daha duru nə var ki?
Yaman gözdən gizlənən
Neçə qərinə var ki?

O mənəm - sən adında
Qırıq daşa söykəli,
Dağında yad buludlar,
Bağında yad heykəli.

Arxamda lay-lay duran,
Divarlar aşdı lay-lay,
Oduna isindiyim
Qadın ülfəti - laylam.

Ayri yoldu söz yolu,
Quyruq olmaz heç yola,
Əyrini də çəkməz o,
Əyri yola, kəc yola.

Öndə nəyim yəhərli,
Arxada nəyim qalıb.
Gir gizlən ürəyimdə,
Bircə ürəyim qalıb.

GÖYDƏN DÖRD ALMA DÜŞDÜ

Nağıl isteyirəm, şirin bir nağıl,
Nağıl isteyirəm, təzə bir nağıl.
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin.
Üç alma düşmədi nağıldan sonra,
Heç alma düşmədi nağıldan sonra.
Xəlbirlə su dartan divlər - görmədik;
Fillər məğlub oldu qarışqlara,
Şirlər təslim oldu qarışqlara,
Dovşan tələsinə canavar düşdü!
İnsan cələsinə sərcə, - görmədik.
Üç alma düşmədi göydən, - görmədik.
Heç alma düşmədi göydən, - görmədik;
Bu il nağılcılar göylə danışib:
Dörd alma düşəcək nağıldan sonra.
Tələsin, tələsin nağılcı dostlar;
Nağıl dinləyenlər siz də tələsin,
Göyün də vədina inanmaq olmaz:
Nağıl qurtarmamış düssə almalar...
Onda nağılcıya kim inanacaq!
Heç alma düşmədi göydən bəlkə də...
Bir şirin nağıl da bitəcək belə.
Üç alma düşəcək, üç alma göydən;
Dörd alma düşərsə, biri bizimdi...

Nağıl isteyirəm, şirin bir nağıl
Nağıl isteyirəm, təzə bir nağıl
Köhnə nağılları yeyib qurtardıq
Köhnə nağılları içib qurtardıq:
Bir az duzlu idi, bir az da şirin
Üç alma düşmədi nağıldan sonra
Heç alma düşmədi nağıldan sonra
Xəlbirlə su dartan divlər - görmədik
Fillər məğlub oldu qarışqlara
Şirlər təslim oldu qarışqlara
Dovşan tələsinə canavar düşdü
İnsan cələsinə sərcə, - görmədik
Üç alma düşmədi göydən, - görmədik
Heç alma düşmədi göydən, - görmədik
Bu il nağılcılar göylə danışib
Dörd alma düşəcək nağıldan sonra
Tələsin, tələsin nağılcı dostlar
Nağıl dinləyenlər siz də tələsin
Göyün də vədina inanmaq olmaz
Nağıl qurtarmamış düssə almalar
Onda nağılcıya kim inanacaq
Heç alma düşmədi göydən bəlkə də
Bir şirin nağıl da bitəcək belə
Üç alma düşəcək üç alma göydən
Dörd alma düşərsə biri bizimdi

ATALAR

Qədəm aldiq qədəmindən,
Alov ludur ilk odumuz.
Söz mülkümüz, söz ordumuz,
Atalardır, atalardır.

Sözünü yendirib yenməz atalar!
Dönməz, mərdliyindən, dönməz atalar!

Ata ömrü axan çaydı,
Ata əli qayığımız.
Sahillerdən sahillərə
Körpü salar hər qayığımız.

Atalar, atalar yolu yorulmaz!
Hünəri əyilməz, qolu yorulmaz!

Qəzəbinə güllə deyin,
Gülüşünə həzin bulaq.
Hara getsək ömrümüze
Şəhər kimi boylanacaq.

Atalar, övlada qanad atalar!
Şirin analara Fərhad atalar!

Ata eşqi dağdan uca,
Ana Vətən - ata andı!
Ata ərzə işiq səpən,
Ata işiq qoruyandı!

QƏFİL

Bir haray yuxuma güllə boşaltdı,
Bir duyğu səsiymiş oyadan məni,-
Qəfil bir səksəkə qoynuna atdı,
O mürgülü məni, o yatan məni.

Qəfil baş kəsmələr, qəfil asmalar,
Qəfil qasırğalar yadına düşdü.
Qəfil hökümləri qəfil yazmalar,
Naqəfil darğalar yadına düşdü.

Qəfil oyanışlar, vuruşlar ki, var!
Yaman qəfilləri qəlbim unutdu.
Qəfil hücumlara qəti duruşlar
Gözümə təsəlli pərdəsi tutdu.

Qəfil üsullara çıxdan tanışıq,
Bəzən bu cüroti yada vermişik.
Qacarı qəfildən yaxalamışıq,
Nəbini qəfildən bada vermişik.

Qəfil müştəluqlar az çıxar yola,
Qəfil xoş xəbəri haxla deyiblər.
Qəfil bir sevgini dağdan qolayla,
Sonra dalışınca ağla, deyiblər.

Bu torpaq əsrlər qaranlığında
Qəfil nur dağları dikəldib axı!
Bu torpaq qədimlər toranlığında
Nadan sürüsü də kökəldib axı!

Qəfil təzadları sıçrayış yeri-
Bu yer-gah zülmətli olub, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq.

1970

SƏN ÖTÜR MƏNI

Bu səhər qatara ötürdü məni
Öz ayaq izlərim, öz ayaq səsim.
Yoxdu gül verənim, əl eləyənim,
Alişar anamın qəbri, bilməsin.

Deyirəm - özümə baxıb aynada-
Əziz dost, ayağın, əlin var olsun-
Özümə deyirəm-sağ ol, əlvida,
Özümə deyirəm-uğurlar olsun!

Çətindir, ayrılıq hissinə hayan
Gedən özü ola, tək özü ola.
Sanırsan, sahibi məlum olmayan
Ən ağır, gərəksiz bir yüksən yola.

Kim isə, hardasa itirib səni,
Qaytarıb harasa yollayacaqlar.
Ya da bir uçurumda götürüb səni
Dərənin dibinə tullayacaqlar.

Dalğalar diksinir bu əhvalimdan,
Xəzrini vağzala qaçırdır Xəzər.
Çinarlar, qovaqlar evlər dalından
Boylanıb aramla əl eləyirlər.

Açılır üfüqün nur sərhədləri,
Şəher toranını göylər əridir.
Yol boyu uzanan işıq xətləri
Bakının qayğılı nəzərləridir.

Dalımcı tarlalar, düzənlər axır,
Yol payı getirir Mil bacım, demə.
Bəstəkar qardaşım Kür yola çıxıb
Nəğmə bağışlayır - bir dərə nəğmə!

Qoca atam kimi xəyala dalan
Dağlar da kövrəlib dalımcə baxdı.
Mənim gedişimdən xəbərsiz balam-
Göy göl oyananda ağlayacaqdı.

Arazın yolunu bir məftil cəpər
Kəssə də,
sədasi mənə çatırdı.
Uzaqda ağaran bir kiçik təpə
Anamın qəbrini xatırladırdı.

Yol boyu xoş hava şərbətim idi,
Qayası da qədəh, daşı da qədəh.
Meşə nəgmə dedi, çöl nəgmə dedi
Qatar üfüqləri aşana qədər.

Nə qədər böyüsem körpənəm yenə,
Hər yerdə ciyninə sən götür məni.
Beləcə, bir ömrün son mənzilinə
Azəri torpağı, sən ötür məni...

Yalta, I. 1966

BABAMIN SƏSİ

Babamın gur səsi vardi:
Babam bəzən
Elə bərkdən danışardı-
Az qalardı taxçadakı
Çıraq sənə.
Yarpaqlar
tab gətirməzdı
Gülüşünün
ləpəsinə.
Babam elə danışardı,
Bəlkə də bir
Qərbli qonaq
Deyərdi ki, insana bax!
Adətə bax!
O coşanda,
O, qəzəblə danışanda
Deyərdin ki, bu saatca
SİNƏSDƏN SİR ÇIXACAQ...
Bəli, babam
Dağ oğluydu!
Dağ sinəli olmalydı:
O, səsini
ŞİMŞƏKLƏR LƏ CİLALAYIB,
GURSAÐLARLA YUMALIYDI!
Babama da bu gur səsi,
KÖHLƏN YORAN
BU NƏFƏSI-
MIRAS VERƏN BABALARDI,
MIN İLLƏRI YOLA SALAN
BU DAĞLARDI,
DƏRƏLƏRDİ,
OBALARDI.
QİJİLTİSİ QULAQ TUTAN
ÇAY DƏRƏSİ
KEÇMƏLİYDİ ONUN SƏSİ:
QUZĞUNLARIN QIYILTİSİ,

Arıların guyultusu,
 Dağ selleri,
 Dağ yelləri
 Maqnit olub
 Səsi-ünü
 Tutan yerdə;
 Ağız açan mağaralar
 Top nərəsi udan yerdə -
 Torpağında axın-axın
 At dırnağı görən igid,
 Xoş gününü
 Əldə qılınc
 At belində sürən igid
 Gur səslə də,
 Harayla da
 İlkin hasar oldu yada,
 Meşələrin sükutuna
 Batan kəndlər,
 Dərələrin boğazında
 Yatan kəndlər,
 Nərələrdən qalxmaliydi:
 Bu nərələr
 Basqınlara
 Silahlanmış azgınlara
 İgidlərin ən birinci
 qalxaniydi:
 Bəzən elə bir nərə də
 Sildirilmiş bir dərədə
 Səda verib min olurdu:
 Qoca dağlar silkəlenib
 Düşmən üstə uçulurdu...

Qoy bu günün düşməni də
 At çapmasın harin-harin;
 Torpaq alda gizlətmışik
 Gur səsini babaların!

ÇİNARLA SÖHBƏT

Qoca çınar, bu səs məni bezdirdi, əzdi,
 Otağımı, yatağımı haraya dartım,
 Babaların ruhu mənə "sağ ol" deməzdidi;
 Yoxta səni düşmən kimi baltalayardım.

Səhər-səhər göy budaqlar bomboz bozarar,
 Göy yarpaqlar boğular da boz civiltidən.
 Yuxuma boz daş atılar, gözüm qızarar,
 Kişləyərəm, daşlayaram sərcələri mən.

Perikərlər; iri bomboz arılar kimi
 Topalanıb göy çinari tutarlar yenə.
 Səhər-axşam civ-civləri didər beynimi,
 Səslər dönər ağacdələn dimdiklərinə.

Qoca çınar, boz sərcələr nə çoxdu belə,
 Sarıköynək, haçaquyruq, sığırçın hanı?
 Yüz illərlə yüz nəgməli birini dinlə,
 Bir an eşit bir nəgməli yüz oxuyanı!..

Qoca çınar, bezmədinmi bu eyni səsdən,
 Eh, səninçün qırğı da bir, qumru da birdir.
 İndi görən hansı evdə,
 Hansı qəfəsde
 Yazıq bülbül bağ istəyir, budaq istəyir.

Gözəl quşlar qovulublar sözdən, şerdən,
 Gözəl quşlar köcüb getdi qapı-bacadan.
 Qoca çınar bezmədinmi boz nəgmələrdən,
 Qoca çınar, sərcələrin susacaq haçan?

1967

DUMAN ÖMRÜ

Ölüm isteyirəm. Qəfil bir ölüm.
Bir kibrıt ölümü.
Barit ölümü.
Bir anda bir ovuc dumana dönüm,
İstədiyim səmitə tutum yönümü.

Görüm, hər qonanda dağlar qaşına,
O dağdan, o çəndən necə yazmışam.
Görüm, hər enəndə bulaq başına,
Çiçəkdən, çəməndən necə yazmışam.

Görüm, dumanlara qosula bilmək
Ayrılıb didərgin olmaq, necədir.
İstəksiz - dərədən daşına bilmək,
İstəksiz - dərəyə dolmaq, necədir.

Görüm bir necədir yerlərə hopub,
Vətən torpağının şehinə dönmək.
Kiçik bir qayanın döşündən qopub
Böyük bir dünyanın mehinə dönmək.

Görüm hər tutanda kəndi, şəhəri
Fatehlər bu dəmdə nə görüb axı.
Nənəmin allahı min ildən bəri
Nənəmin yurduna nə verib axı!

Eh, xoşbəxt olardım onda necə də -
Araza baş qoyub yata bilərdim.
Davasız, tüfəngsiz bircə gecədə
Sahili sahilə çata bilərdim.

Qorxmazdım diplomat notalarından,
Barışlar, sazişlər gəlməzdi yada.
Qəfil tufanımdan, qəfil qarımıdan
Paylardım bir azca adamlara da.

Bəli duman olum - duman... Bir çəngə.
Mənim öz yağışım,
Öz qarım olsun.
İstədiyim yerə yükümü çəkən
Hökmlüm, ixtiyarım, qərarım olsun.

Birinin düzündə çiçək bitirən,
Birinin gözündə bitən olmayım.
Seyrək dumanları qovan, itirən,
Qalın dumanlarda itən olmayım.

Mənim sərhəddindən dalğası keçən
Yaman fikirləri daş edə bilim.
Namərd qılincının qabağında mən
Qara kötükləri baş edə bilim.

Nə qədər yol getdim fikirlər ilə,
Hələ mənzilimin uzağı qalıb.
Üfüqlər dalında nə qədər hələ
Arzumun əlləri uzalı qalıb...

1967

AĞLAYAN QAYALAR

Ağlayır yol üstdə dilsiz qayalar,
Damlaların yeri göz kimi çuxur.
Çoxdanmı ağlayır, çoxmu ağlayar
Biləni olmayıb, biləni yoxdur.

Yağan yağışları, selləri udur,
Qayalar ağlayır, ağlayır yenə.
Fikrimi daş kimi dağlar uçurdur
Ötən əsrlerin dərələrinə.

Hardasa daş qopub yad ayağından,
İgidlər atlanıb dağlar aşırıdır.
Kimisi qələbə kef-damağında,
Kimisi ölümlə yaxalaşıbdır.

Bir xəbər dileyib çəndən-çisəkdən,
Analar qovrulub yol qıraqında.
Ağlaya-ağlaya yol gözləməkdən
Analar daş olub yol qıraqında...

Kəlbəcər, VII. 1968.

DAŞ QARTAL

Şair dostum Şamil Əsgərova

O, daşdan yonulub dağ zirvəsində,
Baxışı qəzəbli, duruşu məğrur.
Elə dartınıb ki, yan-yörəsindən
Qoca qartallar da uçmağa qorxur.

Gözü hədəf gəzir göy tağlarında,
Uçmağa tələsir, mənzil uzaqdır.
Deyirsən bu saat caynaqlarında
Dağı da havaya qaldıracaqdır.

Qanadı altından keçir boz duman,
Qanadı ucuna ilişir bulud.
Diksinir ötəndə onun yanından,
Qaralıb, ağlayır gümüşü bulud.

Sanki dağ hırsınlı: bu nə durusdur,
Nə qədər çekərmış qartal uçmayı!
Daşı qartal etmək dağlara xoşdur,
Qartalın daşlığı kiçildir dağı!

Kəlbəcər-Bakı, 1968.

BU YERLƏR, O YERLƏR

Budur, uşaqlığım keçən o yerlər,
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm, burda deyirlər;
İnana bilmirəm, bilmirəm axı.

Bu dağlar, dərələr dəyişib yaman,
Dərələr daralıb, dağlar alçalıb.
O zaman nərəsi qulaq batırın
Çayın da bir bulaq nəgməsi qalıb.

Sanki ütülənib təpələr, diklər,
Bulaqlar doğulub, bulaqlar itib.
Talada oynasañ sarı əliklər
Nə belə az idi, nə belə yetim.

Hanı sizi yoran, ey ağ yoxuşlar,
Axşam məktəblisi, gündüz çobanı?
Oxumu dinleyən o ana quşlar,
Tapsırıq dəftərim sal daşlar hanı!?

Mənim şimşəklərim hara sığdı?
Mənim dolularım haraya yağıdı?
Mənim yağışlarım daha şidirgi
Qarım daha təmiz, daha da ağdı.

O zaman ləpirim quşlar hürkündür..
Torağay çıxmazdı qarşıma belə.
Kəpənək qonmazdı ciynamə bu cür,
Yemşan ələnməzdi başıma belə.

O zaman yarpaqlar biri bir palaz,
İndiki yarpaqlar qulaq boydadi.
O zaman uşaqlar böyükdü bir az,
İndiki uşaqlar uşaq boydadi.

Çinqıllar az idi "qoşunumuzdan",
Oyuqlar qurardıq qaladan uca.
Əyilə-əyilə keçərdi duman
Bizim qorxumuzdan dərə boyunca.

Mənim crğırlarım qoltuğunda cən,
Arzumun dalınca dağa çıxıbdır.
Mənim arzularım dağ kəllərindən
Diksinih, bir daşda yoxa çıxıbdır.

Mənim öz gecəmin öz ayı varmış,
Hardasa uyuyur, qocalıb indi.
Mənim ulduzlarım yağı qurtarmış
Çıraqımız kimi sozalıb indi.

Burda dəfn olunub anamın qəbri,
Qəbirlər batıqdır əvvəlki kimi.
Nənəmin qəbriyla babamın qəbri
Yanaşı yatıbdır əvvəlki kimi...

Bu yerlər necə də o yerlər deyil,
Bu yerlər necə də o yerlər imiş!
Gedən günlər ilə ömürlər deyil,
Təbiət gedərmış, iqlim gedərmış...

1968

BİR OTAQDA

Bəlkə də bu günahımdır:
Qələm aldım, şer yazdım...
Sən olmasan, mən bu qədər
Bir otağa qapanmazdım...
Sən olmasan, bəlkə elə
Bir çobandım, dağda-daşda,
Umu-küsü bilməzdi heç
Qohum-qardaş, dost-tanış da.
Kimisinin köynəkliyi,
Kimisinin əlcəkliyi,
Kimisinin bulaması;
Kimisinin dələməsi
Gələrdi də... Atam-anam
Göz yorğunu olmazdilar,
Məktubların, soraqların
Ümidinə qalmazdilar.
Sən olmasan, bu titrəyən,
Bu ağrıyan ürək nəydi?
Bəlkə şair olmamağım
Olmağimdən gərəkliydi?
Bəzisində ürək qızıb
Söz ələmək asan gəlir.
Düyüň düşən fikirləri
Çözeləmək asan gəlir.
Göz görməyən duyğuları,
Məhəbbəti, ehtirası,
kefi-yası
cılalayıb
Söz ələmək asan gəlir.
Bəzən olur: saatlarla
Danışıram ölü kimi.
Bəzən olur: saatlarla
Öz-özümə danışıram
dəli kimi;
Kiminləsə vuruşuram,
Kiminləsə barışıram.
Kiminləsə yarışıram,

Oda, közə qarışıram;
Elə bil ki, meteorlar
yağışını
Def edirəm bir otaqda.
Mən özümü neçə dəfə
Dəfn edirəm bir otaqda;
Vəsf etdiyim gözelliyə
Pancəredən baxıram mən,
Neçə qızın sevgisinin
Orbitindən çıxıram mən.
Gözlərimin şirin yuxu
Damarını kəsirəm mən.
Sevgilimin saçlarının
Tumarını kəsirəm mən.
Həyatımdan bezəndə də
Gəlib şer yazıram mən.
Bir dostumdan küsəndə də
Gəlib şer yazıram mən.
Ömrü boyu körpə olan
körpəm sənsən,
Könüllərdə daşqınım sən,
körpüm sənsən.
Neçə böhtan məclisinin
Şahmatında itsem belə
fiqur kimi,
Sən varsan, mən əyilmərəm,
Əyilmərəm qürur kimi.
Sən olmasan bu dünyada
nəyəm, kiməm?
Sən olmasan soysuz ata,
Sən olmasan bir yetiməm.
Sən əzabım, sən havarım,
Sən firtinam, sən avarım...
Ya səninlə, bu sevdəmin
Dalğasında batasıym.
Ya səninlə öz arzumun
Sahilinə çatasıyam...

HƏKİM ÇAY

Ürəyinə qulaq asar
gumuldana-gumuldana;
Ləpəsinin qanadıyla
Bir sal daşa dərman yazar
gumuldana-gumuldana;
Dərə boyu bir az yeri,
Bir az yarpız, bir az nanə,
Bir az da ki, baldırğanla
qayıt geri.
Gün çıxanda, çicəklərin
Təbəssümü ayrı olur,
Heyrətindən qəşə elərsən,
Özünü bu qız ismətli
Çicəklərə bəxs edərsən...
Kəklik səkər, qartal uçar
Dirmandıqca dik yamaca.
Ayağından bir daş qaçar,-
Bir qayadan yüz daş düşər.
Dağ diksinər, dərələrə
Dava düşər, təlaş düşər.
Sınıq-salxaq qayaların
Sac yoldusu yatananacan.
Bir daş altda gir, daldalan;
Nəfəsinlə ilkin isit
Buz bulağı.
Dönbə ərgən oğlan olar:
Kim öpərsə
Səhər-səhər qız bulağı.
Cığırlardə xəyalının
yedəyini
Vermə yaman fikirlərə,
Yalnız nəgmə sevər dərə,
Yalnız nəgmə deyə-deyə,
Yalnız çicək dərə-dərə
Geri qayıt.

Sevgilini çiçəklərin
Ətri-mehi ilə ayılt.
Sabah bir də gel yanına...
Sabah gəlsən,
Nə vaxt gəlsən,
Qəlbindəki açıq, gizli
Gileyləri alıb atar
sularına; sularına;
Qəzəbini,
Əsəbini alıb qatar
sularına; sularına;
Sonra çarpıb qayalara gülüş elər,
Ağ bir gülüş,
Ağ gülüşdən,
Ağ gümüşdən
Qızıl xəncər qiyafəli
Balıqlar da atar sənə.
Hara getsən o haqlayar,
Çatar sənə.
Qulağında gurultusu,
Sonra, sonra gumultusu,
Sonra nəgmə, sonra layla;
"Yat, ay bala", "yat, ay bala",
Gərek yuxun şirin ola...

1968

QURD XASİYYƏTİ

(Ovçu söhbətlərindən)

Qurdlar yatışalar ağız-ağıza,
Qurdlar bir-birinin gözündə yatar.
Dönbü öz yanında geriyə baxsa,
Qurd öz balasına diş çapqıldadar.
Gecə qurd yuxusu qurd yuxusundan
Çimir də istəməz öz qorxusundan.
Səhər dumanında birləşərlər,
Axşam toranında birləşərlər
Girəvə- mariqda yatar birisi,
İtlərin başını qatar birisi
Quzunu dərəyə darta birisi...
Birgə geyisərlər, didişdirərlər,
Birgə yeyisərlər, didişdirərlər...
Paxılılıq acliği başlar yenidən,
Qurdlaşar qayalar-daşlar yenidən.
"Qurdlar yatışalar ağız-ağıza,
Köçür bu sözləri, köçür kağıza,
Oxu adamlara,
Bir hikmət ara..."
Ovçu hey danışar qulaq asaram,
Gizli köçürərəm, gizli yazaram:
Yaşar min illərlə bu qurd xisləti,
Ütüyə, ülgüyə, qəlibə gəlməz!
Ancaq qəribədir, qurd xasiyyəti
Bəzi adamlara qəribə gəlməz!

Sentyabr 1970

İSTİSU LÖVHƏLƏRİ

Günəş elə bil ki, zirvədə yatar,
Baxıb bir lövhəyə heyran qalmışam;
Dağın zirvəsində gün günortadır,
Dərənin dibini haqlayıb axşam.

Bir parça buludda bir dəniz yükü...
Külək uğultusu qış nəgməsidir.
Tərtərin ən ağır, ən əziz yükü
Gül-cicək etridir, qus nəgməsidir.

Zəhmi dağ titrədir sel nərəsinin,
Bir çayın səsinə bir dərə dardır.
Yarğanda uzanan qar tırəsinin
Nəhəng bir timsaha oxşarı vardır.

Kölgə var uyuyur qaya dibində,
Elə ömürlük də uyuyacaqdır.
Uzaqda alışan bir kibritin də
Qoxusu burnunda duyulacaqdır.

İstisu, iyul 1968

EL ÜÇÜN AĞLAYAN...

Qonşuda ağlayan bir uşaq
Yuxuma daş atdı
Bu gecə.
Fikrində qəribə
Duyğular oyatdı bu gecə.
Özüyün ağlayır indi o,
Gör necə xoşbaxtdı
Ata da oyaqdı,
Ana da oyaqdı!
Dərdini qapmağa müntəzir
İki qəlb

ayaq üstdə əsir...

Bəs sabah görəsən,
Bəs sabah
Böyüküb ağlasa o uşaq
Onun göz yaşına
Qonşu olan tapılacaqmı?
Onun el dərdinə qoşulan

tapılacaqmı?

Yoxsa ki, ona da mənim tək
Bir macqal deyəcək:
- Hayla, bala, hayla...
- Ay usta, Pirqulu əminin xısı
İlişib daşa.

Qoy qaçaq, yapışaq...

- Hayla, bala, hayla!

El üçün ağlayan gözsüz qalar...

Sıxıram bu sözləri ovcumə,
Dağılır əlimdən töküür şuma.

Bir dəni düşüb

Qalır yaddaşında...

Bir uçqun başında

Ağlayıram bir gün:

Hi, hi...

Özünü yetirir Məşədi İbrahim.

- Nədi, bala, nədi;

Nə vanövsədi?..

- Fatma xalanın bircə inəyi vardı,

Onu da sel apardı.

- Yüyür naxırı hayla, bala,
El üçün ağlayan gözsüz qalar.
Bir gün də su üçün
Enirem çaya,
Baxıram o taya.
Görürəm alışib
Yanır bir zəmi.
Qişqırıq salıram:
- Ay əmi, ay əmi,
Gəl, gəl...
- Nə olub, gədə?
- Nə olacaq,

yanır bax...

Başına bir selə qapaz,
Bir yumru

yumruq

Ehmallı ilişdi...
Bunların bir neçə cütü də
əvvəller dəymmişdi...
Oyatdın- əmini, oyatdın!
Oyatdın, fikrində bükülüb
Uyumuş qəmini, oyatdın!
O vaxtdan gözlərim
pis görür, bala,
fəqət sən ağla!

Böyüküb ağlınlı ağla!

Gözündən ellərə su çekən
Uyutmaz nağıllar.
Nağıllar dəmində
Paslanan ağıllar,
Hırıltı sevərlər,
Hayqırkı sevməzlər.
Nə qədər ölməyib Koroğlunu,
Nə qədər itməyib,
Qırıcı sevməzlər.

ÜSTÜMƏ QAYIDAN YAZILARIM

Nədir günahınız, açıq danışın,
Üstümə qayidan yazılarım, siz!
Hansi bir naşının, bir ağlıcasın?
Ələk baxışından keçməmisiniz?
Doğulan dünyaya göz acsın gərək,
Siz hələ yaşarsız gözü yumulu,
Sizi əbədimi kor eləyəcək
Bir duzsuz hırılı, bir gizli yumruq!
Sizə nə ad verim: haraya yiğim?
Sizi nə yaşatmaq, nə atmaq olmur
Müəllif qəlbindən günahsız çıxıb
Oraya günahkar qayıtməq olmur.
Günahkar söylədim. Günahkar kimi
Nədir təqsiriniz- oturun yazın.
Dərsdən çıxarılan uşaqlar kimi.
Elə gözləriniz yerə baxmasın.
Yalanmı danışdız? Ağzında yalan
Boğaram öz doğma balamı da mən.
Vətənsiz alışan, vətənsiz yanan
Vətəndaş pasportlu ilhamı da mən.
Doğrumu danışdız?- öz mədesində
Hamı əritməyir həqiqətləri.
Hələ dolasıqdır yer kürəsində
Yalanla
Doğrunun sərhəd xətləri...
Bəlkə də hər yerdə bir müti, məlul,
Hər qaba yerləşən su halınız yox.
Ağızdan çıxmamış cavabı məlum,
Ölçülü, biçili sualınız yox...
Mənə şərəflidir belə ölümlər:
Qoy batsın sinəmə, batsın min nizə.
Arazdan, Cənubdan yazmağım əgər
Dünyada ən böyük cinayət işə.
Mənim də dağım var, mənim də göyüm,
Siz mənim arabir qəzəb qarımsız.
Siz mənim bir az sərt, bir az ərköyü,

Bir az da dəlisov övladlarımsız.
Sizdə nə günah var, döyürsə zaman,
Sizi yazar mənəm, günahkar mənəm.
Qayidan haqlıdır, yoxsa qaytaran
Hələ heç özüm də deyə bilmirəm...
Məchul suallarda bəzən çəşirəm.
Bəzən də lüzumsuz cığallaşırəm,
Adı hesablarda dolaşırəm mən.
Hər vaxt bir almırəm bir dəfə birdən.
Cavabı mürəkkəb cəbr alıñarmsız
Bir dəfə birdən,
Bir tale beləcə iki olarmış
Bir dəfə birdən.
Bəşər anamızda bu təbiət var:
Onda həm intiqam, həm mərhəmet var.
Bəzən bir əliylə boyunu vurur,
O biri əliylə heykəllər qurur.
Dadına yetməyir ac qalan zaman
Öləndə hay sah: "Öldü acından..."
Bəşər anamızda bu mərhəmet var:
Ölən qəhrəmana sahib tez tapar!
Qalın arxivimdə şiltaq hisslerim,
Siz sarı simləri itən tarımsız,
Ən pis yaxşılarmım, yaxşı pislərim,
Mənə çox oxşayan yazılarımsız!

14. I. 1968

the first time in the history of the world that the people of the United States have been asked to make a contribution to the relief of the people of another country without being asked to do so by their government. I have said this because I know that some of us are going to demand to know what right we have to interfere in the internal concerns of Mexico, and how far our interference should go.



DAĞLARA ÇAĞIRIŞ

Musa Yaquba

Şair, qayalara, dağlara söykən,
Mənim də arzumu sən yaşat barı.
Özülsüz söhretlər uçurub sökən
Zamana bənzəyən dağ gürşadları
Min il də göz yumub açsa ağını
Yuya bilməyəcək das xinasını.
Bu dağlar özəyi, özülü möhkəm,
Şair, qayalara, dağlara söykən!

Ən ağır anında dağlarla danış,
Ən ali loğmandır o müdrik qoca.
Nə qədər, nə qədər qaysaqlanmamış
Dərdlər tullasan da dərə boyunca,
Dağ çayı çökdürüb çay daşlarını,
Duruldub bənzədər göz yaşlarına,
Dağlar öz hökmündə güzəstsiz, ötkəm
Şair, qayalara, dağlara söykən!

Dağlar sevgisində bir ulu ata,
Dağlar ərköyünlər atası deyil.
Kimini xurcun tək ciyninə atan,
Hellənc sapandına qoyub kimini
Dərələr dibinə atası deyil,
Hətta ildirimlər dağlar cibini,
Dağların qorxusu, xatası deyil.
İgidlər ciynini dağlara tikər,
Şair, qayalara, dağlara söykən!

Başından sağsağan əskik olmayan
Donqar qoz ağacı piçildasa da;
Gözündə gözəllər əksi olmayan
Lil bulaq qıywacı piçildasa da,
Söykənmə məhrəsi nəm divarlara,
Söykənmə özülü kəm divarlara.

Ucalıq enilməz dağlar var ikən,
Dağlara söykənən dağlara söykən!

Dağlar dağ: oyadan qıylıtları
Bütün dərələrə paylaya bilir.
Ötəri, iteri: viyıltiları
Bəzən min illərlə quylaya bilir.
Beləcə səbr öyrən o dağ əmindən,
Yorulub, beziksən dağ aləmindən,
Mənim ünvanıma qarğıyıb, söylən;
Məni bu dağlara çağırıb, söyle:
Buyur, qayalara, dağlara söykən!
Şair, qayalara, dağlara söykən!

1973-1974

ATA OCAĞI

Çırpsiş tətkidə, odunu dəmdə,
Səhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə
Sonra kim söndürüb, kim yandıracaq?

Ömrün şənliyində, ömrün yaşında
Bura od dalınca gələcəyəmmi?
Yoxsa xatirələr işartisında
Oğulsuz-övladsız ocaqlar kimi
Söñüb gedəcəyəm- bu daş, bu torpaq
Bircə ləpirimi yaşatmayacaq?..

Ocaq çirtildiyir, közü dərində...
Axıdır gözünün yaşını çırçı.
Alovlar hay salıb öz dillərində
Özünü o daşa, bu daşa çırçır.

Atam doluxsunub, baxıram ona,
Kişi uşaq olub doxsan yaşında.
Bu nə ayrılıqdı, ata yurduna
Əlvida deyirəm ocaq başında

Ocaq tüstülənir, kövrəlir atam:
"Anan o dünyada darıxır bala,
Ancaq ki, kişinin qəbri od tutar-
Gedə, od-ocağı tüstüsüz qala.

Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhesidir;

Apar bu ocağı evində yandır,
O közdən qor alır, közdən odlanır.
Kişi yer üzündə od qoruyandır
Kişi ona görə kişi adlanır".

GECƏ NAĞILI

Gözünün yaşını qurudur səsi,
O, Zərdüst babaya səcdəmi qılır;
Baxıram gözündə ocağın əksi,
Baxıram, gözündə alov qırılır...

Burda neçə nəsil baş əyib oda,
Nənələr el basıb ocaq daşına,
Burda dəyməyiblər ilanlara da
Pənah gətirəndə ocaq başına.

Bu gün kənd yolları tüstülü, odlu;
Təpələr fikirli adam kimiydi.
Mürgülü zəmilər gözleri dolu,
Dindirsən- kövrələn atam kimiydi.

Yaşıl kənd üstünə boz pərdə salır-
Aranır, daranır tüstü telleri;
Əlvida, atamın tüstü dəsməli;
Əlvida, atamın tüstü əlləri!

VII,VIII. 1969

Ah, bir dərə soykənəydi
həyətimin divarına:
Bir çay qonşu kəsiləydi
gözlərimin
şirin yuxu damarına.
Nəhəng zülmət qalağıtək
Qaranlıqda seçilən o
Zirvədə bir ocaq yanıb,
Göz yumayıb cimir-cimir,
İlk baxışda bilməyəydim
o ulduzdur, yoxsa ocaq;
O sənəndə göymü onu,
Yermi onu ağlayacaq?
Bir it səsi, it hürməsi
Doğrayayıdı səssizliyi
görünməyən şüa kimi.
Bir daş üstdə oturaydım,
Bürünəydim bu gecəmi;
Dinləyəydim çay nənəmin
nağılini,
Dinləyəydim haçanacan...
Bu nağılla yol gedəydim,
Yol gedəydim, iki yolun
Ayrıcına çatanacan;
Bu yolların birisini
düyünləyib

Arzuların
dalısında atanacan,
O yolların birisiylə
Uşaqlığa çatanacan...

Kəlbəcər, VIII. 1969

İndi arxa ud xərçənət məhəndək
indi pəlt və vəhəndət pəlt id
əzminləndər keçidən pəlt id
məhsətdən pəlt vəhəndət pəlt id

İndi arxa ud xərçənət məhəndək
indi pəlt və vəhəndət pəlt id
əzminləndər keçidən pəlt id
məhsətdən pəlt vəhəndət pəlt id

BİR QƏBİR DAŞINA YAZILMIŞ YAZI

Burada bir nakam cavandır yatan,
Bir ürək dayanıb, ürəklər ağlar.
Ömrünü əbədi ömrünə qatan
Torpaq sizildayar, küləklər ağlar.

X. 1969

ŞUŞADA BİR GECƏ

Bu gecə gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımıda bir dərə qara hörükdür.
Solumda bir dərə-qara hörükdür.
Dövrəmdə buludlar böyük-bölkükdür.
Dünyanın damına çıxmışam, nədi?
Dünya qaranlığı harda gizlədib?
Dünya toranlığı harda gizlədib?
Gecə, ağ yağışda durulanıbdı,
Gecə, dağ mehində qurulanıbdı,
Daranıb, bələnib işıqlarına,
Taxıb qarmağını göy tağlarına
Bir cilçiraq səhər, bir qəndil səhər,
Hər evi bir qızıl qərənfil səhər.
Uzaqdan bir ulduz topası kimi

göy üzündədi.
Yaxıandan- bir qaya lampası kimi
yer üstündədi.
Gecənin qoynunda yanır dağ səhər,
Fəzadan asılı, cilçiraq səhər.
Dağlar öz ovcunda yandırıb onu,
Uluzlar qoynuna qaldırıb onu
Bu dağlar yüksəri, bu dağlar gücü.
Bu gecə kəşf etdim, bir Şuşa bürcü,
Bir Şuşa bürcü, tamaşa bürcü...

Şusa, 1970

KÜÇƏ İTLƏRİ

Bu küçə itləri...
Bu gecə itləri...
Ən böyük işləri
Ünvansız hürməkdi
Əbədi vərdişləri
Qaraltı görməkdir;
Bir ağız hürməkdir,
Və götürülməkdir.
Gündüzler hər yerdə
Döyürlər, qovular
fağırlar.
Onlar da qısaşı
Gecələr çıxarlar:
Qoymazlar keflilər
Uzana rahatca.
Hünərli pişiklər
Qovulub dırmanar ağaca...
Yazıqların coxu
Gözü qıpışq,
Quyruğu qısqıq,
Coxu da axsaq olar.
Harin ev itləri
Zənciri qıranda.
Tozanaq qoparıb, hayqıranda
Onların bəzisi qurumsaq olar,
Yanındakı iti
qoyub əkilər.
Bir kolun dibinə çəkilər...
Onların gözündə
Bəlkə də
Ən təmiz, təmizkar adam
Küçəyə sümük atandı.
Ən pisi, böhörmeti
Əti adamlara satandı.
Bir halda ki, onlar
Daha tez yeməyi
bacarır,

Bu əti bəs niya

Adamlar
daşıyb
aparı?

Eh, hələ bu nədi,
Onlara çox görən tapılır
Bu gecə zülməti.

Bəzən görürsən,
Gecələrin bir gecəsində,
İtlərin dalda bir
küçəsində,
Şərikli oldular

bir xəlvətliyə!

İki it məhəbbətli

Rast oldu
İki adam məhəbbətiylə.

Onlar hırıldadı,
Bunlar mirıldadı.

Onlar:
"Poşol", - deyib gülüsdülər,
Bunlar da:

yer eşib hürüsdüller.
Qəfil bir əlləmə

Dəyince birinə.
Əlvida deyirlər

İtlər öz
sümsünək yerinə.

Topa-topa
gəzir bunlar.

Bizim qəsəbədə.
Qonşudan bir qoca
yaman əsəbidi.

Yata bilmir,
Deyir, deyinir.
Gecəyari geyinir
düşür həyatə.
Ay-hay, yetdi ha itə...

1970

Tək qalmaq istərəm,
Tək qalmaq, hərdən
Özümə çəkiləm bayquşdan betər.
Dartmalar, didmələr, deyinmələrdən
Qulağım dolubdur,
Daşıbdı, yetər...
Sanaram bir axşam düşüncəm duru,
Gör necə çırpinib necələnmişəm.
Bir də görürəm ki, üz-üzə durub
Mən özüm-özümlə neçələnmişəm.
Ələnər başıma min sual-yağış,
Sualkeş də mənəm,
Cavabkeş də mən.
Bezərəm Xəyyamlar cavab tapmamış
İdrak "neyçin"ləri, "niyə"lərindən.
Çiynimə ən yüngül yük alanda da
Sığımır fikirlərim bir qəlbə, vallah.
Tək ola bilmirəm tək olanda da,
Qəribə insanam,
Qəribə, vallah...

QANADLI QAYALAR

Bir daşmı sıyrılıb qopdu qayadan,
Başı hamarlandı bir şış qayanın,
Burda qayaları qartal sayanın
Uşaq heyrətinə baş əyir adam.

Burda hər zirvəni zirvə qoruyur,
Qartal gözləriylə baxır qayalar,
Bir gündə necə yol bir qartal boyu
Alçalır qayalar, qalxır qayalar...

Suşa, 1970

Noyabr 1970



Dana Cohen
Lisa Behrle,
Ali Rostami

MƏNDƏN ÖTDÜ,
QARDAŞIMA DƏYDİ

Bəxtiyar Vahabzadəyə

Ey daşlaşan, torpaqlaşan,
ulu babam,
Bu günümdden dünənimə uzaqlaşan,
ulu babam.
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?!
O zamanmı bitdi bizim
dilimizin
"Sənin", "mənim" qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
"Haralısan" damarı da?
Səninləyəm, ulu babam
Bu məsəli kimdi yazan?
Hansı soyusuz ata idi,
Ataların imzasını
Çekib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babək,
Dəli Domrul,

Ey Xan Eyvaz,
 Gizir oğlu Mustafabəy
 Əgər ki, siz
 Bu məsələ qol çəkdiniz!
 Sonra, sonra hansınızsa
 Xalqa gələn bir qəzadan
 Öz başını yana əydi.
 O qəza bir topa dönüb
 Səttarxanın tifaqına
 yaman dəydi.
 Məndən ötdü!..
 Məndən ötdü!..
 Sevincə bax, qeyrətə bax!
 Bunu yanan xilqətə bax!
 Məndən ötdü...
 Qulağımdan getmir bu səs,
 Zərbələri qardaşına,
 Sirdəsına ötürən kəs
 Elə bil ki, bax bu gecə
 Qulağımin dibindəcə
 Xətainin süqtuna
 qəh-qəh çəkdi.
 Sonra, sonra
 Səhərəcən başına yüz qədəh çəkdi.
 O qəh-qəhin dalğasından,
 O məstliyin baş fırladan
 havasından
 qopan daşdı-
 Azərbaycan torpağında
 Araz boyda şırırm açdı.
 Məndən ötdü...
 Bunu dedi Şəki xani,
 Bunu dedi Bakı xani,
 Bunu dedi İbrahim xan,
 Fətəli xan, Kəlbəli xan...
 Qəza ötsün, -məndən, -dedi.
 Öten kimi, "mən-mən" dedi.

"Mən-mən" dedi bir ölkədə
 nə qədər xan.
 Onlar mən-mən deyən yerdə
 Sən olmadın, Azərbaycan!
 Səni səndən alıb belə
 Yüz illərlə uyutdular,
 səni səndə ələdilər.
 Səni səndə üyüdürlər.
 Dibək oldun öz duzunla,
 öz daşınla,
 Ögey oldun
 doğma, ekiz qardaşınla-
 Məndən ötdü deyənlərin qeyrətindən,
 Namusunu yeyənlərin qeyrətindən!
 Ey daşlaşan, torpaqlaşan,
 ulu babam!
 Bu günüməndən dünənimə uzaqlaşan,
 ulu babam!
 Ayağa dur!
 Dəfn etdiyim məsəlinin
 Başdaşına
 Bir təssüs xatırəsi yazıb, yondur:
 Səndən öten mənə dəydi,
 Məndən öten sənə dəydi,
 Səndən, məndən öten zərbə
 Vətən, Vətən, sənə dəydi...

1967

İNNƏN BELƏ

İnnən belə qayalara salacağam mehrimi,
İnnən belə buludlara salacağam mehrimi,
Boz sulara salacağam mehrimi!
Ulduzlara salacağam mehrimi!

Nə işim var,
Duram bir düz yola çıxam,
Yoluma da bir gödəni dolu çıxa,
Ciblərinə əl ata ki,
"Bu bir yolun,
Bu bir yolun,
Bu bir yolun!.."

Alıb kişi, alıb yolu:
Haqqı var ki, yanı-yanı
Haqqı var ki, dalı-dalı,
Bir əl üstdə,
Başı üstə gedə yolu.
Lap istəsə onuncu ilk sevdiyinin
Üzüyünün qaşı üstə gedə yolu,
Nə işim var!
Nə işim var:
Bir addımlıq cəsarətdən
Min addımlıq sual-cavab yükü dartam,
Neçə ağıl şahid çekəm,
Neçə vicdan vəkil tutam.
Nə işim var:
Bir qurumus söyüdə
Bağlasalar Günəşi,
Nəsiminin inadına
Cavabdeh
Saxlasalar Günəşi;
Nə işim var...
Söykənərəm bir sal daşa,
Ulduzlara tamaşa, hey tamaşa...
Boz suların dalğasına qaltaqlannam.

Bir səhranın ilgiməna yataqlannam,
Neyimə kar: mərz ətəyi, əkin yeri!
Birişə də yapışa ki;
Pıtraxlıdır bunun şeril
Buludların ətəyindən
Yapışaraq hara gəldi...
Qulığımı birdən qəfil haray gəldi:
"İki taxta üstündə sən
Məzarına xos gedirsən".
Tutdum qəfil o harayı,
Dedim: qayıt, ürəyimə, qayıt, qayıt!
Bu bir andı,
Ürək məni bağışlasın,
Dil büdrədi, əl titrədi, qələm yazdı,
Onsuz mənə qara daş da yovuşmadı,
Eh, nə bilim, hərdən səndə
Çimib çıxan həqiqət də,
Hərdən səndə
Duza
Qoyulmuş bir məhəbbət də
Yorur məni, yorur ürək!
İnnən belə məni məndən,
Məni məndən qorу, ürək!

1970

İSTEDAD

Doğar ürəkli ağıl,
Ağılli ürək onu.
Bəzən bu gün itirər,
Tapar
gələcək onu.
Onu bir damla kimi
Dənizə tullasalar --
Damlaları birləşib,
Dağ yışan dalğa olar.
O, kiminin gözündə
Ucalar ulduz kimi.
Kiminin də gözünə
Sancılar buynuz kimi.
Bir onu,
ona qəfil
Daş atandan qoruyun.
Bir də qoltuqlar altda
Yaşadandan qoruyun...

1965

İNSAN QAYALAR

"Vətən qayaları, Vətən daşları"
silsiləsindən

Bir qayaya söykənmişəm,
deyirəm kaş
Bax beləcə daşa dönəm
yavaş-yavaş.
Taleyimi qayaların taleyinə
bağlayam mən.
Birçə insan düşüncəmi saxlayam mən.
Daş ayaqlı, daş əlli bir insan kimi
Enib daşdan-daşa düşəm.
Qayaların lal dilini başa düşəm.
Onların daş qulağına bir daş atam,
Qayaların keçmişini
qayalara xatırladam.
Deyəm: bir vaxt insan oğlu
insan olub bu qayalar!
İnsanların nərəsindən
doğulub bu qayalar!
Nər igidlər düşmən üstə gedən zaman
Babalar da baş qaldırıb yer altından,
Qaya kimi,
Dayaq olub, yumruq olub,
ox olublar.
Qayadöslü qəhrəmanlar
qayalıqda yox olublar.
Bu torpağın taleyində o da elə
bir gün idi.
İgidlərin yaşaması daş olmaqla
mümkün idi.
Yoxsa onun qismətinə hardan düşə
bu qədər daş!
Danış görüm, a daş qardaş!
Siz nənəmin bacılığı,
siz babamın qardaşlığı,

Qəhrəmanlar səpib gedən
zəmi sanım

Bəlkə elə bu daşlıgil! Siz ey qədim əfsanələr, Şerimə yağ, səsimə yağ! Nə zamansa bu daşlara bir dil tapan tapılacaq- Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. Bu basılmaz nərlər, ərlər, Bu qaya sərkərdələr Onda məni- bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə. Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

BABƏK QILINCI

Ballada

1

Bir alim dilindən qopdu qıgilçım,
Oyandı hövlnak daş qərinələr:
Deyirlər tapılıb Babək qılinci,
Muştuluq paylayın, qarı nənələr!

Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi silahlar ilə;
Bir yaraq öndə büdpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.

Gelin, a zirvələr, qayalı-yallı,
Qol-qola yapışaq, yaman çağımızdı.
Yallı gedəsiyəm, bir dəli yallı,
Araz dəsmalımdı.

Kür şallağımdı

Riyalar, xülyalar bazarı açan
Minberler şənинə
vay salmağım var.
Nəsimi, Nəsimi məzarınanac
Yerin qulağına hay salmağım var
Deyirlər tapılıb Babək qılınçı!

Ölümle əlbəyaxa hansı nər idi
Qanlar daşqınından götürdü onu.
Özünə ərköyün övlad elədi
Babəkin yaralı, qılinc oğlunu,

Neçə il qaldılar mağaralarda,
Bir qoca daşların yeminə döndü
Qılınc qızılbindən daş zağalarda
Qayalar əriyib dəmirə döndü.

I

Min qoldan güc alan bir ağıl gücü
Zülmətlər deşəsi yol olmalıdır.

Yaşamaq isteyən bu torpaq üçün
Qol—ağıl, ağıl da qol olmalıdır.

Deyirlər tapılıb Babək qılinci!
Babək harayının nidalarını
Top kimi ciyinimdə saxlayasıyam,
Babək qılincinin şüalarını
Raketlər burnuna bağlayasıyam.

Qürurlu qayalar, səs eşidin ki...
Bir az da şax dursun heykəl qalalar.
Xəndəklər, yarğanlar dərinləşin ki,
Qorxuram qorxaqlar evsiz qalalar.

Bu nə titrəmələr, bu nə əsmələr...
Bu necə harayıdı, bu necə səsdi.
Bütün çeynəmələr, bütün kəsmələr,
Bütün tapdamalar səsini kəsdi.

Gözü qarnındalar hörməcək kimi
Çəkilib qıslıdı dib bucaqlara.
Yalançı dilləri gəmircək kimi
Çəkil təsiriram

daş bıçaqlara.

III

Bir qoca dəmirçi qılinc naxışlar,
Yazar dəstəyinə: "İnsan vüqarı".
Bəzən bir igidə onu bağışlar,
Bəzən də yüz yaşlı göycək bir qarı

Alar bu təltifi, sıxar dösünə.
Oğul qeyrətinə baş əyməyənin,
Ana hörmətinə baş əyməyənin
Çəkil bu qılinci, çaxar dösünə.

İndi bir gözə də bulaq nazlanıb,
Bir dodaq üzünü püləmək istər.

Bir dərə dolusu quş pərvazlanıb
Dünyanı nəgməyə bələmək istər.

Bir səhər bu səsle qalxdım yerimdən,
Günəşlə bir baxdım yer kürəsinə.
Bu səhər dünyada tuş olmadım mən
Ağlayan, sizlayan ana səsinə.

IV

Ana qayğıyla başına əl çək.
Xeyirkah əməller, işiq əməller.
Qayada bitəcək, daşda bitəcək
Bir toxum yetirib bərəkət əllər.

Ütük bir hiyləgər irişdi üzdə,
Xəbər yabisına çubuğu dindi...
Sərhəd qoşunları, üfüqümüzdə
Qalxan bir dağa da söykənin indi!
Deyirlər tapılıb Babək qılinci;

Babəki son anda udan qaraltı
Dirilib bir qara duman gəzəcək,
Babəki son anda satan qaraltı,
Bu səsi boğmağa gümən gəzəcək.

Deyirlər tapılıb Babək qılinci,
Bu, yalan olsa da doğrulmalıdır!
Onun döyüdüyü dağ xincim-xincim,
Dərə qıyma-qıyma doğranmalıdır!

Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Babək heykəlinə Babəkin adı
Babək qılinciyla yazılışın gərək!

FİLLƏRİN ÖMRÜ

Amandır, fillərin ömrünü qoruyun.

Filləri yaşadan

illərin ömrünü qoruyun.

Təbiət hökmündə dönüklük eləsə,

Güç yatsa, gücsüzler çeviklik eləsə,

Fillərin yaşına susayan tülkülər,

Dovşanlar, çäqqallar, porsuqlar töküller,

Fillərin ömründən borç alar,

...cigallar,

Fillərin yaşına şərikli çıxarlar.

Hələ bu tünlükdən

bir neçə yal uzaq

Dumanlar yelkəni yalquzaq

Ularti salsa ki: "fil nədir,

Yüz əlli il nədir,

Bu filin,

Bu yüz əlli ilin

gecəsi mənimdir..."

Tülkülər baltalar, porsuqlar eşərlər,

Dovşanlar əl çalar:

dəfn olsun meşələr!

Əmr olar: "çevirin, aşırın dağları,

Fillərə yükləyib daşıyın dağları".

Amandır, fillərin ömrünü qoruyun...

1971

YERLƏR

Əger ad sırası gəzsək həyatda,
Əger yer davası düşsə şerdə,
Alqışlar altında Nizami ata
Keçib oturacaq birinci yerdə.

Birinci bir olur.

Xoşbəxtmə deyək?

Ondan irəlidə yer yoxsa,

nə pis...

Birinci ildırım, birinci şimşek

Birinci yüksəyə kəsilər həris.

Qorxun, birincilər, əli yalından!
Əli yalınların dili yaraqdır.

İkinci "hay verib", qaçsa dalından,

Birinci birinci yixılacaqdır.

Haxlar birincini ikinci addım,
İkinci dağ olar,

ikinci dərə.

Saxlar birincini ikinci addım

Bəzən qalxan üçün ikincilərə.

Özü doğulmamış yeri doğulan,-
Ayağı torpağa, əli dəmirə
dəyməyən,

dibçəkdə bir şitil oğlan
Bəzən mismarlanar birinci yerə.

Zaman çəkicinin möhürü yoxsa,
Zaman kəlbətinin disini zağlar.
Zaman gözlüyünü gözünə taxsa
Yerlər də yerində oturacaqlar.

Mənə pay yetişməz bu paylaşmadı,
Vaxt hanı yer ovu dalınca düşüm.
Dərə adlamada,

zirvə aşmadı
Əsgər yürüşüdür mənim yürüşüm.

Vətən sevgisində birinci ada
Birinci çatmağa pay yeter mənə.
Burda birincilik:
Vətən yolunda
Birinci ölməyi öyrədər mənə!

1971.

ALDADA BİLİRƏM ÖZÜMÜ HƏRDƏN

Aldada bilirəm özümü hərdən,
Özümə xoş gəlir bu qəbahətim.
... Dönençək gəncliyim uzaq səfərdən,
Dönençək yanında ilk məhəbbətim.

Yüyən gəmirəcək cavənlıq atum,
Subay gündəliyim hələ ki ağdır!
Zaman saçlarımdan ağ zarafatı
Utana-utana aparacaqdır.

Nə zaman tikildi bu tərs dəyirman?
Bir nəsil sözünü nə tez danışdı?
"Bu da bir zarafat"-deyən Nəriman
Dünən nişanına çağırmamışdı?..

İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda!-
Ana dəfn oluna, gözləl qocala...
Bəlkə bir səhnədir,
əsərdir bu da...

Deyirəm: dost olum bu mərd düşmənə,
Bu yazıq ölüm də qonaqdı yəqin.
Qəfil büdrəmələr, qəfil düşmələr
Həyatda ötəri sınaqdı yəqin.

Sözün dərgahına dərd yaxın düşə!
İnansam, qələmin bağıri çatlayar.
Nizami göz yumub, köcdü günəşə,
Mənə də bir qarış yer saxlatdırar...

Deyirəm dahilik həyim-harayım
Üfüqdən boylanır... Bu nədir hələ-
Günəşdən ayrıca bir işiq payı
Mənim ünvanımıma yol gəlir hələ.

Əməkçi, əməkçi, əməkçi
Mənim əməkçi, əməkçi, əməkçi
Mənim əməkçi, əməkçi, əməkçi
Mənim əməkçi, əməkçi, əməkçi

Üzümə dəyməyir ana nəfəsi,
Nə bərk yuxudayam, nə bərk yuxuda...
Qızlarım taleyin ulduz töhfəsi,
Oğul da görəydim gərək yuxuda.

Dünya qulaq asır sözün səsinə,
Dilimin ucunda ilan durubdu!
Nə büksəm həqiqət qiyafəsinə
Keşikdə yaraqlı inam durubdu.

Məni mən olanlar
tez duyub anlar,
Dünyada nə qədər yalançı vardır!
Bəlkə də özünü aldatmayanlar
Dünyada ən böyük yalançılardır.

XII. 1973

SƏBRİMDƏN İNADIMA MƏKTUB

Hər "səfər" qabağı mənimlə danış,
Məni məşvərətçi baba bil hərdən.
Nənələr duası yola salmamış
İgidlər az dönüb uzaq səfərdən.

Arabir ürəyin hökmündən dasın,
Arabir sən ağlın ağızını ara.
Təmkinsiz əllərdən atılan dasın
Özü də pillədir çox azgınlara.

Çəkməli olsan da boş yüyənləri,
Üzəngi basmaqdən özünü saxla.
Bircə şapalağa dəyməyənləri
Hörmətə mindirmə bir şapalaqla.

Yüyrək demirlər ki, hər qaçağana,
Qaçmayan qovulsa yaxşıdı bəlkə.
Ömrümüz qıtbəci bir sağsağana,
Səhvimiz sağsağan yaşıdı bəlkə.

Nə pisdir -şaxəli budaq içində
Qalasan bir tənha yarpaq kimi sən;
Sən hərdən bir dəstə usaq içində
Oyuncaq itirən usaq kimisən:

Əli cibindələr- göz yayındırar,
Gözü cibindələr- güman hədəfi.
Ov var, ovçusundan iz yayındırar,
Ovçu var, ovundan bərəni qəfil.

Hər gün də nur umma nur dağlarından,
Ömürdə hər günü düzəməzlər sapa,
Çox "qızıl baxtların" budaqlarından
Qızıl yarpaqları tökəcək sabah.

Tozanaq görmüşük boş inadları,
Inad çöp daşıyar- caynaq olanda.
Çeker zoğlarını torpaq qatlari-
Inad, inamına qaynaq olanda.

İnamdan göyərsə bir dağdır inad-
Bu, Vətən dağdır söykən ki, söykən!
Nə ucan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən...

... Mənim inamımın sərhəddini çek!
“Ədalət sərhəddi!”-

Belə səs gəlir.
Bir burda geriyə çəkilməyəcək
Bu inad, səbirsiz Vətən əsgəri...

IX. 1972

VƏTƏN MƏNƏ OĞUL DESƏ

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq qıçıb, daş atdım;
Nizamlara baş əyməzdzi nizamım.

Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatırələr qalanmış,
Onu da ki, ha əvirim, ha sanım...

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayaşında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim-
Xəzanımdır, xəzanımdır, xəzanıım.

Dünənimi dösdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm.
Nə qədər ki öz əlimdi yazanım.

1972

ŞÖHRƏTƏ ATILAN GÜLLƏ

*İlya Çavçavadzeni öldürən gülə
indi onun ev muzeyində saxlanılır.*

Bir dərə bağırıb gülə səsindən,
Açılib döşlərdə yarğan-yaralar.
Bir qaya hellənib dağ zirvəsindən,
Bəlkə şairi yox, onu vuralar.

Çıxıb məhvərindən fayton çarxları,
Atlar göy qasıyıb dirnaqlarıyla.
Səksənməsin deyə gürcü dağları
O, boğub səsini dodaqlarıyla.

Qırmızı püşkürüb vulkan sinəsi,
Ağaclar qırmızı yarpaq gətirib.
O gün düşmənini alqan sinəsi
Özüylə evinə qonaq gətirib.

Döşündə yatmayıb qurğusun qonaq,
Kesikçi dayanıb ev sahibinə.
Baxıram, boz kini indi də oyaq
Qorxur oyadalar, oyanar yenə...

Uyuyur bir evdə ilham, xəyanət,
Şair ayrı deyil öz millətindən;
Şöhrətin yanında dustaq xəyanət
Necə də ərimir xəcalətindən.

O, mənə cox tanış göründü, dayan!
Necə yüz illərin gulləsidir o.
Bəlkə Nəsimini dabandan soyan
Cəllad bıçağının qəlpəsidir o.

Bəlkə də yayınıb yönəlib bura
Dantes gulləsinin təpdiklərindən.
Qafqazda sağ qalan Lermontovlara
Tuşlanan tüfəngin tətiklərindən.

Sabirə tuşlanan hiylələr hərdən
Nizəyə dönməyi bacarmayanda.
Tiflisin xəyanət muzeylərindən
Sifarişlər gəlib yəqin o anda.

Baxıram, bir xurma dənəsi boyda
Bir gülə nə dondan nə dona girir.
Bəzən bir elatın qurdüğü toyda
Min illik adətin qoynuna girir.

Sürünür şöhrətin quyruğunda o,
Keçib divar olur, yeri gələndə.
Bir az aralı dur, aralı, qatso,
Qurğusun göyərir şair görəndə...

1972

GÖZLƏRİ YOL ÇƏKƏN

ANA MAHNİSİ

(Nəğmə)

Bir ana, boynunu burmaqdan yorulmaz.
Daş heykəl yanında durmaqdan yorulmaz.
Gözləri yolları yormaqdan yorulmaz.

Bu necə bahardı?

Bu necə qışdı bəs?

Ay-Günəş gətirər,

Muştuluq gətirməz.

Bu Vətən yolunda dağ aşan oğullar,
Torpaqdan göyərib daşlaşan oğullar.
Əbədi söhrətə yaraşan oğullar.

Səhərlər sizsiniz üfüqdə işiq-zər.
Gecələr gözünüz ulduzdan gülümsər.
Həsrətim yollara dil səpər, gül səpər...

Bu necə bahardı?

Bu necə qışdı bəs?

Ay-Günəş gətirər,

Qar-yağış gətirər,

Muştuluq gətirməz!

1973

DAĞ YADDAŞINDA YAZI

Birisini çıxardılar uca bir yerə,

Tez aşağı daş hellətdi:

- Baxın, hardayam!..

O birisi özü qalxdı bu yüksəklərə,

Heç demədi: "Mən də varam,

Mən də burdayam".

... Yazı gördüm dağ dösündə-

Dağ yaddaşında:

Birincinin helləncinin

çuxuru qalıb:

İkincinin ayağının cığırı qalıb...

1973

TRULIX

QOCA ƏMİM BELƏ DEDİ:

Kitabdan da, yaddaşdan da qayadı möhkəm,
Bu qayalar sırr bilir ki- Loğman da bilmir.
Bir haray cək

bu dağlarda qalsın harayın.
Könül səsi könüllərdə yaşamalıdır.
Kişilərdən haray qalıb,

ad qalıb bizə.

Nakışının sepdiyi dən qum bitiribdi.
Sən arabir bu yerlərə özgə kimi gəl.
Qərib yolcu donunda gel.
Şər qarışanda:
Gör atının yedəyini tutan olurmu!
Varsa, demək, bu yerlərdə kişilər ölmür.
Qoca əmin bu dağlardan dağ ömrü alıb.
Sən arabir bu yerlərə söz almağa gəl;
Söz cəkməyə sözdən düzgün tərəzi yoxsa,
Etibarın “para”, “bütün” çeşidi yoxsa,
Dul arvadin çəpərinə daş atan yoxsa,
“Üç ayaqlı usaqlara” sataşan yoxsa,
Bulaqları övlad kimi qoruyan varsa,
Dağ çayını nənə kimi qoruyan varsa,
Demək, burda qoca əmin yaşayır hələ;
Demək, burda kişi ölürlər, kişilik ölmür.

XII. 1973

YURDUMUZUN QIZLARI

(Nəğmə)

Zəhmətiniz üz ağlığı,
Yurdumuzun gül qızları.
Başımızın ucalığı,
Bəxtimizin ulduzları.

Nur daşıyar, bu ağ yollar,
Bələdçisi mərd oğullar.
Təbəssümlər “uğur” -deyər.
“Məni səslə, çağır”- deyər...

Ön sıradə gedənlərin
Qismətinə alqış düşər.
Qəhrəmanlar nəfəsindən
Qayalara naxış düşər.

Bir saz kimi çalaq Kürü,
Bu düzlərə nəğmə qoşaq.
Ağ işıqlı Mil-Muğanda
Gül qızlara nəğmə qoşaq.

VII. 1973

DAĞLAR MƏNİ TANIMADI

Xam otlağı yara-yara
Göy yastana çıxdı maşın.
Bulud endi, cən cəkildi
Üz-gözünə dağın-daşın,
Dağlar məni tanımadı.

Qartal uçdu, bir daş qapıb
Kölgəsiylə ötüşmədim.
Keçən ceyran sürəyinin
Tozuna da yetişmədim,
Dağlar məni tanımadı.

Səlaləylə qurşaq tutan
Günlərimi saldım yada,
Çaya ayaq atan kimi
Yıxdı məni mamırlı daş,
Dağlar məni tanımadı.

At istədim, bir dəli at,
Şahə qalxdı sarı kürən.
Yüyəninə əl atanda
Ayaq çıxdı üzengindən,
Dağlar məni tanımadı.

Dösdə bitən, daşda itən
Çığır haray, çəhlim haray...
Selablara selələnməz
Günüm haray, ilim haray;
Dağlar məni tanımadı.

Haray saldım, mənəm-dedim,
Həmin uşaq, həmin cavan...
Zirvələrdən dərələrə
Daş enmədi harayımdan;
Dağlar məni tanımadı...

DAĞLAR KÜSÜB

Necə yazdı düşmür yolum,
Yəqin dağlar küsüb məndən.
Gedim öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.

Çoxdan dağa-daşa yadam,
Salmır qonum-qonşu yada
Əlim yatmir qoşmaya da,
Yəqin dağlar küsüb məndən.

Kəklik uçmur çopur daşdan,
Dağ kəlləri baxmir qaşdan,
Bulaq tutqun, çay pərişan,
Yəqin dağlar küsüb məndən.

Sağsağanlar səksəkəli,-
Kim baltalı, kim gülləli?
Yarpaq gördüm qan ləkəli...
Yəqin dağlar küsüb məndən.

Düzlərimə şöhrət Araz,
Harayıma həsrət Araz,
Gecikmişən, Məmməd Araz,
Yəqin dağlar küsüb səndən ...

X. 1976

İLHAMIM

Xudu Məmmədova

Yenə dağ döşündə dənərləndi qar,
Yenə zirvələrin həsrətində qal,
Sel qopdu, dərəyə düşdü qalmaqal...
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərek?!

Şimşək yelkəninə qoşulu anlar,
Göy bizi yamanlar, yer bizi danlar.
Görüm ayılmaya gec ayılanlar...
Dolular qırımlı, daşlar döyənək...
Sən kimə gərəksən,
Mən kimə gərek?!

Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərek?!

Tarix qayalarda yazı qalır mı?
Çoxu çoxdan itib, azi qalır mı?
Dağ öz duruşundan razi qalır mı?
Yalan yarğanlara nağılıl söyləsək
Sən kimə gərəksən,
Mən kimə gərek?!

Bu dağlar qardaşım, bu çaylar bacım,
Özündən gəlməyən özündən qaçı.
Zaman qapımızda əlində qayçı...
Hər adı ölçüyə, ülgüyə gəlsək
Sən kimə gərəksən,
Mən kimə gərek?!

Keçək dərələrin boğanağından,
Keçək dolayların doğanağından,
Güneşin zirvədə doğan anından
Nur alıb, bu yurda səpələməsək
Sən kimə gərəksən,
Mən kimə gərek?!

1977.

DÜNYA GÖZƏL DÜNYADI

(Nəğmə)

Yenə gördüm gördüyümüz dağları,
Nəfəsindən əriyirdi dağ qarı.
Yenə elə durnaların qatarı
Yenə elə dərə, düzən dünyadı-
Dünya gözəl, dünya gözəl dünyadı.

Gündüzündə çiçəklənər duyğumuz,
Gecəsində güləblanar yuxumuz,
Oyunumuz, inadımız, uyğumuz,
Ömrümüzdən bir gül üzən dünyadı.
Dünya gözəl, dünya gözəl dünyadı.

Dumanların çağrışına yar olma.
Tufanların qəzəbinə qor olma,
Yoxusunda ayaq saxla, yorulma:
Səndən əzəl, məndən əzəl dünyadı
Dünya gözəl, dünya gözəl dünyadı.

Baxışında üfüqlərin baxarı,
Gülüşündə çaylarının axarı,
Əllərində işığının acarı,
Kimə gülzar, kimə xəzəl dünyadı,
Dünya gözəl, dünya gözəl dünyadı.

1978

QIZIL QAYA

Nə yaxşı bu boyda qızıl deyilsən.
Adice qayasan,
Adice daşsan.
Minlərin gözündən gilələniş sən
Birinin boynundan asılınamışan.

Kürəyin söykəli nəhəng bir dağa.
Bir bulaq nəğməsi başlar dibindən.
Şöhrət aparmadın özə torpağı
Fateh xurcununda,
Oğru cibində.

Qocadan qocasan, cavandan cavan:
Döşündə ildirim nərəsi sinar.
Sellər yedəkləyən, küləklər çapan,
İgidlər son anda sənə sığınar.

Qızıldır vətənsiz gələn dünyaya
Qızıldır hər üzə irişən qadın.
Nə qədər xoşbəxtən, a Qızıl qaya,
Bu boyda daş oldun,
Qızıl olmadın.

Qızıl tabaqlarda qızıl badələr
Qızıl qan daşdı həris şahlarla.
Sən boyda qızıl da azlıq edərdi
Xəzinə içində ac tamahlara.

Başında sızıldar səhər yelləri
Dibində qaqqıldı urun, kəkliyin.
Sinənin mamırsız, hamar yerləri
Dağ kəli yalayan yerlərdi yəqin.

Nə yaxşı lal oldu bu boyda yalan,
Riyalar, məkrələr çovguna düdü.
Nə qədər qan-qada, nə qədər talan
Yarğana tuşlandı
Uçruma düşdü.

Qızıl söz ələyər dindirsən əgər.
Vüqarı əyilməz,
Özüllü möhkəm:
Qızıl qayaları belə görüblər,
Bizim qayaları belə görmüşəm...

1980



SİZƏ YETİM DEYƏN OLSA

Son anında qəlpələnmək istərəm—
Araz boyu səpələnmək istərəm.
Gözünüzdən od ələnə, istərəm
Sizə yetim deyən olsa, qızlarım!

Namərd dili bir ağızda qırılan,
Zəhərli söz balalayan bir ilan.
Məzar daşımı bir ox kimi sıyrılar
Sizə yetim deyən olsa, qızlarım!

Arzum olub: ömrüm boyu oyanam:
Günəşlə bir yurdumuza boyanam,
Səhər-səhər dan yerinə boylanın,
Sizə yetim deyən olsa, qızlarım!

Söz meydanım bu Muğandı, bu Mildi:
Mənim şerim atalıdır min ildi.
Nəsiminin inadını dirildin,
Sizə yetim deyən olsa, qızlarım!

Mən əyilməz ata adı saxladım,
Vicdanımı ovuclara sağımadım,
Bu dünyanın məhvərini laxladın,
Sizə yetim deyən olsa, qızlarım!

Demək günəş Yer üzünü qarşıyıb,
Demək sənə, Vətən eşqim, qar yağıb.
Demək kardı Azərbaycan torpağı,
Sizə yetim deyən olsa, qızlarım!

1980



HƏR ŞEYDƏN YAZANDA

Hər şeydən yazanda heç nə yazmırıam:
Heç nədən yazıram daha pərgarı.
Bir otaq küçündə domuşan ilham.
Qalxan eləməyə kötük axtarır.

Baxıram: nə hamar, nə düzdü masam-
Bir çay yatağına bənzətmək olar.
Bir az da deyirəm, insafa qalsa,
Kəhkəşən tağına bənzətmək olar.

Arabir göy olur futbol meydani,
Mərkəz hücumçusu Ay ola bəlkə.
Asaram döşünə qızıl medali,
Öz qızıl nurunu başıma tökər.

Ulduzlar-azarkəş tamaşaçılar,
Ulduzlar qol-boyun, verər səs-səsə.
Bəxtimin qapısı göyə açılar,
Yerda sevilməsəm,
Yeri sevməsəm.

Burnumun ucuna səykənir qələm,
Əkindən, biçindən, elatdan uzaq.
Təkcə mən deyiləm mövzu dilənən,
Hamilik eləyən Aya, ulduza.

Belə yazıların çoxusu qasqa,
Eynicə alaca, ya da ekiztay.
Meşə cığırında iki qarışqa
Göstər- bənzər olsun,
Göstərdin, ay-hay...

Hər şeydən yazanda heç nə yazmırıam,
Dəvə dəllək olur.

Ayi pınəçi.

Mən ki, nağıllara qulaq asmırıam,
Canavar aşbazdır,
Bəs dovşan nəçi?
Bu ki, nağıl oldu,
Soruşma qağa,
Gedirəm dovşana çul axtarmağa...

1980.

TƏLƏSDİM

Dağlar gördüm, dağlarımin oxşarı,
Zirvələrin görününə tələsdim.
Küləkləri saçlarımı oxşadı,
Boranına, yağışına tələsdim.

Ağ kağızda söz ucalır, söz yenir,
Közərtili könüllərdə söz yeni...
Hara cəkdi söz qədəmi, söz yönü-
Enişinə, yoxuşuna tələsdim.

Ay köçərim, ürəyimdə qal qış-
Kərəm kimi qar altında qalmışın.
Günlərimdən qova-qova qar-qışı,
İllərimin qar-qışına tələsdim.

El sazında səsim qala bircə sim,
El yanında nəsim olam bir əsim,
Harda olsan, ey eşqimin bircəsi,
Harda olsam, çağrısına tələsdim.

Torpağımdan duman kimi yiğilsam,
Son nəgməmin uçrumuna sıxılsam,
Qəfil qəza yıxmaz məni, yıxılsam,
Ana yurdum, ağuşuna tələsdim.

Pitsunda, X. 1980

MƏNİM DƏ YAŞIM AZ DEYİL

Mənim də yaşım az deyil,
Bu dünyada nə görmədim!
Bir-birinə yamaq gördüm,
Calaq qərinə görmədim!

Cičəyindən alağı çox,
Kişisindən papağı çox,
Köpəyindən yalağı çox,
Bu üzün olmaya, dünya!

Dolu gödən kürkə sığmaz,
Boş balqabaq börkə sığmaz,
Yəhər qanmaz, tərkə sığmaz...
Bu dünyada nə görmədim!

Nöqtə boyda ölkə- vulkan,
Dərya boyda diyarı qan.
Biri tikən, biri yıxan
Bu hissin olmaya, dünya!

Raketlər döş kimi dolu,
Gələn nəslə əmzik olu.
Kimin qolu, kimin yolu...
Bu dünyada nə görmədim.

Bos inaddan, könül, el cək!
Özündən özünə yol cək.
Bu boynu əyri dünyasını
Bir üzü ağdı həmisə,
Vüqarı şaxdı həmisə...

1980.

YAŞADIM

Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim,
Gündoğandan günbatana mənzilim...
Bu da belə bir ömürdü, yaşadıım.

Zarımağa ömür deyib ağlama,
Hər ölümə ölüm deyib ağlama,
Tale döyüb, haqlı döyüb, ağlama,
Bu da belə bir ömürdü, yaşadıım.

Oğlun yoxdu- sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadıım.

Gah özümü özüm qovdum, yoruldum,
Öz diqtəmin buyruğuna qul oldum.
Vətən göyü göylüyündə durulduğum,
Bu da belə bir ömürdü, yaşadıım.

Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə- cığır tala mən.
Xudafərin harayından qalan mən...
Bu da belə bir ömürdü, yaşadıım.

Ocaq oldum, ocaq daşı olmadıım,
Hər çalaya axan naşı olmadıım,
Arazimla yol yoldaşı olmadıım,
Bu da belə bir ömürdü, yaşadıım.

1980.

ƏL DƏYDİ, ÇAXMAQ DAŞIYAM

Dostum Ağayara.

Təklikdə çaylaq daşıyam,
Məni qoymayıñ təklənəm!
Əl dəydi, çaxmaq daşıyam,
Məni qoymayıñ təklənəm!

Bir dəryadır hər zərrəcik,
Dəm zərrəcik, dərd zərrəcik,
Namərdə də mərd zərrəcik
Dəni qoymayıñ təklənə!

Dağsız duman yalnız ahdi,
Qara bulud yalqız axdı:
Çən təkləndi-yalquzaqdı,
Çən qoymayıñ təklənə!

Xəlbirlənə kaş ömür də,
Bos il düşə bos ömürdən...
Xoş an qalar xoş ömürdən,
Anı qoymayıñ təklənə!

Yaman coxalıb bu azlar,
Bu kəndirsiz kəndirbazlar!
Körpülenin, ay Arazlar,
Məni qoymayıñ təklənəm!

XII. 1980.

DURNALARI DÖNMƏZ OLDU

Boz qayalar çapıllandı, qaraldı;
Durnaları golməz oldu dağların.
Ala göllər çamırlandı, qaraldı,
Durnaları dönməz oldu dağların.

Azad durna yol istədi, yol bölük,
Tala bölük, cala bölük, göl bölük.
Göylüyüni necə saxlar bu göylük,
Durnaları dönməz oldu dağların.

İki cavan bulaqda söz bağladı,
Durnaların yoluna göz bağladı.
Saxsı sənək göyərdi, buz bağladı.
Durnaları dönməz oldu dağların.

Əyriliyə əyilməyən Əyriqar,
Yağdı sənə ayrı yağış, ayrı qar.
Qoşa dağa qoşa gülə qoydular;
Durnaları dönməz oldu dağların.

O, Vaqifdi - odasına od düşən,
O, Zakirdi - sədasına od düşən,
O, Arazdi - səmasına od düşən.
Durnaları dönməz oldu dağların...

VII. 1981.

OD KİMİ, SU KİMİ...

Hələ yeriyirəm qəlbimlə qoşa.
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!

Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam;
Hardasa gül üzə gül yastiğıyam,
Hardasa ilana köynəyəm, bala!

Bəlali başında nə dövlət, nə quş...
Təbriz nə istəyir?- Təbriz qurtuluş
Bax indi pətəyi suya tutulmuş
Ari topasından göynəyəm, bala!

Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köklən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!

1981.

QONŞU ÇƏPƏRİ

Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə cəpərə.
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.

Bizim bağa su axıdır açdırın bərə,
Bizim tutdan sizin başa kölgə düşəcək.
Gözümüzü gözümüzzdən qorusaq belə,
İtlərimiz məqam tapıb həvirləşəcək.

Tüstü qalxır iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
“Sizin”, “bizim” dediyimiz sədd çəpərində
Qarışqlar eyni yüksək yeri yiyəcəkdir.

Sənin baban bulaq cəkdi, ya mənim babam!
Nə fərgi var— Su— cəkənin, su—
içənindi.

Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi?— Nə deyək indi?

Olmasaq da, bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdi.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdi.

Yüz ocağı od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan- biri sənindi,
Dünyagırlar yemədilər quyruq dünyani.

Mən Təbrizli, Naxçıvanlı, mən
Gəncəliyəm,
Cox görmüşəm hasar üstdə ölenləri də,
Mən torpağı bölməməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölenləri də.

Pitsunda, 3 avqust 1981.

GÜNƏŞ GÜNÜ

Əkinci, səpinci gününə yaxın,
Dəmirci, kömürçü gününə yaxın,
Bir günü qoparaq il budağından;
Elə adisinin, elə bozunun
Süpürüb qarını, silib tozunu,
Yuyub gözümüzzdə, sözümüzzdə biz,
Sərib, qurudub da sinəmizdə biz,
O günə ad verək: ad- Günəş günü,
Əkək ağlımiza, yaddasımıza.

Bir gün salam verək;- İşığın aydın!
Töhfəmiz olmasın işıqdan ayrı
Bir gün işıqlansın zırzəmilər də,
Üzügülər olsun gözü nəmlər də.
O gün:

Birinci and yeri qoy Günəş olsun,
Bir yola çıxacaq iki isteyin:
Son dəfə baxdıığı qoy Günəş olsun,
Əlacısız xəstənin, ağır xəstənin;
İşiq xərcləməyək cinayətlərə,
İşiq xərcləməyək xəyanətlərə,
Cörəyə nur qataq, suya nur qataq,
Söhbətə nur qataq,
Sözə nur qataq!

İşiq çaparları meydani açaq,
Ulduzlar tökülsün tamaşasına;
A şair, qurutma yaranı duzla,
Qaralıq gəlirmə sən ağ şerinə.
Bir işiq ilinə gələn ulduzlar,
Yüz işiq ilinə dönməz yerinə.

Dünyamız o qədər qatı dumanda:
Gözləri tor bağlar ulduzların da,
Bir günü nurnu yığsaq bir yerə
Bəs edər ən tutqun planetlərə.
Bu bir gün

O qədər xos olsun, o qədər işiq,
O qədər mülayim, o qədər iliq...

Pis günler utansın pis günlündən...
Haylayıb Nazimin cocuqlarını,
Bir gün onlara da işiq içirdək.
Bir gün, heyrətimiz tuşlaşın göyə,
Dünyada nə vardır heyrətdən böyük?
Qıraq raketlərin qanadlarını,
Kürsüdən endirək diplomatları.
Dartıb hədə-qorxu nazirlərinin
Yarımçıq saxlayaqq çıxışlarını.
Onların parlament alqışlarını
Qapıb əllərindən, ütək bir anda.
Bu bir gün seçici salonlarında
Səs satma, səs alma nürxını alaqq.
Bu gün dünyamızda,
Bir rəngli bayraq,
Bir rəngli hökm olsun,
Bir rəngli arzu.
Nə üz cırmaqlansın, nə göz yorulsun;
Qoy bu gün tərifə öyrənişənlər
Günəşin eşqinə sağlıq desinlər,
İmzalarla deyil, gözlə görsünlər
Ağlın duruluğu nə təhər olur,
Hökmün bulanığı nə təhər olur,
Günəşin işığı necə paylanır,
Niyə bu işıqlar gecə paylanır?
Amma ki satılır toxum yerinə...
Hər günün, hər ayın kürəyində yük,
Vahimə tuşlanır yerin qəlbinə,
Bəşərin inadı qorxudan böyük,
Təselli məlhəmdir insan qəminə.

Deməyin boşalmaz bu dolu boşluq-
Zərrəni zərrəyə düşə bu birlik,
Bəlkə bu minvalla günə gün qoşub,
Dünyada işığı qoruya bildik.

YAZI MASAMA

Biz iki ocaq kimi,
Sinə-sinəyə yandıq.
Odumuz öpüşəndə
Közümüzə inandıq.

Dərd eləmə, desəm ki,
Yazı masam, ölürem.
Ölə-ölə yazmırəm,
Yaza-yaza ölürem...

9 avqust 1982.

BİR ÖMÜR YOLUNDA

Dostum *Fund* Ələsgərova

Bir ömür yolunda yollar görmüşəm
Çoxu da başlanıb dost qədəmindən...

“Bir ömür yolunda”... bu başlıq nədi?
Bir köhnə xalçada bir köhnə yelən.
Köhnə söz bir əldə təzəcə dəndi,
Bir əldə min illik boz qumdu elə.

İllərim qum oldu, dən oldu harda?
Gərək unudam da, gərək yazam da.
Zamanın nəfəsi divarlarında,
Zamanın addımı yazı masamda!

Xatırə bitəndir ürəklə eksən,
Yaddaş itirəni kağız itirmir,
Yaxşılar yol çəkən, pislər yol sökən,
Miyanə adamlar yuxuma girmir.

Ötən gün yaxşıdı ötən gün kimi,
Geriyə baxmaqla sağalmaz yaram,
Dönsə, heç demirəm pis günlərimi,
Yaxşı günlərimə yiyə durmaram.

Kimlər cilovunu tutdu atımın,
Dalımcı daş atdı kimlər bu yolda-
Kimin sapandında dağdan atıldım,
Kimlər hənirimi dinlər bu yolda?..

Yüz dərdim dağlıb dost nəfəsiylə,
Zülmətdə isaran ağı görmüşəm.
Doğruluq, əyrilik tərzisində
Yaxşını yamandan ağır görmüşəm.

Qəlbimin səsindən sözüm doğulub,
Külək olmamışam yanın şamlara.
Olsa da pislərin özündən olub-
Pislik eləmişəm pis adamlara.

Dağda yixılanda dağdan yapışdım,
Enmədim kiçiyin kiçik dizinə,
Əldən yapışanda haqdan yapışdım,
Əldən yapışmadım əlim isinə!

Hər fikir yolcusu yollara sığmaz,
Yol adlı çəhlim də, simşək də gördüm,
Hec yoldan başlamaz, heç yola çıxmaz
Yolları həmişə yedəkdə gördüm...

Ömrümə kibrit çek dost əlleriylə,
Ömürdü, bir çəngə küləşdi,- deyim!
Döşümə düymə tik dost əlleriylə,
Sinəmdə göyərən Güneşdi,- deyim!

27 iyun 1982.

BƏD XƏBƏRLƏR

Bəd xəbərlər qoymur məni ser yazmağa,
Döñür döyüş səngərinə ocağım-odam
Vaxtum qalmır ürəyimə qulaq asmağa,
Vaxtum qalmır qələmimlə həmsöhbət olam.

Göz öündə: yurd da bəlli, yurdsuz da bəlli,
İnadına çəpər çəkib qəsbkar, harın.
Ərab Şərqi od içində illərdən bəri,
Məşverəti davam edir diplomalların...

Bircə qarış torpaq verin bayraq sançmağa,-
O bayraqı səngərlərdə gəzəri kimdir?
"Torpaqdan bərk yapı" demək- torpağı yoxa,
Başı yoxa başsağlığı vermək kimidir.

Şad xəbərlə qohum çıxır bəzən bəd xəbər,
Haradasa həmdəm tapır, ürək qızdırır,
Ömrü boyu arvadına çor deməyənlər
Neçə xalqın taleyinə quyu qazdırır.

Bəd xəbərlər qış dumanı, yaz çovgunu tək...
Neçə misra itik düşür iş otağımdan,
Çoban çasdı- bir qoyunu bir qurd yeyəcək
Alim çasdı, xadim çasdı, mat qalır zaman!

Qəzetlərdə hücum çəkir filə qarışqa,
Döyüş gedir dovşan ilə şir arasında.
İnsan durub özü ilə qarşı-qarsıya,
Ağıl qalib xeyir ilə şər arasında.

"Sənin qəzan dosta geldi"- xəbəri bəddi,
Dost əlinin sənə dəyən xətəri kimi.
"Bir yaltağa söz verildi"- xəbəri bəddi,
Sevdiyinin sevdiyi var xəbəri kimi.

Bəd xəbərlər: bəd niyyətlər başında xonça,
Bəd əməllər yiğnağında bəzəkli daş-qas;

Bəd xəbərə qail olan dillərə xəncər!
Bəd xəbərə malik olan qulaqlara daş!

Qəzəbini duza qoyur kefdən bezənlər,
Gündən-günə əsrin yolu dirənir dağa.
Yer şarını aşırımaşa uçrum gəzənlər
Qoymur məni ürəyimə qulaq asmağa...

15 avqust 1982.

İNSAN

Mən getsəm dünyada uçrum yaranar,
Toyda da, yasda da görünər yerim.
Yay da bir ah çekər, payız da yanar,
Qışda da, yazda da görünər yerim.

Mən getsəm, saç yolub dağların çəni
Ağlayar bir ana, bir bacı kimi.
Təbiət düşünər, düşünər məni
Bir fiqur itirən şahmatçı kimi...

1964.

BİZ QOŞA GETMƏLİYİK

Bu həyatdır, əzizim;
Ömür alan, gün satan;
Toyuna da gül satan,
Vayına da gül satan,
Bu üzdə cay körpüsüz,
O üzdə körpü caysız;
Təzə nəğmə oxumur
Dərəsi köhnə caysız.
Doğmalığı yadlığa
Döndərən döngə qısa...
Ocaqsız bir düşərgə
Düssə də baxtımıza,
Bu yolu getməliyik;
Andını möhkəm elə!
Hər təpə bir yumurta,
Hər qaya bir göbələk-
Aşırmaq çox asandır.
Asırmarıq, aşarıq.
İnamdan kəmənd hörüb,
Zirvəyə dirmaşarıq.
Yolları terlətməli,
Vaxtimız hələ öndə?
Tərsi avand olacaq.
Baxtımız hələ öndə
Dan yerində hər kəsin
Gözü də var, payı da;
Hələ görən olmayıb;
Səhər küsə, gecikə,
Gələ, geri qayıda.
Üzümüüzü örtəcək sonuncu səhəracən,
Biz qoşa getməliyik!
Nitqimizi bağlayan sonuncu qəhəracən
Biz qoşa getməliyik!
Bu süarı gümuldə;
Bızsızsə dünya əger-
Göysüzdü göydəkilər,
Yersizdir yerdəkilər...

Oktabr 1982.

EYHAM

Kürsü— ağılların qalxdığı zirvə,
Söz də ağılların bəhəri üçün...
Sən sözü alçaldın özündən əvvəl,
Alçaldın bir ağız afərin üçün.

Həqiqət sözüdür sözün Alları,
O, qala uçurdu, o, qala qurdu.
Gətir xəyalına Xətai şahı:
Qılıncı hökmran, qələmə quldu.

Hündürlər cox idi Vaqif dağından,
Sənət ucalığı uca dağ oldu.
Sözu ayaqlara atmadığından
Özü vəzir oldu, sözu şah oldu...

... Yüz səmtə firlandın kürsülərdə sən,
Axır ki, şərqini, qərbini tapdın.
Özündən aşağı hündürlüyündən
Sənə əl uzadan qəlbini tapdın!

Yerini tanıdın, haqqını qandın,
Bir məlum hikmətin dodağı qacır:
Qoltuğa öyrəndi— qoltuqda qaldı,
Qol-budaq atmadi qoltuq ağacı.

Birsən, birincisən “yürüsdə” demə!
Sənilə yanaşı capan da vardır.
Qarışqa iyəməz, cəyirtkə yeməz
Sözləri dilindən qapan da vardır.

Düşün ki, bu günlə qurtarmır zaman,
Sabah var, sabahın sabahı da var.
Günlərin birində tutub qolundan
Yenidən kürsüyə çıxaracaqlar.

Boşdur görəcəklər söz cinədanın,
Daşqır eləməyə dən qalmayacaq!
Onda deyəcəklər yerini tanı,
Onda üz tutmağa yön qalmayacaq!

Onda əl istisi gedər yaxandan,
Əlinə “qurdyeməz” kababı düşər.
Cıdır meydanına dolu yağanda
Bəxtinə yəhərsiz bir yabi düşər...

Onda görəcəksən görmürsən daha,
Ayağın başdadır, başın ayaqda.
Təzə nağılımız qalsın sabaha,
İstəsən sabahsız bir ayrı vaxta...

22 avqust, 1982

YALAN

*Yalan esitmədik böyükdon quşdan:
İnsandi insana yalan damışan...*

Tər axır alınının qırışlarından,
Çır-çırçı kimidir ona yan-yörə,
Sanki yalancılıq yarışlarında
Təzəcə çıxıbdi birinci yerə.

Söz dildə əsgidir,
söz dildə ütü,
Bu dünya önündə dəyirman pəri,
Qupquru göyərdir,
Yaş-yaş üydür-
Vədlili yalanları , yalan vədləri.

Qora söz ən şirin kişmişdən şirin,
Tökür qabağına yesən, yeməsən.
Götürsən ikisi-üçü bəsindir,
Bəsindir əlli il yalan deməsən.

Yalandı, böhtəndi sözün də qısı,
Babalar “yalan da ilandı” deyib.
Dili qulağımı yalan damışır,
Gözləri: “bu yalan yalandı” deyir!

Bəsdir bir daması yüz qatışığa,
Yalan— mürəkkəbdir,
Yalan su deyil.
Bəzən inanmırıram düz qatışığa,
Bəlkə heç doğru da doğruçu deyil.

Ay atam, ay bəbam qalxın məzardan,
Kim səpdi çinqılı bu hamar düzə?
Bu söz xəlbirində haram əl hardan
Pitrağı ələdi söz süfrəmizə?!

Yalan ayaq tutsa düz yetməz ona,
Atını dörd nala çapasıdır o,

Yol tapsa ədalət salonlarına,
Bir əldən yüz alqış çapasıdır o.

Keçəsi deyildir günəşə, aya,
Yalancı rolunda baş qəhrəmandır.
Çoxu inanmasın bu tamaşaya,
Bəsindir minindən biri inandı...

İyul, 1982

NƏ GÜNAH

Bu ömürdü , öz baharı, öz qışı,
Gələn yazda, gedən qısdə nə günah.
Xırtdəyəcən günahlara batmış
Yuya bilməz, qar-yağışda nə günah.

Göylər qala: buludları axımlı,
Yer körpəli, yer cavaklı, ahıllı.
“Dəli”- deyib daşlayanda ağıllı
Xəncər qapan ağılılaşda nə günah.

Yekə-yekə xirdalanan “addılar”
Heç bilinməz çapardılar, atdılar;
İki itə para sümük atdılar;
Qarabaşa, Alabaşa nə günah.

Qara külək tumanını qaldıra,
Xırmançının samanını qaldıra,
Dəyirmənci dabanını qaldıra,
Bir-birini yeyən daşda nə günah.

Hər havaya, ciyinənə baş qoymayan:
Fırkıra tek fırınmaqdandan doymayan...
Bu başlarla aşiq-aşıq oynayan
Çevik əldə, aşıq başda nə günah,

Bəlkə əlli misrası yox əllimin,
Bu titrəyis günahıdır əllimin...
Qollarında dost əli var əlli min,
Məmməd Araz, əlli yaşda nə günah.

1982

ƏLLİ İL YAŞADIM

Əlli il! Bəsimdir orta bir ömür,
Taleyin hökmü də vaxtını bılır.
Ulduzlar qocalır,
Ulduzlar olur.
Mən nəyəm? Zərrənin milyonda biri.

Hələlik düşüncəm, qəlbim duygulu,
Kimsə gəmiyəm,
Kimsə yükəm.
Vay odu-olasan yataq yorğunu,
Vay odu— vədənə ölüm gecikə.

Oddan qor götürür əllərim hələ,
Küldə eşələnmək deyildir pəşəm.
Çoban comağına yalmanıb hədər,
Yalaq kənarında çöngüməmişəm.

Özündən özümə yol getdim bəzən,
Köhnə bayatıdı cox dediklərim.
Dibində su tapdım-sərbətə bənzər
Kecəl yoxusların, qozbel diklərin.

Duruxmaq bilmədi yorğun köhlənim,
Üzəngi itirdim cilov tapanda.
Ömrüm də, əsrim də toz olar mənim
Büküb öz əsrimi qoysam sapanda.

Yox dərya üstündə qalam, qalacam,
Dalğası dağ yışan dərya kimiyəm,
Nəyim tökülcək,nəyim qalacaq?-
Əsəbi gərilmiş dünya kimiyəm.

Söz sözə carpanaq,
Söz sözə özül.
Yangın söndürəndir söz yanacağı.
Dünyanın sözüdü, dünyanın özü-
Dünyanın sonuncu dayanacağı...

Əlli il yaşadım— orta bir ömür,
Taleyin hökmü də vaxtını bilir.
Ulduzlar qocalır,
Ulduzlar ölürlər.
Mən nəyəm? Zərrənin milyonda biri...

1983.

GETDİLƏR

Mərdi yixılmağa qoymadı məndlər,
Hayına, sayına yaraq getdilər,
Naməndlər gah qara,
Gah ağ yamaqdı.
Yamaq yaşıdlılar, yamaq getdilər.

Boylan günəşlərə tüstülü bacam,
Mənzil haqlamadı hər yürək qaçan.
Bəzən gözümüzün qabağında
Aramla gedənlər uzaq getdilər.

Qapılma söhrətlər,
Tapılma şanlar,
Kiminə yəhərdi,
Kiminə şallax.
Yüzü haxlayanlar, yüzü aşanlar,
Yenə də dünyadan uşaq getdilər.

Torpağa yar deyən qovuşdu ona,
Var sözü— keşikçi, qoşundu ona,
Susan qələmi də qoşuldı ona,
Vədəsiz getdilər,
Üzü ağ getdilər.

Sentyabr 1983.

Əlli il yaşadım— orta bir ömür,
Taleyin hökmü də vaxtını bilir.
Ulduzlar qocalır,
Ulduzlar ölürlər.
Mən nəyəm? Zərrənin milyonda biri...

Əlli il yaşadım— orta bir ömür,
Taleyin hökmü də vaxtını bilir.
Ulduzlar qocalır,
Ulduzlar ölürlər.
Mən nəyəm? Zərrənin milyonda biri...

XATIRƏLƏR YORDU MƏNİ

Bu ilgimdi— üzü gülər,
Boş vədələr yordu məni.
Yüzü ağlar, yüzü güller
Xatirələr yordu məni.

Dadı, duzu —doyulmazdı,
İşiq kimi yuyulmazdı,
Duyğu kimi duyulmazdı,
Şirin dillər yordu məni.

Qarlı zirvə, yaxan mənəm,
Öz başıma yağan mənəm.
Qılınc mənəm, qalxan mənəm,
Xatirələr yordu məni.

Qayanın hər üzü qaya,
Qayadan baxmadım aya,
Həsrətim həsrət o taya,
Aylar, illər yordu məni.

Sən bu səmtə yön görmədin,
Kor da gördü, sən görmədin,
Ha yol getdim, son görmədim,
Xatirələr yordu məni.

1983.

BORC

Dönüb, ömrün qürubuna baxıram hərdən:
Zarıdığım, sizlədiğim çağlar olubdu.
Qələmimə, varlığımı göz yaşı həmdəm,
Göz yaşımın sirdası da çaylar olubdu.

Kədərimlə yük olmuşam bir kədərliyə,
Qolsuz olub— dişləriylə qolumdan tutub.
Bir sünbüldən bir sütlük dən alım deyə,
Qılçığ dartan qarışqalar əlimdən tutub.

Həkim olub— çarpayımda ölüm küsdürüb,
O, inama ovsun deyib, ölümə gürzə
Sinsindən doğru donlu yalan püskürüb
Gümanımı inamıma şübhəli görsə.

Çağırışına usaq kimi yüyürən qadın,
Tez ələyib,
Yox ələyib dərdi-sərimi.
Gözsüz olub-ürəyinin gözünü qatıb,
Ümid verib: necə xoşca,
Necə səmimi!..

Ünvanıma yarpaq-yarpaq şerlər yağıb,
Hər alqış da qələmimə bir söykənəcək!
Bu torpaqdır bu gün mənim ilham çıraqım,
Bilməm sabah nə yazılıb,
Nə söylənəcək?..

Borcum qaytarmazdı bizim babalar,
Yaxşılığı yaxşılışa xirdalamazlar!
Bu özüldən ucalıbdı bizim qalalar,
Bunu yazsa-
Mənim kimi bir şair yazar.

İndi mənim bir borcum var:
Borclu qalmayam-
Ağlar, sizlər anlarımı

QALIR HƏLƏ

Ustad Səhriyara

Dönən döndü, yenən yendi dönməzliyə,
Doğru yolun nərdivanı qalır hələ.
Bəy deyiləm, söz hökmündə, Atabəyəm,
Ər olmaza ər divanım qalır hələ.

Dərdlə yarış meydani da əlimdədir,
Dərdlə güləş meydani da əlimdədir.
Dərdə atəş meydani da əlimdədir,
Ehtiyatda söz meydanım qalır hələ.

Bir ölkə var— özü boyda bir körükdür,
Həqiqəti dil ucuna hörüklüdür.
Çoxu zülmət suvağını söküb, gülür;
Heydər babam, Savalanım qalır hələ.

Mən bir elin, bir vicedanın köləsiyəm,
Göy uçulsə, torpaq ölsə, ölesiyyəm.
Nə zamansa Nəsimini görəsiyəm,
Bu inamım, bu gümanım qalır hələ.

Öz əlinlə qala qursan öz andına
Əcəl səni qoya bilməz sapandına.
Qəfil düssəm bir sevdanın kəməndinə...
Qaynar təbim, qaynar qanım qalır hələ.

Yüyənsizdi çoxumuzun mənəmliyi,
Adilikdə dahiliyə dənəmliyi,
Başımızda bu məstliyin, bu dəmliyin
Boz dumani, toz dumani qalır hələ.

Məmməd Araz, əzilsən də əzim-əzim
Araz boyu meh olmazsan bircə əsim.
Ürəyindən ürəklərə köçülesi
Nur daşqını,

Nuh tufanı qalır hələ.

Yığam bir yerə,
Özəyində qəlbim olan tonqal qalayam,
Boz külünü yem eləyəm quduz yellərə.

Ünvanımı tanımasın
Qəm adlı o cən;
Gündögandan günbatana qolumu açam,
Deyəm: indi qalan ömrü zərrəsinəcən,
Ölümlərə
Baş əymədən yaşayacağam...

25. X. 1983

MÜBARƏKDİ, MÜBARƏK

Andım yoxdu— bu urvadı, bu duzdu;
Andın varsa— quruşdan da ucuzdu.
Bir uduşda bir taleyi uduzdun,
Qumarına: Mübarəkdi!— deyirəm.

Söz süfrəmdə Günəş dilim, Ay dilim;
Dərələrə qol paylayan çay dilim;
Çox güvənib, çox ölüsdün, ay dilim,
Qabarına: Mübarəkdi!— deyirəm.

Dəli dalğa necə öpür qayanı.
Eşqi öpür, hırsı çapır qayanı.
Məhəbbətin donqar, çopur qayanı
Tumarına: Mübarəkdi!— deyirəm.

Yenimlər də, dönümlər də yel atlı,
Öz andından öz əhdinə yol atdırı,
Bir ürəkdə iki hökmə qol atdırı,
Qərarına: Mübarəkdi!— deyirəm.

Bir də ömür o dəmlərə tuş olmaz,
Səma olar, bulud olmaz, quş olmaz,
Haray çəkib haraylara qoşulmaz
Havarına: Mübarəkdi!— deyirəm.

Pitsunda, 5. X. 1983.

MÜBARƏKDİ, MÜBARƏK

Andım yoxdu— bu urvadı, bu duzdu;
Andın varsa— quruşdan da ucuzdu.
Bir uduşda bir taleyi uduzdun,
Qumarına: Mübarəkdi!— deyirəm.

Söz süfrəmdə Günəş dilim, Ay dilim;
Dərələrə qol paylayan çay dilim;
Çox güvənib, çox ölüsdün, ay dilim,
Qabarına: Mübarəkdi!— deyirəm.

Dəli dalğa necə öpür qayanı.
Eşqi öpür, hırsı çapır qayanı.
Məhəbbətin donqar, çopur qayanı
Tumarına: Mübarəkdi!— deyirəm.

Yenimlər də, dönümlər də yel atlı,
Öz andından öz əhdinə yol atdırı,
Bir ürəkdə iki hökmə qol atdırı,
Qərarına: Mübarəkdi!— deyirəm.

Bir də ömür o dəmlərə tuş olmaz,
Səma olar, bulud olmaz, quş olmaz,
Haray çəkib haraylara qoşulmaz
Havarına: Mübarəkdi!— deyirəm.

Pitsunda, 5. X. 1983.

XƏSTƏXANA HƏYƏTİNDƏ BÜLBÜL OXUYUR

Həkim dostum Cəfər Quliyevə

Xəstəxana həyətində bülbül oxuyur,
Tibb bacısı dönüb baxır əlində derman.
Nə yaxşı ki, dərdi yoxdur,
Dərmanı yoxdur,
Xəbərsizdir bu dünyanın gedisatından.

Yuva qurub bir ağacın uc budağında,
Layla çalır? Himn oxuyur?
Sirdən də sirdi...
... Xəstə qoca titrək qalxır öz yatağından,
Bəlkə ölüm bu fürsətdə içəri girdi?

Bülbül ötür,
Bütün səslər kəsir səsini,
Yarpaqlar da bir-birinə ehmal toxunur.
... Xəstəxana həyətində həkim gözisir,
Xəstəxana həyətində bülbül oxuyur,

Bülbül ötür...
Nə ayırar bülbülü çağdan?
Çalağanı mariqdadır-duyur quşcuğaz.
... Gözüyəsi qadın çıxır qonşu otaqdan,
Gedən getdi...
Səs ayıltmaz, haray ayıltmaz...

Çalağanlar Yer üzündə səs oğruları,
Sərhədlərdən sərhədlərə ölüm çəkənlər,
Meşə qırıb, dağ uçurub,
Çay, dəniz yarıb,
Yer şarının nüvəsinə mərmi əkənlər...

Çalağanlar caynağında ölkələr itər,
Çalağanlar: dimdiyində qanadlı raket.

Ayiq olun:
Əqidələr! Millətlər! Dirlər!
Daha yekə vəd verəcək caynağı yekə!

Məqam var ki, göz baxmasa qulaq da daşdı,
Bəzən olur: ən xoş səsi səssizlik udur,
Kim ümidi,
Kim narahat, kimsə təlaşlı...
Bülbül ötür, qəlibimizdən xəbəri yoxdur...

Bu dünyadır:
Biri susdu, yüzü çağlayır;
Son anda da bal dadi var, havanın, suyun.
Təbiətin hikmətinə qulaq bağlayın:
Xəstəxana həyatində bülbül oxuyur...

29. XI. 1983.

MƏNİM VALIDOLUM

Bu fikir mərhüm şairimiz Əhməd Cəmilə məxsusdur. Bir dəfə sohbetini sorusunda dedi: "Nəvəm mənim validolumdur. O, bizo göləndə bütün ağrılılarını unutdurur". Bir neçə ildən sonra bu hiss mənə də doğmalasdı. Həmin fikri yazıya çevirməyə çalışdım.

Mənim validolum körpəcə nəvəm...
O gəldi— ürəyim ağrını danır.
O gəldi— çay gəlir, cöl gəlir evə,
Olur iş otağım futbol meydani.

At kimi cullayır yazı masamı,
Açıb qayışımı cilov düzəldir.
"Quyruğu bəs hanı?
Yalı bəs hanı?
Yox, belə at olmaz!"- xoşuna gəlmir.

Kağıza bığ çəkir: uzun bığ, eşmə.
"Qoy— deyir, babası, cənəndən asım,
Qara bığlarını buna dəyişmə,
Qoy elə saqqalın bığ da saxlasın".
Sualın aramı, uyğusu yoxdur:
"Niye qarənlıqda ulduzlar azmir?"
"Bəs niye pişiyin buynuzu yoxdur?"
"Göy niye tökülmür?"
"Yer niye aşmir?"

Kiminsə kəlamı yadında qalıb:
Mən tutqun olanda dillənir balam:
"Günəş güləyendir,
Ay qasqabaqlı...
Birisi nənəmdir, birisi babam".

Mənim validolum, körpəcə nəvəm.
Həniri gəldimi— qəm itkin düşür,
O gəldi— çay gəlir, cöl gəlir evə,
Gözümə, könlümə gün ilkin düşür.
Boyuna boy alım dağ zirvəsindən,

KİRPİNİN XƏBƏRDARLIĞI

İlan dedi:— Calağan,
Gəl səninlə dost olaq,
Bundan belə ikimiz
Qoşa gəzək, dolanaq.
Sən leyleyi qovala,
Qoy boş qalsın yuvası,
Mən də sənə gətirim
Göyərcin yumurtası.
Sən qaçırtı tez kirpini
Bağ-bağatdan uzağa,
Mən də sənə gətirim
Balaca göy qurbağa.
İstəsən sarınaram
Dimdiyinin altuna.
Hami heyrətlə baxar
Qızıl xallı xaltana.
Çalağan əvvəl güldü,
Sonra qorxdu, duruxdu.
Bu dəmdə kol dibindən
Kirpinin burnu çıxdı.
Qulağında səs tutan
Uzun qamış qarğısı,
Sən demə ki, ilana
Bayaqdan qulaq asır.
Mat qaldı ovçu kirpi.
Fit caldı ovçu kirpi.
Dedi:— İlən sözünə
İnanma, ay çalağan!..
İlən sürünüb çıxdı
Elə bu an aradan.

Adına ad verim: qeyrət səngəri!
Mən qoca qoruqcu vəzifəsində,
Sən ana dilimə sərhəd əsgəri.

Suya yönəlməyə, oda varmağa
Qolum, qanadım ol, ey körpə nərim.
Üfüqdən-üfűqə od aparmağa
Gözündən qıçılcım gözlərim.

Pitsunda, 2 . XI. 1983.

Oktyabr 1983.

HƏBİB MÜƏLLİM

Görkəmli kimyacı — alım, ser-sənət
vurğunu dostum Həbib Məmmədəli-
yevin xatirəsinə sonradan yazılmış
bassağlığı.

Moskvada yaşırdı
İki göz otağı vardi.
İki gözüm
İki dünya görmüşdü
İki göz otaqda;
Bir balaca Azərbaycan
Bakılı, Təbrizli,
Biri də böyük dünya,
Qurulu, dənizli.
“Hansi ağır gələr?
Tərəziyə qoyaq?”
Soruşardım ondan,
Ciddicə deyərdi:
“Azərbaycan!”
Dünya Azərbaycan olası deyil,
Əbədi dünyadı Azərbaycan.
Bir bax: nəyi çatmir onun?..
Baxardım “Azərbaycan otağına”.
Xəzəri var, Şahdağı var,
Bütün aran torpağı var.
Naxçıvan, Ordubad, Şusa
Gəncə, Şamaxı, Quba...
Nizami başda əyləşib.
Yanında Nəsimi,
Vaqif, Natəvan,
Sabir,
Aşıq Ələsgər.
Nəyi çatmirdi otağın?
Deyərdim zarafatla
Bircə Arazi çatmir—
Qəşəngcə bölgə bunları!
Arazi da mən.
Başım da pis çıxmır

Bölməkdən, bölünməkdən...

Səttarın dəlisiydi,
Tez-tez görüşərdilər
Həyatda, rənglərdə,
Məktubda, yazıda.
Deyərdi: pirimdir Bəhlulzadə,
Ocağım, qorun, odumdur.
Hər görüşəndə hədiyyəsi
Bir ovuc torpaq olur.
Nazimi də sevərdi,
Sarı Aşığı da.
Toxumluq türkülərdi
Onun hey Moskvaya
daşıdığı.

Fikirsiz şerlərə
“Toyuq dəni” deyərdi.
Yasamal dərəsinə
Onların vətəni deyərdi.
Nə böyük olarmış
Bir qəlbin şərə ayrılan
səpin yeri;
Yazında sel lal idi,
Yayında səmum yeli,
Elə tez-tez yuxuma
Dalğalı dəniz girir.
Görürəm iki otaq
Yelkənsiz bir gəmidir.
Gömgöy dənizlər boğazından,
Xəzərə yol axtarır,
Araza yol axtarır...
Xanım Qalina hardadır?
Varislik hissindən
Bir az ucada dayana,
Gəmiyə bələdci ola.
Böyüklük yoxdu, mənə
Ta bundan o yana!

May 1983.

QARA DƏNİZ ŞƏRQİSİ

Yer əlimdən, göy telimdən öpürkən,
Mən Koroğlu,
Vaxt dəyirman
Ömür dən...
Bir doyumluk möhlet umdum ömürdən,
Qara dəniz, hec şərqindən doymadım.

Kimsə demiş: ağ yalmanlı göy atdı,
Ürgə bilib boğazına ip atdım,
Daş sahili sahilindən qopardım,
Qara dəniz, hec şərqindən doymadım.

Bu məqamda carpanaq das kimiyəm,
Qaşsız üzük,
Üzüksüz qas kimiyəm,
Ağlıma yad, yada yaddaş kimiyəm,
Qara dəniz, hec şərqindən doymadım.

Şərqi doğar bu damazlıq dalğalar,
Veysəl gözlü,
Şəmsir sazlı dalğalar:
Ömründə bir şüar yazdı dalğalar:
Qara dəniz, hec şərqindən doymadım!

Qucdugum qum,
İtirdiyim dağ ləpə,
Öz içimdə "olmaz" adlı bir cəpər,
Öz içimdə "yox" doğacaq bir təpə...
Qara dəniz, hec şərqindən doymadım.

Pitsunda, 1983.

BELƏCƏ

Arzularım qırr bəndi,
Baxıb üzüldüm beləcə.
Öz ağlıma öz inadım
Qənim kəsildi beləcə.

Ürek olsa sımq saxsı,
Basına hey ulduz yağışın...
Sınan sindi— ya sax sınsın,
Ya da əzilsin beləcə.

Bu dəhnə sel dəhnəsidir,
Lil hökmran, qaya əsir...
Bu səhra söz səhrasıdır,
Yola düzəldim beləcə.

Nə ad verim bu ad —sana?
Sözüm külaş, dilim şana!
Yağ olmadım birçə şama,
Dünyaya gəldim beləcə.

Dil taparsa bir ocaqla,
Bir misramı qonaq saxla,
Payım qalsın dal budaqda,
Beləcə kəndim, beləcə...

10 mart 1983.

TARİXÇİ ALİMƏ

Cox da tərifləmə bu qalaçanı,
Babalar adından danışma çox da.
Kimin əlindəydi onun açarı?
Yazanı qalmayıb, biləni yoxdu.

Zaman nə zamandı, kimdi qorunan?
Hər daşda hənir var— ayağa qaldır.
O kərpic qocanın yapış qolundan,
Bəlkə hər divarın özülü qandır?

Tarix əlifbaşı daşdan başlanır,
Əl dəydi: yumşalır, göyərir indi.
Başdı-das olubdu, daşdı-bas olub—
Bunları seçmək də hünərdi indi.

Tarixə dəyməsin yalan barmağı,
Haqqım yox qışın da haqqını danam.
Mən öz keçmişimə heykəl yonmağı
Alına yazdırın oğullardanam...

Bir daşa tarixim yazılıbdısa,
Düz oxu, qoy olsun ikicə kəlmə.
Genişdi- geniş yaz,
Qıсадı-qısa;
Üstündən götürmə, üstünə gəlmə.

Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa
Yamayıb, basdırın əllərdən qorun!

Bu qala bəlkə bir əsrin günahı...
Hər şamda min gözün yağı yanıbdı.
Qalaca küncünə qıslan şahın
Xalqı palçıq kimi tapdalantıbdı.

Cox da tərifləmə bu qalaçanı,
Axtar dünənimdə bu günü axtar.
Kimin əlindəydi onun açarı?
Axtar, bu birinci düyüünü, axtar

PALID, SƏNİ KİM YIXDI

Ucalmağa göyün dayaz,
Dərinliyə yerin dayaz.
Baş-ayaqdır dərin-dayaz
Palid, səni kim yıxdı?

Donqarınla donqar ayı
Qaşovlandı bütün yayı
Boz qaban ağızı dölayı...
Palid, səni kim yıxdı?

Söykəndiyin qaya dinməz,
Min il tənha qala, dinməz,
Qara fəndgir qara-dinməz.
Palid, səni kim yıxdı?

Vurulan var, vuran “yoxdu”.
Bu tələni quran yoxdu.
And içən var, “Quran” yoxdu,
Palid, səni kim yıxdı?

O naməddir, qorxur hələ
Cəsədinə yaxın gələ.
Baltasızdı ağacdələn...
Palid, səni kim yıxdı?

Sual səpir sarı simlər,
Ciyin dətər “nə bilimlər”.
Əğər hecdi bu heç kimlər,
Palid, səni kim yıxdı bəs?

1984.

DOSTLAR QAZSIN

MƏZARIMI

Gözlərimə payın yetsə
Gözün aydın, torpaq anam.
Son sözümü, son andımı
Gumuldana-gumuldana,
Dostlar qazsın məzarımı.

Qar odası Kərəmindir,
Bulaq başı Ələsgərin.
Araz üstə sıvri duran
Bir qaya da mənim yerim.
Dostlar qazsın məzarımı.

İci gülər İsmi Dönük
Gözlərindən yaşı ələyər,
Məqam tapa, yaşı yerinə
Son evimə daş ələyər.
Dostlar qazsın məzarımı.

Halal sözüm, hardasa bir
Halal qəlbə dənim düdü!
Harda, çəşdim, harda aşdım
Yönsüzlüyə yönüm düdü...
Dostlar qazsın məzarımı.

Günahlarım coxsa, yiğin,
Büküb qoyun başlıtına.
Bəlkə elə başım halal
Baş altdakı daş altına
Dostlar qazsın məzarımı.

Sinəm üstə həkk oluna
Xış dəstəyi, bir də qələm...
Öz qəbrimə gülə-gülə
Özüm yenmək istəyirəm;
Dostlar qazsın məzarımı.

Sənin də etibarın bura qədərmis, heyif.
Dözmənün dözümü çatmadı sona qədər.
Mən aldadım özümü:
Qəzaya— qismət deyim;
Sən aldat ki, özünü: "naxışdı yanlış qədəm..."

Kimse bilməz kim olub ilk yolcusu bu yolun.
Xəyanət sellə yaşıd,
Boranla-qarla yaşıd...
Bilmirəm bu kəlamı kim yonub,
Yaxşı yonub:
Qohum badalağından cəllad bıçağı yaxşı!

Üzünün üzü gülür, astarı qapqaradır.
Orda bir ağ kölgəni
Bir qara kölgə udur.
Kölgələr tutasanda təzə kölgə yaranır:
Nə ülfət duyğuludur,
Nə hörmət duyğuludur!

Dil felə qoşulanda baş əldə diyircəkdi
Dilin behişt vədləri-
Bihuşdarı olarmış.
Bir qarış səddimizi gör zaman
hara çəkdi...
Zirvə qarı bildiyim-
Güney qarı olarmış.

Şərəflə tanımiram
şərəf tapdaya bilə,
Alçaqlardır-
Alçaqlıq axtaran ucalara,
Deyin ki, "göyərcindən, leyləkdən ismət dile".
Bir qəlbə viran qoyub, bir qəlbə uçanlara.

Ələdim, dənələdim ötən günləri bir-bir,
Harayından dikəldim:
Ərlərin, ərənlərin.
Bir xatirə təsbəh zor— güclə düzə bildim.
Yadına gələnləri,
Yanımı gələnləri...

İlk qədəmdə öpüşdü,
Son qədəmdə tüpürcək.
Bir qeyri mükafatın olacaqmı, nə deyim?..
Peşə süpürmək isə
Axtar qızıl süpürgə...
Sənin də etibarın bu qədərmis, heyif!

May-iyun 1984

GƏRƏK BELƏ OLMAYAYDI

Bu nə yazdı, bu nə qısdı-deyə bilmirəm,
Ürəyimdə pöhrələnmiş adın qurudu.
Qosa idik-milyon idim,
Tənhayam-birom;
Dilim qarsdı, suyum yandı, odum qurudu.

Dünən iki qumru gördüm bir budaq üstə,
Dimdikləri bir-birinə söykəli idi.
Tabiatın görküydümü o bizə qəsdən?
Yoxsa elə iki mehrin heykəli idi?

Sən özünün dalınca qac,
Özünü haqla.
Ağlısız baş, ya eləcə bir it kəlləsi...
Qürur odur tən dayana ən uca dağla,
Əsgər odur...onun səsi hardan gələsi?

Biz dünyani bölməmişdik “sənin-mənimə”,
Gözlərimiz bir-birinin oduna sərik.
Ağ qanaddın baxt adlanan ağ yelkənimə,
Lügətlərdə dəfn etmişdik riyani, şəri.

Tilsim açar, buxov açar sözün açığı,
Yalan atı cilovladı,
Düz düşər atdan.
İkililikdə qulağına piçildadığım
Sözlər indi tikən olur dilimin alda.

Mən yuxuda görmüs idim necə il əvvəl:
Son ünvanım sel ağızında ucuqcadırı.
Yaman gözə seslənənən buynuz hədəfə
Bu daş çoxdan atılmışdı,
İndi çatırdı.

Düycələdim, sürüklədim ayaqlarımnda
Ürəyimdən ürəyinə gedən yolları.
Nə yaxşı ki, yönü ucrum bu çağlarımda
Aylı, günlü, insanlıymış Vətən yolları.

"Gərək belə olmayıyadı" deyirəm hərdən,
"Gərək", "gərək"-ömrü keçdi,
Əlli də oldu.
Gərək nədi bu gərəksiz düşüncələrdən?
Elə necə olmalıdır-ələ də oldu...

May-iyun 1984

“ÖZÜNƏ BAX” — DEYİRŞƏN

Özümə necə baxım, söylə, atam balası?
Hər gün "xeyrə açılınır" dünyamızın bal ağızı.
Özünü qəlpə-qəlpə yapmalıdı öz əlin,
Balta əlin kəsmədi,
Kəsməlidi söz əlin.
Ömür elə çevrədi: irəli yox, geri yox.
Yerə təkan verənim:
Heç özünün yeri yox!
Bəzən olur naharın gəlir qoz qabığında,
Ən yaxşı büruncəyim şirin söz qabığında!
Biri çıxbı çıynımə qoynuna ulduz yiğir,
Biri ağlar görəndə göz yaşından duz yiğir.
Kəklik tumarlanınca

qırğı vurub yal aşır,
Özümə necə baxım, söylə, atam balası?
Biri səni iynənin ulduzundan keçirir;
"Ol yalandan yalana əris-arğac keçidi!"
Atamın vəsiyyəti: "əlsizlərə əl uzat,
Göz gərəksiz oldu tök-
Əl gərəksiz oldu sat-
Bir qarışqa gücündə-bir dəyirman gücü var.
Başı olan baş əyməz!
Kotançı var, cütcü var!
Dövrəmdə vaxt olur ki, necə dövran rəqs edir,
Tərif-i küləkcidir,
Tənqidi-ələkcidir".
Biri işiq dasıyır insanlar arasına,
Biri səfir göndərir ayı mağarasına.
bir də gördün birisi qapına şürə yazıb:
"Ayın qaranlıq üzü-hədiyyə mağazası".
Sözlü də söz istəyir
Söz bağlı-cənnət bağlı.
Üzümə min göz baxır-özümə necə baxım?-
Gövdəmi tumarlayım,
Gödənimlə əlləsim...
Özümün ola-ola özümə özgələşim!

Bu yoldur-sınaq yolu,
Dağ yolu-qınaq yolu.
Aylarca keçmek olmur bu bircə varaq yolu.
Burulgändi-qudurğan,
Qudurğändi-burulğan.
Sözümü səsə yazım, səsimi sözə yazım...
Özüma necə baxım, söylö, atam balası?

Fevral, 1984.

DAŞ HARAYI

Vaqif Bəhmənliyə.

"Xudafərin su altında qalacaq"-dedin:
Yol sökməyin mübarək, yoldaş mühəndis!
Bir qulaq ver: o haraydı, haydi, nərədi...
Daş dilini anlamazsan, ey daş mühəndis!

Uçuracaq, doğrayacaq, teyləyəcəksən;
Öz içində tökülecek hər daşın qanı.
Səməd Vurğun qəzəbini neyləyəcəksən,
Görəndə ki, alov dili ərşə dayanıb?!

Ucalanı uçurmaqdə mahirdi bəşər,
Əl kəsənə yaraq verir əlindən qabaq.
Nə yaxşı ki, insan əli yetmir Günəşə;
Yetə bilsə, min qitəyə parçalayacaq.

Xudafərin söykəndiyi sahillər qaya-
Dikələnə dirək olmaz,
Aşana ciyin.
Gözlülərin gözlərinin qabağındaca...
Sualı yox, cavabı yox yiyəsizliyin.

Hacıleylək yuva qurub bir daş qanadda,
Ana quşun bala quşa yadigarı,
İnsan qurur, insan yıxır,
Göylərin altda-
Nə yaxşı ki, qurdun-quşun izləri qalır.

O təbiət fəhlələri yol getmir hədər,
Bir az dayan, maşın cənab,
Kəfkirli harın!
Düz körpünün ortasında yükleri, hələ
İş vaxtları qurtarmamış qarışqların.

Bəşər oğlu, heç üzünü tutma göylərə,
Allahları üşütmədi allahsızlığını;
Sənsən doğan,
Haqq səsinə sənsən süd verən,
Sənsən əkən yer üzünə hər haqsızlığı.

Bəlkə daşdan doğulubdur insanlar elə,
İndi-indi çox hikməti ağlım əridir.
Bəlkə sönmüş sandığımız vulkanlar elə
Nə zamansa dəfn olunmuş haqq səsləridir!

Su altında baliqları heyrətləndirər
Yer üstündən tulazlanan abidə-daşlar.
Bu heyrətlər donuqları heyrətləndirər,
Bu daşların görünməmiş vulkanı başlar.

Xudafərin udulsa da, udımaş səsini,
O, paslı bir ox deyildi-cıxdı yayından.
Qulağına daş yamansa Yer kürəsinin,
Dodaqları çat-çat olar daş harayından...

Fevral, 1984.

VAXTIN QALSA

Vaxtin qalsa əgər
Mənə də baş çək...
Əgər əyilməsən hər əyləncəyə,
Əgər hər vədəyə umsuq olmasan,
Havaya sovrulan hər deyləncəyə,
Ağlı kar, gözləri yumuşq olmasan,
Tərif güləbdən huşun itməsə,
Başlar çəkisində basın itməsə,
Anlar aramasan qızıl qayçılı,
Umulu, küsülü, ərkli, qayğılı,
Ədalı, gileyli çağında hərdən
Mənə də baş çək.
Ağıl dəyirmanı nağıl üyütməz.
Nağıl dəyirmanı nə desən udur.
Bəzi kişilərin vədələrində
Qızıl tabaxlarda daş-qas soyuyur.
Hənir təklənəndə gül yastıq belə
Sanasan kəsilmiş basdı, uyyur.
Kimdi təkliyimə şərikli çıxan?
Alışma eləyək keçən günləri.
Mənim də payımı qoynuna yıqa,
Mən yiğam əlindən tökülenləri,
Mən nağıl danışmaq bacarmamışdım,
Böle bilməmişdim üçü üç yerə.
Gəl indi min dilli nağıl danışım,
Üçü yüz yerə,
Yüzü hec yerə...
Qeybət də qiymətli xammaldır indi,
Allam qeybətini neçəyə desən.
Girsə tərəziyə, bu da yəqindi,
Bərabər geləcək əzilən, əzən:
Pulsevən çox olar, yoxsa gülsevən,
Zərvəzəyən artıqdı, ya kövşək calan?
Çoxalıb bu sayaq suullar verən,
Cavab istəmir də cavabsız qalan,
Olmaç yalanın da hec dili qısa,

Tapar ünvanımda bir üz, bir qılıq
Arada bir damla ülfət qalıbsa,
Çəkməyə, satmağa söz axtarmarıq,
Baş çək ürəyimə
Vaxt tapsan əger,
Qəfləti üzləşdik orada bəlkə.

Mart, 1984

ARAZ DİLİ

Eyham toru tullayanda ARAZA
Hörmət səddi tapdanmasın arada.

Mən neçə yol danışmışam Arazla...
Hansı dildə danışmışam?
Bilmirəm!
Qus dilində danışmışam?
Bilmirəm!
Daş dilində danışmuşam?
Bilmirəm!
Mən neçə yol danışmışam Arazla...

O, dərəyə "Mənim"-deyib,
Mən: "Mənim".
Deməmişik: "Mən səninəm", "sən mənim".
Deməmişik: dili birik, yolu bir;
Barı birik, varı birik, yoxu bir.
Yan-yanaşı uzanmışıq dərədə,
Deməyinən: uzunmuşuq dərədən,-
Mənim sözüm köpüklənib nahaqdan,
Onun səsi köpüklənib nahaqdan.
Nə yaxşı ki, bunu duyan olmayıb,
Səsimizi qayçılanan olmayıb.
Hər dərəyə sığmaq olar Arazla,
Hara desən axmaq olar Arazla.
Möhürlərə suyu yatmaz Arazın,
Hay aldatmaz, vay aldatmaz Arazı;
Hər yedəyə noxtalanmaz çaydı o,
Üfürməkələ laxtalananmaz çaydı o.
Lili təmiz çox ürəyin lilindən,
Döyüş olar, söyüş olmaz dilində,
"Al" deməmiş, gödən cəkib "ver"-demir;
Daşdı-daşır,
Sudu-susur, üzü bir.
Mən də ona Aran çayı deyimmi?

Araz dilli, "Ara çayı" deyimmi?
 Bəlkə elə demişəm də, bilmirəm,
 Hansı ağlin yenişində?-Bilmirəm.
 Araz dili nə qılıncdı, nə hədə;
 "Mənim" olmaz, "bizim olan" zərrə də.
 Səninləyəm, şər oğlu şər, səninlə,
 Özü tikan, adı bəşər, səninlə.
 Bu sərhəddə çox təzadlar görmüşəm.
 Yad doğmalar, doğma yadlar görmüşəm.
 Sağsağanlar xalı hörür-görmüşəm,
 İt böyürüb, dana hürüb-görmüşəm.
 Gəl, haqq sözü bölüşdürük səninlə,
 Bölməni bölməni bölməni.
 Tufanları bölüşdürük səninlə.
 Meylin çekir: bu daşı çat dalına,
 Apar, bəlkə papaq oldu dağına.
 Meylin çekir: sepiib qurut bu çayı,
 Qurumasa, daşla, qurut bu çayı,
 Qurtum-qurtum daşıya da bilərsən,
 Yatağını qaşıya da bilərsən,
 Araz dili nə qılıncdı, nə hədə,
 Sənin olmaz bizim olan: zərrə də,
 Səninləyəm, sahildə az qurcalan,
 Yenə dolub daş-kəsekələ xurcunun.
 Bir daş atıb, gəl oyatma min daşı,
 Ünvanına alqış yetə bir qasıq,
 Araz daşı ələməkdə mahirdi,
 Ələyib qum ələməkdə mahirdi.
 Mən neçə yol danışmışam Arazla...
 Araz dili: ürkə dili, göz dili,
 Torpaq dili, hava dili, göy dili.
 Mən neçə yol danışmışam Arazla...

1985.

TƏKLƏNMƏ

Dost arası yol cəkilmez,
 Dost arası yol sökülməz,
 Tale hər vaxt üzə gülməz,
 Təklənmə, könül!

Bir otaqda bir sən, bir mən,
 Gəlhagəllər hanı, bilməm?
 Son güman da itsə birdən
 Təklənmə, könül!

Öz dərdinə ortaq da ol,
 Öz içində dustaq da ol,
 Dön özünə bıçaq da ol,
 Təklənmə, könül!

Bu mənzilin sonu müşkül,
 Zirvəyəcən yüyürmüşdün,
 Dərəsinə qəfil düsdün,
 Təklənmə, könül!

Arazima körpü asa
 Düyüni yox bir nəgmə-sap,
 Son vurğunu son nəgmə san,
 Təklənmə, könül!

1985.

SAÇ AĞARTDIM

Saç ağartdım: söz yolunda,
Sevda yolunda,
Təsbeh kimi dənələndim qovğa yolunda,
Yolağasız yolcu gördüm dünya yolunda,
Saç ağartdım,
Saç ağartdım.

Bir aq üzə-üz söykədim, qubarım itdi,
Hansi qəlbə qifil asdim-acıram itdi,
Boz dumanla həmdil oldum, qətarım itdi,
Saç ağartdım,
Saç ağartdım.

Qara kölgəm güzgü bilib divara sindi,
Buz sinəmi elə sıxdım, divar isindi..
İsmi Dönük, divar dedim, divar isimdi...
Saç ağartdım,
Saç ağartdım.

O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?
Duz-çörəyi tapdayanın təknəsi boşdu,
Söz anlamaz boyadımiş bayatı qosdu,
Saç ağartdım,
Saç ağartdım.

Dil yalandan damla içsə-düdü ağarmaz,
Göz gülürsə, göz yaşının duzu ağarmaz,
Araz boyu ha daş çapdım-izim ağarmaz...
Saç ağartdım,
Saç ağartdım.

1986.

TANRIM, MƏNİ MƏNDƏN QORU

Tanrı, məni məndən qoru bu yaşıda:
Hər döngəyə döndərməyim döngəmi,
Boyaqcıdan borc almayım rəngimi,
Zurnaçıya pay verməyim cəngimi...

İnsana yad insanlığım göyərsə,
Yaxşı şumda yamanlığım göyərsə,
Köhnə kösöy seytanlığım göyərsə,
Tanrı, məni məndən qoru bu yaşıda.

Döyülməkdən əyilməyim qorxulu,
Bir qədəhdə əriməyim qorxulu,
Bir ipliyə əyrilməyim qorxulu,
Tanrı, məni məndən qoru bu yaşıda.

Ağıla hay ulduz axdı, ay axdı,
Ağılsız bas gödənçiye ayaqdı.
Bədəməl də ha ceynədi, ha yaxdı;
Tanrı, məni məndən qoru bu yaşıda.

Bu dəyirmən: nahaqqı dən, haqqı dən;
Bölen böldü: nahaqqı tən, haqqı tən;
Nahaqqə tən olan yerdə haqq itən...
Tanrı, məni məndən qoru bu yaşıda.

Birdən qəfil yada gəlsə: Dahilik!
İcimdə bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrı, məni məndən qoru bu yaşıda.

Birdən çəsam: "yeni dəbdi"-desələr,
Hırıltiya: "nə qəh-qəhdi"-desələr,
Qırıltiya "nə cəh-cəhdi"-desələr...
Tanrı, məni məndən qoru bu yaşıda.

Tapqır bildim, quşqun bildim yaltağı,
Alçağa da alçalan gör alcağı.

Yarsıza ki, yar-yar olur-
Qədd əyilməz çınar olur,
Təkə yol da çıdar olur,
Çıxma, gülüm, yola mənsiz.

Pas atdisa qılınc qında,
Özün qırırlı, sıyrıl onda.
Bir dəli dağ sıyrılmında
Mən qalasız, qala mənsiz.

Zirvəsində qanad açdım,
Ətəyində süfrə açdım.
Qoyub geldim gözü yaşı,
Dağlar çətin qala mənsiz.

Bu düzlərdə iz göyərdi,
İz göyərdi-düz göyərdi,
Söz göyərtdi, söz göyərdi,
Çöllər ölü tala mənsiz.

Təkliyimə hayan odur,
Yanan odur, yaman odur.
Məniyimi qanan odur:
Mənsizliyi qana mənsiz.

1986.

Ağlamalı bir məqamda çal-cağırlı..
Tanrıım, məni məndən qorubu yaşda.

Bəla budur: dəmli ola bu dəsgah:
Sonra ipək nənni ola bu dəsgah,
Sonra məzar yönü ola bu dəsgah...
Tanrıım, məni məndən qorubu yaşda.

Quba, Digah. 21 iyul 1986.

MƏMMƏD ARAZ QAYASI

Bu yaxınlarda aldığım oxucu məktubunda deyil ki, "Saribulaq" adlanan dorəye gedən yoluñ üstündə bir sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal das manə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.

Fərmanına, təltifinə alqış, ey çoban!
Məmməd-Qaya, Qaya-Məmməd,
Xoş gördük sizi!
Olsa-olsa mən olaram adı daş çapan,
Çopur qaya, Qara Məmməd,
Xoş gördük Sizi!

Bu görüşü göydən baxan qartal da duyur,
Qanadından lələk salır.
Təbərrük üçün.
Qabaq-qənsər qayalıqda kəklik oxuyur,
Var ol səni, xallı pəri, bu təbrik üçün.

Yaz dolusu, qəzəbini ciynimdə soyut,
Qış sazağı, qılincını ciynimdə gəzdir.
Qara şeytan, qiyafəni yanında soyun,
Boz canavar, böyrümdəcə bala əmizdir.

Fərhad külək,
Yix, yelpiyin yıxan daşları,
Beyinlərdə, ürəklərdə daş yara bilək.
Yuxarıdan aşağıya yağan daşları
Aşağıdan yuxarıya qaytara bilək.

A dağ çayı,
Səs vermişdin səsindən mənə.
Bir yaz günü nəfəsimdən qapdılars onu.
Yumalayıb, tapdalayıb palçıq yerinə
Üzü bomboz divarlara yapdılars onu.

Şəhidlərin qəbri üstə yanan səsimi
Yanan qandı, duyan duydu...
Danan qaldımı?..
Qılıncımı bürmələyib, qalan səsimi
Şəhriyara pay yolladım, bilməm aldımı?

Bu daşların daş quyruğu, daş yamağı yox!
İnsanlığım, daşlığıma söykən, qürrələn.
Daşın daşa baltası yox,
Badalağı yox.
Batan səsim, bitən səsim-qaya qüllələr!..

Kürəyimdə yerin-göyün ağır yığını,
Möhürlənmiş hər ucalıq
yüksəlis deyil.
Mən duyuram sən olmanın ağırlığını,
Ey mən-qaya, mən olmaq da asan iş deyil...

25 dekabr 1986.

QORXU GÜNÜ, İNSAF GÜNÜ

*Yüz gündə bircə gün Allahdan qorxun.
Olmasa da qorxun, olsa da qorxun.*

Sizə üz tuturam, sizi deyirəm:
Ölüm düzlərində şumcu işləyən,
Toxumcu işləyən, sucu işləyən,
Küləkçi işləyən, cənci işləyən,
Sovrucu işləyən, dənci işləyən,
Qazmaçı işləyən, daşçı işləyən,
Bütün bu işlərə başçı işləyən!
Sizlər, siz kimilər və nələr, nələr!
Bir gündə yüz günah yapıdı əliniz.
Yüz gündə bircə gün sarpsın əliniz.
Bir gün əlinizi tutun göylərə,
Bir gün göz qoymayın göydələnlərə,
Bircə gün yudurdun imanınızı,
Verin qalayçıya vicdanınızı.
Yığın bu bir günün qorxu haqqını,
Paylayın aclara toxun haqqını.
Bircə gün qorxun ki, haqq divanı var,
Bütün yarananın yaradını var,
"Bu qoca dünyanın nərdivanı var".
Endirir qafası boş nazirləri
Başını itirən baş nazirləri
Qorxu çəkəni var, dərdin, qarğışın,
Yüz gündə bircə gün əldən yapışın,
Didənlər bircə gün caynaqsız olsun.
Sınaq meydanları sınaqsız olsun:
Bircə gün dəfn-etsin şəri, günahı
Bağdad Allahıyla, Tehran Allahı:
Bircə gün düşünün bölgü nahaqdı
Ağlar qaradılar, qaralar ağdı
Ya göydə, ya yerdə, ya qəlbə-canda
Bir qorxu yaradın Allah adında.
Pislik sərgiləri tərtib edənlər,
Nahaq qan tökəni özünə qarşı,

Bir əl cilovlaşın bir sərsəm başı.
Bir əl balta calşın bir yamanlığa.
Bir baxtı səsləsin firavanlığa.
Günahlı yüz gündən alın bu günü.
Olsun: Qorxu günü,
Ya: İnsaf günü!
Bu bir gün yudurdun imanınızı,
Verin qalayçıya vicdanınızı...

1986.

GÖLDİN, NİYƏ GÖLDİN?

Bu necə gəlişdi-düşdü meylinə,
Bu qədər mehriban niyə danışdın?
Mən axı bu sayaq qadın mehrinə,
Qadın nəfəsinə yadırğamışdım...

Toxtayıb durmuşdum arın-axayın,
Nə aşan dirəyim, nə batan gəmim...
Palıqlar yixılṛ palid arxalı,
Nəymış büdrəməyi bir bəxti-kəmin.

Babalar öyrətdi şax yeriməyi,
Qadına baş əymək-bu, hörmət olub.
Qəbahət pislərin səhər yeməyi,
Qəbahət yaxşıda qəbahət olub.

Çox “dostlar” əl yetməz, “mələk, məleykə”,
İlgimlər əl yetən çayırdı, bulaqdı.
Bu necə umusuz “salam-əleyküm”
Yaşın bu məqamı, günün bu vaxtı?

Yalına yatdığınıç çok əyləncələr
Turşuyan pay kimi çölmək dibində.
Qəlbimdən dünyaya baxan pəncərə
Beş-altı onluqdu qoltuq cibimdə.

Adamlar görmüşəm xoşlu-paxıllı;
Düzlərin düz yolu qalaydı belə!
İç üzü görmürük paslı, paxırlı
Cöl üz görünəndə qalaylı belə.

Hərdən nərdivanam yolsuz yoxusa,
Hərdən düz yoluma daş yumalanıb.
Görmüşəm soyulmuş ürəyə oxşar-
Qayalar döşündə quş yuvaları.

Köhnə təzəlikmi düşdü meylinə?
Bu qədər mehriban niyə danışdın?
Mən axı bu sayaq qadın mehrinə,
Qadın nəfəsinə yadırğamışdım.

DAHA İNANMIRAM...

Daha inanmiram boş vədələrə,
Göz yaşın od olsa-qəhər demərəm.
Ağızdan ağıza qaçan xəbərə
Sağsağan deyərəm,
Xəbər demərəm.

Bu yorğun yolcunun yolu yoxusu,
Cənnət vəd eləmə üfüq dalında.
Yoluma daş-qaya diyirlə, xoşdu,
Alnıma güllə sıx açıq alınlı.

Toxumu haram əl hövkələyəndə
Səpinçi döslüyü dəni saxlamır.
Meşə dincliynə balta dəyəndə
Meşələr dumani, cəni saxlamır.


Yalana dəm tutdun-yağışdı, yağır,
Qibləyə tuşlanan andi neynirəm:
Yəhəri yastiqlı,
Yüyəni yağlı,
Ayağı buxovlu atı neynirəm.

Daha boş vədənə inanmiram mən,
Vədə yük olanda yerimək olmur.
Doğrunu görəndə xəcalatindən
Qar kimi,
Buz kimi ərimək olmur.
Bu necə vəddir ki,-irişən ilgim:
Qaçanı, qovanı bara yetirməz:
Bu kobud məsəldir-ayğırsız ilxi
Kişnərti yetirər,
Bala yetirməz.

Söz kəlam bişirər ağız kürrədə,
Dəyər öz başına-dəyənək olsa...
Şükür bu günə də,
Ötən günə də,
Hər sey olacaqdı gələcək olsa.

MÖHTAC OLDUM

Bir türk sərgisindən təsirləndim.



Mən rəncber oğluyam-doğruya qulam:
Od halal olmasa, ocaq alışmir.
Ha dedim: vədindən atəşgah quram,
Kibritim alışmir,
Vallah, alışmir...

28 dekabr 1986.

Gəlin, gəlin, söz aclarım,
Əlaclarım, illaclarım,
Baxışima möhtacların
Baxışına möhtac oldum.

Hay-harayım genişləndi,
Hər ilməyə söz işləndi,
Hamar yolum enişləndi,
Yoxuşuna möhtac oldum.

Sənsiz günüm qova təndi,
Kirpiklərim kibriləndi.
Dodaqlarım kilitləndi,
Gülüşünə möhtac oldum.

Sən-ümidə qanad açdım,
Tufanınlə qarşılaşdım,
Buludlaşdım, səhralaşdım.
Yağışına möhtac oldum.

Ovutdumu ince qəlbim
Yüzcə qəlb, mincə qəlb!
Mən Arazam, bircə qəlbin
Alqışına möhtac oldum.

1986.

BÖYÜKLƏR, UŞAQLAR...



Böyükler, böyükler höür cəpəri,
Uşaqlar, uşaqlar yarır cəpəri.
Böyükler, böyükler cəpər boyunca,
Qaratikan əkir, gicitkən əkir.
Uşaqlar, uşaqlar cəpər dibində,
Bənövşə axtarır, süsən axtarır.
Böyükler, böyükler-cəpər adlayan,
Qonsu kölgəsini əzməyə hazır.
Uşaqlar, uşaqlar biri-birinə,
Çəpər-deşiyindən pişik addadır;
Böyükler, böyükler-cəpərdə paya,
Uşaqlar, uşaqlar-cəpərdə qayçı...
Beləcə uşaqdı qonsu böyükler,
Beləcə böyükdü qonsu uşaqlar,
Nə yaxşı yamanlıq oləziməkdə
Nə yaxşı yaxşılıq yanmağındadır.
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındaki
Cəpəri yıxan da bunlar olacaq...

1986.

BU PAYIZ QARI

Tez yağdı, tez yağdı bu payız qarı,
Söndü çox əllerin odu barında.
Nə qəfil seyrəldi dost sıraları,
Nə dolu sax sindi dostlar bağında!

Təzecə bölmüşdüm qardaş qəmini,
Göz yaşım göz yaşı üstəydi hələ.
Firudunun qəbri göyərməmişdi,
Elçinin başdaşı istiydi hələ.

Dərd asan əkilir, cətin biçilir,
Namərd əlləridir çox dərdə dibçək;
Əyilib bir qolu məzardan keçir,
Şən çox da düz yolda düz xətti düz çək.

Fəleyin qılınçı daş parçalayan,
Taleyin qalxanı yarpaq gücündə,
Dost qəlbə dayandı, ürəyim, dayan!
Dost səsi qeyb oldu səsler içində!

Qəşəm-o dağ çayı, o dağ qartalı,
Varağı torpaqdı, yarağı torpaq!
Yadımda bir zərif misrası qalıb:
"Sahibsiz torpaqdı yaralı torpaq!"

Möcüzə inanmaz möcüzəydi bu
Son görüş nidamız bu nida, qardaş!
Səhəri şən mənə təbrük məktubu,
Axşamı mən sənə: əlvida qardaş!..

Faiq-dost bağında var əlli bağban,
Gözündən daşardı qəlbinin nuru,
Nəydi borc aldığı ata-babadan?
İnsan sədaqəti, insan qüruru.

Nə qara qar oldu bu payız qarı
Kimi qaralayır bu yazı indi?
İlahi, seyrəldi dost sıraları!
Mənə yönəlibdi sel ağızı indi...

Noyabr, 1984. Noyabr, 1986.

HƏR GÜN

On beş mərtəbəni düşürük hər gün,
On beş mərtəbəni qalxınq hər gün.
Beləca, hər səhər bir yesik adam,
Beləca, hər axşam bir yesik adam.
Dərdimiz-sərimiz yüzmərtəbeli,
İşimiz-qayğımız yüzmərtəbeli...

Kimsə bu get-gəlin ilk pilləsində,
Mən bu qayğıların son qatındayam,
Kağızdan od almaq iddiasında,
Ağızdan od almaq iddiasında...
Gərdənlər çəkilir, baxışlar soyuq,
Sanki xəbərsizlik, od qonşusuyuq.
Hava qonşusuyuq, səs qonşusuyuq.
Çox vaxt qol-qoladır, əyilmə, qürur;

Dartılan-dartana minnət də vurur.
Belədi, hər səhər, hər axşam belə;
Belələr içində qalmışam belə.
Aydan xəbərsizlik: bata bildimi!
Gündən xəbərsizlik: doğa bildimi!
Bulud da sağırımı inək sağanlar!
Yalan yuyulurmu yağış yağanda!
Beləcə hər səhər, hər axşam belə...
Taxtanı, dəmiri tələsdiririk,

Anları gəmirib tələsdiririk,
Polad əritməyə tələsiyən var.
Bina ucaltmağa tələsiyən var.
Tələsən az deyil əl çalmağa da,
Alçağa fit olub, alçalmaga da.
İlkin dan yerinə xış salmağa da,
Səri uçrumlara tuş salmağa da.
Tələsir hamının tələsən atı,
Sarı pişiyini dərsə aparan,
Qara pişiyini rəqsə aparan...
Başında dağ boyda yük daşıyan da,
Başında bir çəngə tük daşıyan da.
Ən böyük isimiz tələsiməkdir:

KÖCƏRİ

Sən də köcərisən, mən də, bilirik,
Deyən yox özünə "yazıq köcəri".
Göyün dilmancıyıq, Yerin diliyik,
Hazır yır-yığışı, hazır, köcəri!

Birlikdə ayrıyıq, ayrılıqda bir.
Bizi liftəbaxan ötürür hər gün,
Bir nəğmə oxuyur hamımız üçün:
Ağ qoyun, qara qoyun,
Başını yerə qoyum...
Oxuyur və deyir:
"Bu qədər zurnacı, züycü əbəsdir,
Hər adam bir quzu yemləsə bəsdir".
Gözlərdən sırsıra, qirov töküür,
İçdən gülməyən də dodaqqan gülür.
On beş mərtəbəni düşürük hər gün,
On beş mərtəbəni qalxırıq hər gün.
Bu da bir binanın eniş-yoxusu,
Enəndə qonşuyuq, qalxanda qonşu-
Beləcə hər səhər bir yeşik adam:
Beləcə hər axşam bir yeşik adam.
Kimi od qaldırır çinədanında,
Kimi ot qaldırır çinədanında.
Birçə nəğməsi var liftəbaxanın:
Ağ qoyun, qara qoyun,
Başını yerə qoyum..."

Haqqı ağ olana ağ olmaq azdı.
Vaxtsız hökməri qayadan asdır
Ölümün qəbrini ölümə qazdır;
Desinlər yolunu azıb, köcəri!

"Başına elədik dürr"-deməsinlər,
"Nə səmtə hür desək-hür" deməsinlər.
Hər nə desələr də, bir deməsinlər:
Qəbrini ölməmiş qazib köcəri!

Qucaqlar dünyani, dünyani duymaz;
Tamahi, qərəzi, qəsdi uyumaz.
Ərzi yiğ gözünə, ay gözüdoymaz,
Əlləri dünyaya açıq köcəri!

Araz, and içməyi bacarmayana,
Arazi keçməyi bacarmayana,
Bir qəlbə köçməyi bacarmayana
Bir kəlmə söz yazıb,
Yazıb "Köcəri".

24 iyul, 1986.

ƏLİM ÇATMAZ, ÜNÜM YETMƏZ

Bir də gəldim, bir də gördüm dağları:
Əlim çatmaz, ünüm yetməz...
Gündən-günə yüz nərdivan qurarsam-
Əlim çatmaz,
Ünüm yetməz.

O zirvədə qar buluddu, bulud qar,
O zirvəyə biçilməyə bulud dar,
Əl eləsəm əlcək olan buludlar-
Əlim çatmaz,
Ünüm yetməz...

Suda sınbı su sənəyi deyəsən,
Kimsə qırıb bir ürəyi deyəsən...
Havalanı dağ küləyi deyəsən,
Əlim çatmaz,
Ünüm yetməz...

Harayladım-qovuşmadı dağ-dağa,
Daşdan-daşa qol atmadı dağdağan.
İnnən belə şah vüqara-Şahdağa
Əlim çatmaz,
Ünüm yetməz...

Yaş artdımı-yağış artı, qar artı,
Xan Kərəməm, son mənzilim qar altı...
Məmməd Araz Arazda son qaraltı-
Əlim çatmaz,
Ünüm yetməz...

27 iyul, 1986

QOCA ARIÇİ İLƏ SÖHBƏT

Qoca, yaxşı qoru bu dərələri!
Qalsa, bize bu dərələr qalacaq,
Bu selablar, bu dərinlər qalacaq,
Bu arılar, bu pətəklər qalacaq.
Ballı, südlü biçənəklər qalacaq.
Burda çayın sel ədası görünməz.
Qarışqanın fil ədası görünməz.
Ardic kolu sığallansa azacıq,
Açı sıvdən sırin sərbət sizacaq.
Burda rəngi, boyası var hər səsin,
Qayalarda buynuz yeri, tur səsi...
Burda ala buganındır boz inək,
Kəpənəyi qovan yalnız kəpənək...
Sürçək döşdə yox ayağı sürüskən,
Sərçələr də qırğı kimi döyüşken.
Bu dərədə yaşmaqlı quş görürəm,
O tay-bu tay qayanı tuş görürəm.
Yeri-göyü bacı-qardaş görürəm.
Yatağana burda arsız deyərlər,
Kasib deməz, arısızdır,-deyərlər,
Qonaqsız ev divarsızdı,-deyərlər.
Söz qapıldı, söz sərhəddi burada,
İt də mərddi,
Qurd da mərddi burada,
Yad-dərənin sümüyünə sümsüməz,
Yad sürünen cəhlimini imsiməz,
Qoca, yaxşı qoru bu dərələri,
Bir də yurd yerimiz düz olmayıacaq,
Dərələr də qoşalığı sevəndi,
Dərələr də qonşuluğu sevəndi,
Bir dərəlik haqq qorusan bəsindi,
Doğru yoldan əyri yolu kəs indi;
Tələ qurmaz, cələ qurmaz qış yaza,
Dağın dağa badalağı olmasa,
“Mənəm”liyə çox əlləşir zirvələr;
Qorx ki, bir gün kəllələşə zirvələr,

Dağlar axa—
 Dağ döyüşi başlaya;
 Qayaların tank döyüşi başlaya;
 Düzənlərin düz ahəngi pozula,
 Əyri-düzlük,
 Düz-əyrilik yozula;
 Torpaq göyü, göy torpağı sümüre.
 Alov qona hər ota, hər sünbüllə,
 Dəli şimşək su odlaya, daş kəsə;
 Azan bulud sığınmağa yer gəzə,
 Gizlənməyə göz tapmaya bulacalar;
 Bu dərələr dibək daşda su saxlar,
 İtən səsi, batan səsi hifz elər,
 İldırımlar kişnərtisi hifz elər.
 Daş kahalar Ağ evlərə görk üçün,
 Bir-birini didənlərə görk üçün;
 Bu dərədə ayı, əlik qonşudur,
 Nurla zülmət əbədilik qonşudur.
 Silahlara görk üçündü pətəklər,
 Hər arı da bir gözətçi, bir əsgər.
 İlk baxışda kürsü kimi hər qaya.
 Ahıl qaya!
 Gəlin qaya!
 Nər qaya!
 Bu kürsüdə cəkişmə yox, bölgü yox;
 Haqq udmağa tərəzi yox,
 Ülgü yox.
 Burda qədim, nağıldan da qədimlik.
 "Mənəm"—desə noxtalanar
 "mənəmlik".
 Bu kürsüdə qova bilməz səs səsi.
 Yıxa bilməz,
 Boğa bilməz səs səsi.
 Kəklikdisə nəgməsini oxuyar,
 Maraldısa mamırları qoxlayar,
 Boz qayaya bir boz çadır söykəli,
 O çadırda sən məhəbbət heykeli!—
 Səksən yaşıda: beş yaşında

sağın—
 Hikmətidir bu dərənin, bu dağın,
 Baldırğanlı, ballı dərən var
 olsun,
 Ballı dilin, ballı süfrən var
 olsun.
 Bu oxusuz, bu yazısız arılar
 Yox olsalar "Göydələnlər" yarılırlar.
 Bu dağların sərinliyi cəkilsə,
 Çaylar daha dərinliyə cəkiləsə
 Ağ ilların səsi batar, —deyirəm;
 Bu dərələr nə yaxşı var, —deyirəm
 Ey sürücü, arabanı uzaq sür,
 Bu dərələr sənsiz gözəl görünür—
 At kişnəyir,
 Kəl finxirir,
 Quş uçur...
 Bir hənir də hənirlərə qoruqcu
 Qoca, yaxşı qoru bu dərələri
 Qoca, yaxşı qorun bu dərələrdə...

iyul-oktyabr, 1987.

SAĞLIĞIMDA...

"Sağlığında qıymət verin insanlara"

Cabir Novruz

Göz yaşını tök sinəmə-dəfn elə,
Ağlayırsan-sağlığımda ağla sən.
Qəhrin varsa, sağlığımızda qəhr elə,
Ağlayırsan-sağlığımda ağla sən.

Varmı indi ahdan yanın Kərəmlər,
Odu odla söndürəcək Sənəmlər?
Bir də çətin ələ düşə bu dəmlər...
Ağlayırsan-sağlığımda ağla sən.

Gedən gedər, qəmi qalar bir içim,
Fərqi yoxdu: ya üç mini, ya üçü...
Məzar üstə coxu ağlar görk üçün,
Ağlayırsan-sağlığımda ağla sən.

Qorx ki, səbah qəbirlər də çapılı,
"İnciləşən" göz yaşları qapılı,
Göz yaşları alverçisi tapılı,
Ağlayırsan-sağlığımda ağla sən.

Ölüm odur-başda oturt, baş olmur;
Sağlıq odur-teriflərə as olmur;
Daşa da bük, daşı da bük-das olmur;
Ağlayırsan-sağlığımda ağla sən.

1987.

AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN

Yenə gözün dolu, ürəyin dolu,
Təsəlli sənindir, gileylər mənim.
Vallah, öz içimdə öz dərdim donur,
Vallah, bu gileylər kül eylər məni.

Gözündən ovcuna arx acdn, yetər,
Əl atsan, cicəklər solar, quruyar.
Üzünün yanğısı ocaqdan betər,
Buludlar quruyar, sular quruyar.

Mən nədən yapışım, nədən barınım,
Gözlərin varisi göz yaşlarıdır.
Qadın ziynetinin, qadın varının
Ucuz mirvarisi göz yaşlarıdır.

Hələ dostlarım var-əli qolumda,
Bir dərdə itiyəm, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına cox uduzmuşam.

Gördüm gülüşündən gülab yağını,
Bir gözü qızıldır, bir gözü gümüş!
Duydum bir məqamda o ağlağanı;
Gözü ağlayanda qəlbə gülürmüş!..

Dərdiyələ, qəmiyle qoşa yatdığını
O necə nəfəsdi, o necə səsdi,
Büdrəyib aşanda əl uzatdığını
Dikəlib qalxanda əlimi kəsdi.

Yixildim, yixana qəhmər durdular
O göz yaşlarına inandıqlarırm.
Gözümüzde hörümçək toru qurdular,
O göz yaşlarına inandıqlarırm.

Qoy belə nə odum, nə gözüm olsun,
Ayıl bu tənəli söz daşlarından.

Götür gözlərimi, dörd gözün olsun,
Ağlama, qorxuram göz yaşlarından.

Hələ dostlarım var - əli qolumda,
Bir dərddən uzağam, bir dərdə tuşam.
Gecədən gündüzə gedən yolumda
Bu göz yaşlarına çox uduzmuşam...

1987.

YAŞAT MƏNİ

Bu dünyada qurmaq cətin, yıxməq asan;
Bir təkanla dağ yıxılar, yıxan olsan.
İpə dönnəm-əgər göyə çıxan olsan;
Odun sənsə, qorun ollam,
Yaşat məni!

Harayımı batırmağa səs alınca;
Tərsi düzə cəm eləyib, tərs alınca,
Mənə balta qıcıyandan dərs alınca,
Baltan ollam, qolun ollam,
Yaşat məni!

Öyri yoldan aylı yolun yaşı qədim,
Üzüydən üzüyünün qaşı qədim,
Bilməm: eşqin yazı qədim, qısı qədim...
Yazın olum, qarın olum,
Yaşat məni.

Haqq-bir daşdır,
Nahaqq-dərə, bir ağ dərə;
Zülmətsevər yalquzaga qulaq dərə;
Qara selin gurultusu qulaq dələr...
Nahaqqa haqq qurum ollam.
Yaşat məni.

Qar altında yaz gözləyən əkin kimi,
Ədalətə heykəl yonsan, əklil kimi.
Doğruya qan, şərə qalxan vəkil kimi,
Gərək ollam,
Qoru məni,
Yaşat məni!

1987.

MEYMUNA ƏL ÇALMAQ ÖYRƏDƏN UŞAQ

Meymuna əl calmaq öyrətmə, bala,
O bir gün özünü oyada biler,
İnsan dünyasından əl cala-cala
Heyvan dünyasına qayıda biler.

Yığılar başına dost-tanışları,
Hər ağız açana əl calar qonaq.
Sonra bu vərdişə uyan başları
Ağılı başlardan kim ayıracq?!

Ədalı başçılar qızar, qızınar,
Meymun da meymuna alçalar indi.
Daş üstə kəkliyi didən quzguna,
Daş atan meymunlar əl calar indi.

Meymuna əl calmaq öyrətmə, bala,
Uşaqsan, bu ağır bir dərddi, bəlkə.
Palid yarpaqları əl cala-cala
Palida əyilmek öyrətdi bəlkə.

Gərnəşər ağac da, daş da, qala da,
Tülkürlər, doşsanlar xoşlar bu dəbi.
Tikilər fillərə yaxın talada
Çəpik qərargahı, alqış məktəbi.

Ari balsız qalar, qarışqa dənsiz,
Vaxt tapmaz ot cala, çəpik, çalanlar.
Çətin ki, yorulsun, səbri tükənsin,
Meymuna əl calmaq öyrətmə, bala,

Köhnə duruşunda baxar dağ-dağa,
Dağ qonşu ucaya uca dağ deyər.
Meymun güllüyündə sülək sağsağan
Qanad calmağına əl calmaq deyər.

Birdən əl calmağa şir payı-sillé!
Meymunlar meymunluq eləsə-azdır.
Birdən bu çəpiyə şirniksə şirlər...
Bir meşə qoşulsa bu səsə-azdır.

Yaxşıya yamanlıq öyrətmə, bala!
Meymuna insanlıq öyrətmə, bala!

1987.

VƏFALIYA CAN QURBAN...

"Vəfasız atar gedər".

Heç bilmirəm kimdi, yazan, kimdi oxuyan?
Vəfaliya qurban olmaz can nəyə layiq?
Kimdi səhər səfəqindən cələng toxuyan?
Kimdi deyən: ölüm sözü ölməyə layiq?

Səhər-səhər qapı döydüm-ürək qapısı,
Dedim: "Əhdə vəfalıdan bir dəstə çiçək...
Seldən qopub, yeldən qopub,
Oddan yapışıb,
Bir də bunu bu ünvana kim göndərəcək..."

Üz dönenən ünvanlar da sıfətsiz, uçrum,
Yaxşı olub cib töhfəsi gül töhfəsindən...
Durub indi daşı öpüm,
Taxtanı qucum?
Nitqim batdı, dilim dondu "dil töhfəsindən".

Nə yaxşı ki, yaxşaların ünvanı dünya,
Qum üstündə söz göyərdir sayalı əllər.
Ovundurdu sinəmdəki dünyani dünya,
Əl uzatdım—
Gül uzatdı vəfali əllər.

...Göy gurlayır, yağış yağır, ildirim çaxır;
İtən nəğmə, batan nəğmə doğulur yenə.
Təzə cəhlim, təzə cığır yollara çıxır,
Təzə səslə köhnə nəğmə oxunur yenə...

Mən bilmirəm əhd-etibar azalıb, artıb?
Odun rəngi, otun rəngi dəyişməzdidi ki...
Köhnə dəbdə layla demək köhnəlib artıq,
Bəs neyləyək?
Körpə səsi "köhnə" səsdi ki...

Dəli könül, vəfasıza nə söz, nə hədə,
Can qurbanı söz yazana, oxuyana da!

Daş heyifdi, vəfasıza, daş atma hədə,
Dəli könül, görək qeyri nə düşür yada...

Bəd əl düşür öz fəndinin məngənəsinə,
Məqam tapdı-qənimini qənimət verir.
Zamanını çək zamanın məhkəməsinə,
Zaman üzü dönük'lərə zəmanət verir...

1987.

YALANÇININ EVİ YANDI...

Yalançının evi yandı göz qabağında,
Hamı baxdı, hamı gördü,
Hamı inандı.
Şübħesi yox: ilanın da, qurbağanın da:
Evdi-yandı, daşdı-yandı,
Torpaqdı-yandı.

Yalançının dili yandı göz görə-görə,
İnanmadı dili alov yaxanlar belə.
Xəbər yetdi ona töhfə dil verənlərə,
İnanmadı kirpiyindən yaxınlar belə.

Ağlığına inam iter dağda qarın da,
Ara vuran bal qatanda şərə, qeybətə.
Yalançının dili yanmaz, söz bazarında
Yaxşı yalan satılırsa yaxşı qiymətə...

24 mart 1987.

SÖZ AÇIQ OLANDA...

Dur ac pəncərəni açıq havaya,
Qorxma görünməyə,
Görməyə qorxma.
Dur, ey yoldaş insan, dur çıx havaya;
Dur, təzə gözlə bax köhnəyə, qorxma!

Nə qədər söz udaq, dil sancaqlayaq,
Göyərdi piçilti qapı dalında.
Bizi anlayanı, biz də anlayaq,
Səsimiz qovruldu qapı dalında.

Burda iddiamız başdan yuxarı,
Qapılar dalında pələngik, şirik,
Burda başımızı yaddan çıxarıb,
Özgənin başıyla fikirləşirik.

Söz açıq olanda-göz açıq olur.
Göz açıq olanda—"beş", "əlli" deyil.
Söz açıq olanda düz düzə quldu,
Sapalaq zərbədi,
Təsəlli deyil.

Dartmalar, didmələr, fəndlər, bölgülər
Oxunu gizlədən yay ola bilmir,
Biçlik tələsindən qaçan tülkü'lər,
Düzlük tələsindən yayına bilmir.

Qosa buynuzunu gizlətmə başda.
Qarnını deşəcək-içinə çəksən.
Özünə görünən sən açıq-aşkar
Elə özgəyə də görünəcəksən.

Sırr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa-inam ələnməz;
Söz açıq olanda içərimizdə
"yalanlar, filanlar" qafiyələnməz.

Boş vədə fil olsa-dizi qatlanar,
Tarixin "düzü düz" varağı ağır;
Açmağa düyünlü həqiqətləri
Duyumlu barmaqlar təpilacaqdır.

Ədalət qamçısı qəzəb soyudur,
Qırımlar, qurumlar itirməz onu,
"Açıq söz" dediyin qızıl suyudur,
Pas atan ağıllar götürməz onu.

Öteri hay-küydən qulağım batar,
Yalançı köcəri,
Yalan köcəri.
Açdim ürəyimi, açdim taybatay,
Xoş gördük, doğru söz,
Buyur içəri...

1987.

VƏZİFƏ, İNSAN...

Vəzifə insana san-söhrət deyil,
insan vəzifəyə söhrət olmalı!

Bəxtiyar Vahabzadə.

Keçərdin göyələrin yeddi qatından,
Çağlayan çağında nə çəga düşdün!
Ayağın üzüldü mənsəb atından,
Ayağın üzüldü—
Ayağa düşdün.

Yolun əvvəlində görünmür sonu,
Bu gülünc sonluğa gülməzdin onda.
Sağ gözün sol gözə qonşuluğunu
Bilməli olsan da, bilməzdin onda.

Devikmə, təntimə, özünü yolma,
Yoxdu ötürmələr, qarışlamalar,
Bu həmin qatardı, həmin yolunan...
Bu həmin adamlar, o qarışqalar...

Özün öz gəzənin, özün itiyin,
Bir daş yaddasında izin qalıbsa,
Qonşu pişiyinin, qonşu itinin
Üzünə baxmağa üzün qalıbsa,
Səhərlər eyvana çıxmağa qorxma.
Üfűqə, Günəşə baxmağa qorxma.

İndi öz hökmünlə ev dustağı sən,
Üzü dönüklərə dönükdür bu xalq,
Əyil, sürt üzünə bu torpağı sən,
Əyilsən, bağışlar, böyükdür bu xalq.

Bir dən bitirmədi öz alın tərin,
Yox Günəş zərrəsi qanında, yazıq,
Yazıqdı yaşmaqlı pəncərələrin,
Dost əli açmayan qapın da yazıq.

Hərdən çıx sahilə ayaq gəminlə,
Su səni daşlamaz, meh səni yıxmaz:
Cavanlıq dostların şəş-beş dəmində,
Vəzifə dostların sahilə çıxmaz.

Mənəməlik, hərislik gözdən tük qapar
İnsan alçalanda, insan enəndə.
Vəzifə çapardır, kəmfürsət çapar,
İnsan öz əliylə yəhərlənəndə.

Duyarmı eyhamı söz duymaz qalın,
İnsanlıq ən qədim qorquqdu yerdə.
Vəzife itəndə insanlıq qalır,
İnsanlıq itibəsə-yer yoxdu yerdə.

1987.

GÖZLƏYƏNİM OLAYDI...

*Gedən yerim olaydı.
Qabil.*

Gözləyənim olaydı...
Məndən qabaq deyiblər,
Başdan gelən boş sözü
Başa çomaq deyiblər;
Gedən qalandan qopur,
Qalana dağ deyiblər;
Hər ağılsız addımı
Ağla yamaq deyiblər;
Söz hikmətə dönəndə-
Qızıl tabax deyiblər.

Gözləyənim olaydı...
Elə səmtə gedəydim;
Elə səmtə-görəydim:
Quzular qurd yeyəndir.
Toxlar toxluqdan doyub,
Toxlar sükut yeyəndir.
Aclıq aca plovdur,
Aclar ümid yeyəndir.
Gözləyənin yanına
Səsləyənim olaydı...

Elə səmtə gedəydim,
Elə səmtə, görəydim
Ulduzlara çatmağa
Mələklər at satırlar.
Əlsiz-ayaqsızlara
Quşlar qanad satırlar.
Bir görəydim əzənlər
Necə "imdad" satırlar.
Tale qo'yub hərraca,
"Ay haray-dad"-satırlar!

TİKANSIZ YAZILAR

Gözləyənim olaydı...
Kaş o günü görəydim;
Sədəmin əks-sədəmi
Öpdüyüni görəydim;
Yerin yerə halallıq
Səpdiyini görəydim;
Həlimliyin büdrəməz
Sərtliyini görəydim.
Minden bircə namərdin
Mərdliyini görəydim...

Gözləyənim olaydı...
Görüş müşkül olsa da,
Təzədən alışardım
Atəşim kül olsa da;
Ölüm yedəkçi olsa,
Batmaz ömür yelkənim,-
Özümü saxlamasa,
Saxlar diri kölgəmi!
Gözləyənim olaydı...
Gözləyənim olmasa,
“Döz” deyənim olaydı...

7 dekabr 1986.

Dostum İsaya.

Tikanlı yazılar yazdığını yetər,
Kağız da, qələm də dincəlsin bir az.
Nə qızıl üzəngi, nə gümüş yəhər,
Yol hamar olmasa könül oxşamaz.

Bəs kimdən “töhfədir” yolumda bu tir?
Yolum, yol kəsəni kövrək görmədim.
Çiçək talasında qanqal da bitir,
Heç bundan darilan çiçək görmədim.

Tikansız yazılar-kökü dərində.
Sözə arğac elər söz bildiyini,
Tikanlı yazılar cax-cax yerində,
Zaman üydəcək öz bildiyini.

Mələklilik yaşıdır-deyək ki, yaşım-
“Bütün su arxları süd dartır gecə...”
Ucruma söylədim: “nənnidi”, yaxşı,
Ucruma gedənin qolundan, necə?..

Bəlkə az düşünüm, dayaz düşünüm?-
“Oların”, “olmazın” təkəri birdi.
Ari tikanıyla ilan dişinin
Bəlkə çəkisi bir, zəhəri birdi.

Bəlkə heç görməyim görünən qəmi,
Malalı ömrə də ömürdü deyim.
Xəyanət caynaqlar didsə sinəmi
“Qarışqa tükümü gəmirdi”,-deyim?

Qurda quzu desəm-bu, qurd arzusu,
Yazıqlıq bacarırlar cəllad olanlar.
Quzuya qurd desəm-istəməz quzu,
Yazıqlar! Hər dəmdə yazılıdı onlar.

XƏBƏRİM OLMADI

Bu mənzilə necə yetdim,
Vallah, xəbərim olmadı.
Heçdən qacıb, heçə yetdim.
Vallah, xəbərim olmadı.

Bu dağlar üzü ağdılar...
Qarını pünhan sağdılar,-
Qara üzlərə yaxdılar!-
Yaylaq, xəbərin olmadı.

Dünən özümü yormuşdum,
Günəşli göydə kor quşdum...
Üzü uçruma durmuşdum,
Qorxaq, xəbərin olmadı.

Daşda, dəmirdə yaşadım,
Açıq qəbirdə yaşadım,
Dəni xəlbirdə yaşadım,
Torpaq, xəbərin olmadı.

Bu necə dəhnə: yuyundum,
Bu necə novça: üyündüm,
Nə arxdı acdın, suyundan
Allah, xəbərin olmadı...

1987.

Taleyim, taleyin hökmünü çağır,
Ömrümə qış verdi-qarı yarımcıq...
Könlümə üz tutdum yır-yığış çağrı,
Baharı yarımcıq, yarı-yarımcıq...

1987.

Bu dünya güllükdür, əgər inansan,
Bir lalə camına dolmaq olurmu?
Söykənek bildiyim qara tikansa,
Gör onda tikansız olmaq olurmu?..

Hardasa işiqdan çələng toxunur,
Hardasa səsimə dağ qulaq asdı:
Nə yaxşı dost sözü palid toxumu,
Nə yaxşı tikani becərən azdır...

İşiqdan çələng toxunur
Səsimə dağ qulaq asdı
Dost sözü palid toxumu
Tikani becərən azdır

İşiqdan çələng toxunur
Səsimə dağ qulaq asdı
Dost sözü palid toxumu
Tikani becərən azdır

PUŞKİNƏ

Necə deyim: ölmünün yüz əlli ili?..
Sənin əlin tətikdədir yüz əlli ildi.
Çox xırdalar bərk ayaqda qeybə çəkilir,
Böyük dərdlə vuruşana böyük deyildi.

Səndən keçdi Rusiyaya atılan güllə,
Namərd bilir: xalq ürəyi-şair ürəyi!
Ölümsüzdür açıq-ashar açılan güllə,
Qara həsəd gizli-gizli yeyir ürəyi.

Hər xəyanət uçrumundan bir tale alsaq,
Min gecəmiz,
Min küçəmiz çıraqban ola.
Məncə, şair qıruruna daş atan alçaq
Anasına-bacısına kəm baxan ola.

Sənin səsin: "Hər zamanda, zamandan qorun
Qalır pislər yaddaşında, pis illər
ölmür!

Bir Dantesə bəsdi bircə hörməcək toru,
Çətin odur-qatil ölü, qatiller ölmür".

İndi qatil min donludu,
Bir donlu deyil.
İndi "ağıl daşqından" qatil artmada.
İndi qatil atlı deyil,
Faytonlu deyil,
İndi qatil ulduzlara kəmənd atmada!

Şair səsi el səsinə allahdan yaxın,
Hər diri söz, hər incə dil bir inci
zərrə.

Nəsiminin qürubunu görəydin, yəqin
Sən birinci namizəddin ikinci yerə.
Yenə şair güllələyir görünməz əllər,
Yenə səsi səs göyərdir Nerudaların,

Taxıl əkir, un əleyir fənd bilməz
əller.

Yenə əllər etəyində yağışın, qarın.
Ölməzliyi ucaldana ölməz deyilir;
Qibəcini kindi boğan,
Kindi öldürən.
Gəl geriyə varaqlayaq yüz əlli ili,
Qatil, görək kimdi ölen, kimdi
öldürən"

1987.

ÖLÜM QORXUR QƏLƏMDƏN

Qələm mənim yol yoldaşım,
Qələm mənim oxum, nizəm.
Qələm mənim söz qardaşım,
Qələm mənim mübarizəm.

Qələmimdən gen düşəndə
Öz-özümə yaslanıram,
Öz-özümə əzilirəm,
Köhnəlirəm, paslanıram.

Masam üstə yallı tutan
Giley olur, qeybət olur,
Göz oxşayan gözəlliyyə
Gözəyəri qiymət olur.

Qələm mənə-dağlara çıx,
Buludlara dırman deyir.
Yamanlığın ağızına sən
Qaya kimi yaman, deyir.

Qələmimlə dil tapanda
Yön alıram gündoğana,
Bu məqamda ölüm istər
Yeri dana, göyü dana.

Qələm ucu top güləssi,
Qəm sarayı yırıq qələm.
Gülləsini düz ölümün
Gözlərinə sıxır qələm.

Ey qələmim, qəhr olundu
Çox imkanım, çox inadım.
Hikmətini gec anladım,
Qüdrətinə gec inandım...

1987.

MƏNƏ BİGANƏLİK ÖYRƏT, ÜRƏYİM

Mənə biganəlik öyrət, ürəyim!
Qıvrılım içimdə,
Yatım içimdə.
Yaxşını yamandan seçə bilməyim,
Büdrəyim, yixilim, batım içimdə.

Bir gündə ütsələr meşəni yolub,
Yixib sürüsələr dağları, susum.
İçib məst olmasam, baxıb məst olum,
Desələr bulağa şərabdır bu su.

Sapanda güc olum, daşa ağırılıq,
Tənha ulduzlara daş atan olsa,
Deyim "xəlbirlənən" daş-qumdur artıq
Yetimi, yesiri yaşıdan olsa.

Heç üzü qaraya üzüm gülmədi,
Sən ki, tanıyırsan, ey ürək, kiməm!
Pərvanə olanda o kəs bilmədi,
Biganə olanda biləcək kiməm!

Bir az da özümü yandırsın ahım,
Düz olum, bilməyim düz olmaq nədi.
Satanın nəyinə gərəkdir axı
İynə olmaq nədi?
Biz olmaq nədi?

Oba yerlərinə baxıb ağlayım,
Tüstüsüz ocaqdan nə pay, nə umu.
Odunu nə vaxtdan qara bağlayıb,
Alovu nə vaxtdan ağızını yumub.

Quruya yaş olmaq hünərdi bəzən,
Bəzən də bu hünər girovdı nahaq.

Səni sinələrdən çox asmişam mən,
Bəs səni sinəmə kim qaytaracaq?

Elə daldalanım alqış zalında
Xəbərim olmasın alqışlayandan.
Xəbərim olmasın haqqı yanandan,
Xəbərim olmasın haqqı danandan.

Çəkim qoltuğuma qulaqlarımı,
Bilməyim göy payı yağışdı, qardı.
Bilməyim sel çəksə ayaqlarından,
Sel kötük apardı, insan apardı...

Ürəyim, öz dərdim özümdən ağır,
Hər hökmün andınlı üz-üzə durur.
Ölü sağlığının sayıqlamağı,
Dırı mərhumluğun çağırışı budur...
Mənə bigənəlik öyrət, ürəyim...

27 iyul 1988.

VAXTINDA GƏLMƏDİN

Vaxtında gəlmədin... Mən məndim onda,
Qanadım yerində,
Qolum yerində.
Mən onda eşqimin ağ otağında
Olsam da, olardım qurum yerində.

Vaxtında gəlmədin. Bir çıraq yola,
Bir gedək bir ömrün sonuna kimi.
Yollarda yorulaq, yolları yoraq,
Qəlbimiz baş-başa sənənə kimi.

Mən də çox ürəyə od dardım hədər,
Heç vaxta siğmadı havalı vaxtüm.
Caynaqdan, qaynaqdan uzaqdı hələ
O mənim abırlı, həyalı vaxtım.

Görmüsəm vədəsiz batan səsləri,
Hay çəkən qayanı, daşı görmüsəm.
Xəyanət işində ustاد kəsləri
Dəyanət işində naşı görmüsəm.

Ha dedim özümə özündən əl cək,
Uysan hər havaya, oynamaq asan...
Taleyin dalınca gedirsən, gərkək
Qovrulsan, sovrulsan, qayıtmayasan.

Mum oldun, qum oldun daşa söykənib,
Sinəndə göyərtdin das xinasını.
Buluddan su alsa qızıl heykəlin...
Zaman sindiracaq tez sinasını.

Danışsaq çıxacaq dərd bir-bir üzə,
Qəlbimiz gülü buz külgəbi kimi.
Biz indi gərəyik bir-birimizə
Gərəksiz təsihət kitabı kimi.

Səni kim yolladı ömrümə qonşu,
Qayit çəhlimini yolumdan ayır.
Mən indi yol azan bir səhra quşu
Səsim də, sözüm də sözə baxmayır...

Vaxtında gəlmədin...
Vaxt köhlən atdı.
Vaxtında yalına yatanlar udur.
Yer göyə tulladı, göy yerə atdı.
Budur gecikənin töhfəsi, budur...

20 iyun 1988.

Əli Vahid

ŞAİR, NƏ QAZANDIN?

Sairəm, esqim də öz qəlbim kimi mərdanədir.

Ə.Vahid

Yalan yalmanına əli dəymədi,
Üzəngi bassa da tərifçi capar.
Baş də əydirmədi, baş da əymədi.
Dili dil acmadı ağlından qabaq.

Mən onu görmüsədüm nurani çağda,
Qızılı sarılmış yumaq kimiydi.
Mən onu görmüsədüm pirani çağda,
Uşaqdan da uşaq, uşaq kimiydi.

Sınardı, deməzdi ürəyim sıñib...
Yerə də, göye də halaldı andı.
Manat əvəzinə əlyazmasını
Aca-yalavaca bağışlayındı.

Qəlbində bir işim Məcnun gümanı,
Dəminə dəmkeşdi qəmi də hərdən.
Azanda, çəsanda öz ünvanını
Dönüb soruşardı sürücülərdən.

Mən onu görmüsədüm ürəyi güzgü,
Palid gövdəsinə bənzəri vardi.
Mən onu görmüsədüm üzülü, üzgün.
Büdrəsə, qarışqa tapdalayardı.

Onu görməmişdim o illərdə ki,
Xəyanət yorğandı mərdanəliyə,
Zaman da ikili, zaman da iki,
Zaman da yargandı mərdanəliyə.

İnsana qanaddı adı həvəs də,
Həvəsi gözündə qalanlar azmı?

Məhbəs də, qəfəs də, həbs də, qəsd də
İnsan mərd olanda həddini aşmir.

Ağ yola səslərdi isteklər onu,
Mərdin söykənəyi qayadı, dağdı.
Mərdanə olmasa küləklər onu
Qatıb yarpaqlara aparacaqdı.

Mən onu görmüşdüm ürəyi güzgü,
Mən onu görmüşdüm üzülü, üzgün;
Heç onu görmədim hüzünlü, küskün;
Şair, nə qazandın mərd olmağınan!

1988.

KƏNDLƏ ŞƏHƏR ARASINDA

Məndən əvvəl bu məzmunda yazılımis bir şerə nəzirə.

Ömrüm keçdi
Kəndlə şəhər arasında.
Bulud əkdim, sel üyütdüm,
Xeyirlə şər arasında.
Tikə uddum, loğma uddum,
Balla zəhər arasında,
Çox ağ üzü qara gördüm
Ağ qəndillər arasında,
Ömrüm keçdi,
Kəndlə şəhər arasında...

Düşünürəm bu dünyada
İtən nəyim, qalan nəyim...
Kəndliyəmsə,
Nə atım var, nə inəyim;
Şır-şır axan bulağım yox,
Allı-güllü yaylağım yox,
Şəhərliyəm,
Elə dəmli bir çağım yox,
Elə əlvan otağım yox...
Ömrüm keçdi
Kəndlə şəhər arasında.

Asfalt üstdə "beş-das" atdım,
Çox "qərcimə-das" oynadım,
"Beş-das" atdım.
Beş daş uddum.
"Tekmi-cütde" təklik uddum.
Yaxşı yalan demək uddum,
Yaxşı yalan yemək uddum,
Ömrüm keçdi şəhərlə kənd arasında.
Cəhrəsiz, nehrəsiz

Alaçıqlar gördüm.
Eldən elə qaçırılmış
Qacaqlar gördüm.
Boylu-buxunlu alcaqlar gördüm.
Gəzdim işq dəyirmanı
Kəndlə səhər arasında.

Yük daşdım
Sözlə bəşər arasında.
Xətainin ayağına
At yolladım
Qış ilə yaz arasında.
Səttarxana heykəl yondum
Kürlə Araz arasında;
Ömrüm keçdi
Qələm-dəryaz arasında,
Hələ get-gəl qurtarmayıb
Bu dünyayla
Məmməd Araz arasında.

18-19 mart, 1988

İntibat "Şəhər" 11. Növbə
mənim "Şəhər-Şəhər" əsəri
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"
mənim "Şəhər-Şəhər"

YENƏ BU KÜLƏKLƏR...

Yenə bu küləklər qoymayıb yatam,
Bir səmtə səsləyir hər əsən külək,
Küləklər ağzında didilir adam,
Bunları kim didib,
Kim əyirəcək?

Kiçik kiçildikcə böyük böyüyər,
Yıxanı yıxanın qərəzi olmaz,
Özünü itirən özündən deyer,
Hörümçək torundan tərəzi olmaz.

Sərsəri küləklər gevəzə qarşa,
Səllimi küləklər yüyənsiz qadın.
O qənim-qəlbində yanın çıraqa,
Bu qənim...Vay odu arada qaldın.

Bu hansı tufandı-babası boz qurd!
Qeyb olan nəfəsdir-külək donunda.
Torpağa hopana yurd oldu bu yurd,
Səmaya qalxanlar şimşək donunda.

Qoca küləklər var-Nizami səsli,
Ucalıb, ucaldan onu anlayar.
Bir əsim əsməsi səhraya bəsdi-
Bulud soyundura, sel heşanlaya.

Qapqara küləklər gecələr əsir,
Ağ geyir dan yeri ağaran kimi.
Aparır adamı qurd vahiməsi
Qoyunu dalınca aparan kimi.

Nə qədər dağ öpdüm, yer qucaqladım,
Yurdumdan-yuvamdan doyan olmadım.
Külək səslərinə qulaq bağladım,
Külək vədlərinə uyan olmadım.

Yol azıb, ünvandan ünvana axır,
İnam satmalıdır, vəd satmalıdır.

Bu yazıq küləklər aldanıb axı,
Bəlkə də haqqı var- aldatmalıdır.

Kim duyar bir qəlbin hay-harayını,
Mən düzəm "düz əllə" düzləşməmişəm;
Hələ ürəyimin "Qış sarayını"
Yıxan küləklərlə üzləşməmişəm.

3 iyul 1988.

Xəzəli pul olan bağın
Bağbanından qəpik çıxmaz,
Bardan bara salam görən
Əriyindən ərik çıxmaz.

Dərd dərədi, dərə mindi;
Çeyirkələr dəvə mindi;
Dovşanlıq ki, dəbə mindi,
Göy talaya əlik çıxmaz.

Zaman çeynər yeyin-yeyin;
Yavanlıqdı yalan-yeyin;
Yüz də deyin, min də deyin:
“İsmi dönük dönük çıxmaz...”

Söz qənirsiz gözəlimdi,
Düz yolumdu, düz əlimdi.
Neyləyim ki, öz əlimdən
Öz əlimə cəpik çıxmaz.

Adı Pənah-pənahı yox.
Günah paylar, günahı yox,
Bu Allahın, Allahı yox,
Hec dərdimə sərik çıxmaz.

12 iyul 1988.

KÖHNƏ DOST

Xoş gördük, köhnə dost, köhnə nəğməkar,
Bəlkə lal olmuşuq ikimiz də bir.
Bəlkə qələmimin qulaqları kar,
Bülbül nəğməsinə eşidə bilmir.

...Göydən gül ələndi güllü bağlara,
Bu yağış suları su deyil, öddü.
Qarğalar daraşdı ağ bulaqlara,
Bülbüllü gülşəndə sərcələr ötdü.

Bülbül nəğməsi də şair nəğməsi,
Susdurmaq çətindir, küsdürmək asan.
Bəsdir incə səsi, incə nəfəsi
Eşitdin hürəsən, ya banlayasan...

Xoş gördük, köhnə dost, vəfali köhnə,
Sinəndən qopanı sinəmə yazdım.
Bir az da qızı çəkib, hayqırmaq öyrən,
Yix-çat dünyasında oxumaq azdı.

Göy qara dumanlı, sular bulanıq,
Dərədə cən zəhər, düzdə dən zəhər.
Nəğməli quşların qanadı yanıq,
Otdan his tökülür, ciçəkdən zəhər.

Nə yaxşı dil açdın, dilinə qurban;
Sən elə bu dilin oduna düşdü.
Susub mürgülüyən, yatıb yorulan
Kağızım, qələmim yadına düşdü.

Nə yaxşı dil açdın-dillərə hayan,
Bir yaşıł yarpaq da ayılsa bəsdir.
Mən çoxdan bu səsin sorağındayam,
Neçə yol sağsağan yolumu kəsdi.

Xoş gördük, köhnə dost,
Mən bir də, bir də
Anladım: küsənin yolu bir qarış...
Nəğməli ömürdə, sözlü ömürdə
Susmağın özü də ölüm olarmış.

SİNƏM SƏHRA SİNƏSİ

Səhra qumlarının hesabı varmı?..
Səhra küləkləri cilova yatmaz.
Sinədə itəni tapmaq olarmı?
Küləklər qayıdar,
İtən qayıtmaz.

Özümü gəzirəm əli çıraqlı,
Çəkisiz, ölçüsüz qum dənəsiyəm.
Hər yolun, cəhlimin qapısı bağlı,
Qarışqa fəndləri öyrənəsiyəm.

Suyu bir dəhnədən: əyrinin, düzün...
Bir gözdə haqq yatır,
Bir gözdə nahaq.
Qaraquş gecəni, ağquş gündüzü,
Tələdən, cələdən kim qoruyaçaq?

Təklərə hay verib, tənha qalmışam,
Sinəmdən ay doğar-qaranlıq olsa.
Sonuncu qorumla od qalamışam.
Yanarlıq olacaq,
Qanarlıq olsa.

Sənə də yol verdim, süləngi xayın,
Əli məşəlli dir bələdçi peşəm.
Sürün öz yuvana, sürün arxayın,
Mən çox yixilmişam, sürünməmişəm.

Bezən buz içində od saxlayıram,
Dəvə yüklerimi qarışqa dartır.
Bezən düşmənimi qucaqlayıram.
Hardasa bu dəmdə dostlarım artır.

Əkinim-biçinim baharlı, qışlı,
Yağışsız buludu torpaq eşitmır.

Yüz il qulağımın dibində qısqır,
Ürək eşitməsə, qulaq eşitmır.

Bir qum dənəsində uyuyan qoram,
Səhra sinəsidir sinəm deyirəm.
Səhra dözümündən dözüm qoparam,
Səhra yanğısında sönəm, deyirəm...

14 mart 1988.

HESABAT

Bəzi yalancı-palancı
təsərrüfat rəhbərlərinə

Dolaşdıq tarlanı, bağçanı, bağı:
Buyur yaddasını köməyə çağır;
Çağır tərəzini, çağır qapanı,
Çağır çağrıslarda şöhrət tapanı.

Sözdür-çəkəni yox, ölçəni yoxdur,
Yüklə, sicimi yox, örəkəni yoxdur,
De ki, deməlini hələ demirəm;
İnəklər cüt doğub, qoyunlar üçəm...
Yalan at çapanda əlildi vicdan,
De ki, düzlüyündən əyildi vicdan.
De ki, işləməkdən pas atıb bu xış.
Dörd fəsil yerinə qışladı bu qış.
De ki, hörümçəklər hana toxuyur,
Naxırıcı mallara qəzet oxuyur.
De ki, kəllərimiz filləri yixır,
De ki, fil gücümüz kəlləri yixır;
Əzmimiz ucaldıb dağ qızılları,
Südlə suvarırıq “ağ qızılları”,
De ki, bunlar qalır-demədiyim bir:
Çaylar at yerinə yedəklənibdir!
Yağış ələməyə əleyimiz var,
Bulud bələməyə bələyimiz var.
Çöllər də, düzərlər də dümdüz-yrində,
Gecə növbə çəkir gündüz yrində,
Var olsun-üstüdən ağız, bu boyda,
Açıb sinəsini kağız bu boyda.
Olmazlar, olarlar hamsı yrində,
Qalmazlar, qalarlar hamsı yrində.
Sən deyən, mən yazar, nə desək-deyək,
Sonra da alqışlar təsdiqləyəcək;
Plan bu qədərdi, yalan bu qədər:
Talan bu qədərdi, qalan bu qədər,
Donan bu qədərdi, yanın bu qədər,

Bilməz bu qədərdi, qanan bu qədər.
Noxta bu qədərdi, palan bu qədər,
Yüyənsiz, qamçısız qalan bu qədər.
Oynayan bu qədər, çalan bu qədər.
İsmətli bu qədər, filan bu qədər...
Söz də ki küt düşmür, nə qədər deyir,
Dişimiz qalmadı söz ceynəməkdən,
Bol məhsul olarmı, balam, bu qədər?!

1988.

QALMADI

Məndən bu dünyaya nə qaldı görən?
Bir odlu, ocaqlı oda qalmadı.
Suyundan oduma arx açdım, suyum
Od alıb qarışdı oda, qalmadı.

Bilməm o nankorun qəsdi nə idi?
Özü insandırsa, əslə nə idi?
Gümanım bu dostluq qəsrinə idi,
O da tez dağıldı, o da qalmadı.

Köcdü göylərimdən gözünə hər qəm,
Mən belə qurumış saman çöpüyəm.
Körpüsüz bir çayam, çaysız körpüyəm.
Məndə dərd qalmadı, qada qalmadı.

Zaman zələzlədi, ülfətdi zaman,
Halal şöhrətlərə şöhrətdi zaman
Elə azgınları titrətdi zaman,
Birindən bir ağız səda qalmadı

Bir dünyam. Vətənin xəritəsidir.
O, göz dağlayası, göz örtəsidir.
Şer, söz səhəri, söz ertəsidir,
Vətənə qaldısa, yada qalmadı.

25 iyul 1988.

BU DƏRƏ DƏRİN DƏRƏ

Sağım da qayalıqdı,
Solum da qayalıqdı,
Önümde dərin dərə...
Həyat da dərin dərə.
Ölüm də dərin dərə.
Burda quşlar ötürsə
Çeyirtkələr gizlənib,
Qayalar kölgəsində
Çox kölgələr gizlənib,
Çox ləkələr gizlənib,
Burda ilan ilandır,
Mələməz quzu kimi,
Burda məğrur qartallar
Özü tapar ovunu,
Gözləri leş aramaz
Oxşarı quzğun kimi.
Gedirəm axın boyu,
Deyirəm çox qəribə,
Çox qəribə bəşərik,
Göy başımıza şərik!
Yer ayağımıza sərik,
Su üstə tumurcuqlar
Kiçilmiş gözlər kimi,
Oyulub, cuxurlanıb,
İşığı oğurlanıb
İçilmiş gözlər kimi,
Bu dərə dərin dərə,
Suları sərin dərə.
Dərəyə düşmək asan,
Dərədən çıxmaq çətin:
Dərəyə qulazlanan
Torusan bir millətin,
Ayağınlı düşmüsən,
Əlinlə çıxmalısan.
Özünü həfkələyib
Bir tora yiğmalısan.
Birdən görsən, ilahi!
Özün özün deyilsən.

Körpü nədir, bənd nədir,
Quma özül deyilsən...
Neynər gərəksizləri
Özü gərəksiz olan,
Qədəm əyri, iz əyri,
Bir əyrisi düz olan...
Dərəyə enmə, qorxaq!
Qorxaq hellənc daşıdır,
Kim ona təpik vursa:
Dali ona qarşıdır.
Bu dərə qurd dərəsi.
Mariğında nər-igid,
Ora düssə kor olar
Qaranlığa hürən it.
Bu dərə dərin dərə!
Dərəyə enmə, qorxaq!
Sahilə yamaq olan
Ayaq izin qalacaq.
Sonra kim darta səni;
Bir müqəddəs el gərək
İşıqdan sap əyirə,
Bir müqəddəs əyilə,
Bağlayıb darta səni,
Çanaqlı bağa kimi
Qəfildən ata səni.
Dərəyə enmə qorxaq,
Bu dərin dərələrə
Arazlar sığa bilər,
Bu dərin dərələrdən
Arazlar çıxa bilər,
Dərəyə enmə qorxaq!
Şah İsmayıл taxtına
Gedən yol burdan keçir,
Ədalət paytaxtına
Gedən yol
Burdan kecir:
Dərəyə enmə, qorxaq!
Bu dərə, dərin dərə...

QAÇMA MƏNDƏN

Məndən qaçma, quzu ceyran,
Məndən qaçmağa nə var ki?
Dərdimi qan, dərdimə yan,
Məndən qaçmağa nə var ki?

Bir ovçuyam, tələm yoxdur,
Tək yolçuyam, Lələm yoxdur.
Sözümə tən qələm yoxdur,
Məndən qaçmağa nə var ki?

Nur zülmətsiz haçan oldu?
Zülmətdən nur içən oldu!
Ürəyimdən qaçan oldu...
Məndən qaçmağa nə var ki?

Bu zamandır gördisi var,
Didmə, qurma vərdişi var.
Süd dişi var, qurd dişi var,
Məndən qaçmağa nə var ki?

Dağına duman deyiləm,
Bağına tufan deyiləm.
Qaçsan da qovan deyiləm,
Məndən qaçmağa nə var ki...

1989.

ƏĞƏR SON NƏÇMƏMİ OXUYA BİLSƏM...

Axsandan səhərə yetdiyim kimi,
Əgər min arzumdan birinə yetsəm,
Əgər Naxçıvana getdiyim kimi,
Ərdəbilə getsəm, Təbrizə getsəm;

Əgər hər məkanda haqq əkənləri
Haqlı döyüşlərdə qalibdi-görsəm;
Özgə torpağına göz dikənləri,
Çubuqsuz-cətənsiz qalibdi görsəm;

Əgər şah düzündən boylansam aya;
Xətai qılıncı pilləkan olsa,
O Şahlı dünyadan şahsız dünyaya,
Şahlıq ləyaqəti yollayan olsa;

Əgər son ayaqda başımın üstə,
Öz ana dilimi şam kimi görsəm;
Nəfəsim cırpinib çıxsa qefəsdən,
O şamda əriyən qəlbimi görsəm;

Əgər xoş anlarım, xoşbəxt anlarım
Bir gödekk ömrürdə baxtıma yarsa,
Qəfləti yuxuma daş atanların,
Daşı öz qəbrinə qismət olarsa;

Əgər durnaların düzümü düzsə,
Yayda yaylaqlara qayıdacaqsa.
Əlim ayağımı torpaqdan üzsə.
Dilim məramımı oyadacaqsa;

Qələmim dünyaya əmanət olsa,
Gözümün işığı bir gözə töhfə;
Bir də gəlmişimə zəmanət olsa-
Gəlməzdəm mən belə dünyaya, tövbə!

İnam olacaqdır-dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.

Qoca Xüdafərin! Susmaz gur suyam:
Qəddin düzəlməmiş ölsəm, bağışla.
Görüşə bilməsəm, Nursum-nur suyum,
Ölkələr içində ölkəm, bağışla!..

Əgər son nəğməmi oxuya bilsəm...
Bir də öz gücümüzə özümə baxdım:
Əgər son nəğməmi oxuya bilsəm:
Yəqin ki, bunları oxuyacaqdım...

1989.

İnam olacaqdır-dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.

1990.

İnam olacaqdır-dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.

1990.

İnam olacaqdır-dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.

1990.

İnam olacaqdır-dözüm vardısa,
Qəmi dəm eləmək o mənə qaldı.
Bir-iki yaraqlı sözüm vardısa,
Vətəndən almışdım, Vətənə qaldı.

BELƏ DÜNYANIN...

M.Müsfiqin xatirəsinə

Söz verdim, söz adlı dəfinə verə,
Tek birçə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?

İtirib özündə özünü dünya,
Toyların, yaşların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?

Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?

Cayı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha,
İti bazارında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?

Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörməcək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?

Bir gözü işiqdı,
Bir gözü buzdu,
Məkrili qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?

Başının altına yastıq qoyanlar,
Ayağı altına qumbara qoysu.

Nadanlar dünyani qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?

Olsan öz haqqının kölesi belə,
Əri öz içində ölezi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?

1989.

GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PIŞİK

Azdi ac gödənə yüz haram tike,
Paslı dəmirləri gəmirmə nahaq.
İşiqla qarnını kim doyurub ki,
Zülmətlə qarnını kim doyuracaq?
Gecə pəncərəmə dırmaşan pişik!

Sanma ki, dünyanın bəxtəvəriyəm,
Yuxuda xosbəxtəm, o da ki-yatsam.
Nahaqq haqq əritsə mənəm əriyən,
Əsrin caynağında yumaqdı ad-san,
Gecə pəncərəmə dırmaşan pişik!

Hər haya-haraya zaman inanmır,
Bəlkə Allahlığı bacarmır Allah!
Çoxdandı qəlbimin çrağı yanmır,
Vallah, gözlərindən od versən, allam,
Gecə pəncərəmə dırmaşan pişik!

Səninçün fərqi yox hər kim çağrıdı,
Qapıdan qapıya qaçmağın asan...
Menim üreyimə gələn çıçırdı
Fil azar, şir azar, hörümçək azar,
Gecə pəncərəmə dırmaşan pişik!

Söyüd də dartinir suyunu alcaq,
Bir quru kötüyün ədası yoxdur!
Qurd itdən süləngi, it qurddan alcaq,
Sinəmdə yer versəm faydası yoxdur,
Gecə pəncərəmə dırmaşan pişik!

Pəncərə sindiqça pişiklər artır,
Görən nə yemişik, nə yedirtmişik?
Astana yalayan pəncərə yırtır,
Yəqin çox pişiyə pələng demişik,
Gecə pəncərəmə dırmaşan pişik!

ŞANAPİPİK

Bəzən olur: daşı yeyir ağılsız insan.

Elə marıtdama altdan yuxarı,
Nə var yuxarıda: büdrəmək, aşmaq,
Basa bassızları başsız çıxarır,
Yeri get qabını yala, ay axmaq!
Gecə pəncərəmə dırmaşan pişik...

1989.

Şanapipik, bu adada çinqıl gəzmə sən,
Baban görən, nənən görən
merzlər yox daha,
Yüngül qədəm çətinliklər üzləndi üzdən,
Ağır qədəm asanlıqlar
dirməndi dağa.
Bir azını qulağına ayıq başlarıñ...
Bir azını boğazına haqq deyənlərin...
Daşlar gördü:
Daşlıdan pis ömür başlanır,
Daşlar gördü; dili dağlı dağ deyənlərin!

Bu adada insanlardan kövrəkdi daşlar,
Bu adada yox insandan insana körpü.
Bu adada-vicdanlara pərsəngdi daşlar,
Bu adada dimdiyində quşların çöpü.

Diri-diridə dəfn olunur burda adamlar,
Qum ağlayır, daş ağlayır, insan ağlamır...
Burda düzlük dükənində yalan satılır,
Vicdan tacir paltaında-
Vicdan ağrımı!

Burda insan yurd yerini qaldırıb göyə,
Yuva qurub, yuvasına əlleri çatmir.
Burda cılız qadınların ərləri köhlən.
Burda köhlən arvadların ərləri çatmir.

...Nə yaxşı ki, qulaq tutdum xoruz banına,
Nə yaxşı ki, külək səsi səsimi uddu,
Qurd da, qus da qoy cəkilsin öz ünvanına,
Bir zaşa da, bir saralmış yarpaq da yurduu.

Bu dünyanın hər küncünə sorağın olsun,
Bu adanı belə gördün-hayqır, kirimə.
Daş-qaya tap, yurd-yuva qur, insafın olsun;
Şanapipik, bir də mənim yuxuma girmə...

1988.

QORXURAM

Nəydi yırğalayan bir nəheng dağı?!
Uçrumlars zamanın yaddası kimi!..
Ələnib töküldü dərə aşağı
Qayalar dağların göz yaşı kimi...

Ən tənha adamdır çoxdostlu adam:
Yıxıldın, qacaq hamısı birdən.
Bir olsun,-pir olsun: çıxarma yaddan,
Bir olsun-pir olsun,apis o pirdən!

Düz yola çıxmaga çoxu hələkdi,
Bəzi oyaqları ayıltmaq olmur.
Bu necə oyundur!
Necə hənəkdi
Siçanı pişikdən ayırməq olmur.

Dağ ucdu! Uçruldu?-Bilinmir bu sərr!
Fitnekar felləri deyilsə, nəydi?
Zamanın qayçısı düzü düz kəsir,
Səni, əl verdiyin hansı əl əydi?

Hər sözün qulpundan yapışmır əlim,
Söz alqı-satqı heyrətdi bəlkə?
Hardasa “olarm”, hardasa “bəlim”
Əsrin lüğətində nifrətdi bəlkə!

Sən dünən beləydin, qaragöz oğlan,
Bu gün də eləsən: təbi təlaşlı,
Böyükər kölgəsi ünvanı olan-
Ay başı fırıfıra, ay başıdaşlı!

Ağlım, bu eyhamı sənsiz kim anlar?
Sən caşqın qafamda bir qafa da qur...
Niyə bu yıxanlar, bu yıxılanlar
Gələndə mələkdi, gedəndə quldur?

Dərdim min olsa da sönmez çıraqım,
Səsim öz səsimdən bata, qorxuram.
Şairi yalana yatan yiğnağın
Özü də palana yata, qorxuram.

YAXŞILAR

Amandı , qoruyun bir-birinizi,
Qoymayıñ soyuya Arazi Kürdən.
Kim ata, kim sata birliyinizi-
Papağı güldəndi,
Qafası gildən...

Elə son anda da sonsuz güc ara,
Sən nəfəs-nəfəsə; səs-səsə gursan.
Aradan su keçdi-yargändi ara,
Alasız, talasız birliyi bir san!

Yoxsa əl tutanın yıxanın qədər,
Qorxma, yaxşiların biri min adam!
Gəzib igidlərlə qədəmbəqədəm,
Yaxşilar orduyu yaradacağam.

Ziyasız olanlar ziyani dandı,
Yox üzüqarası “qara kütlənin”.
Bir az gec inandım,
Yaxşı inandım:
Dişləri pis kəsmir ağrı kütłərin!
Amandı, qoruyun bir-birinizi!

Döyüş nə ağıdı, nə də meyxana,
Ağlağan qatlanar,-
Qatlanan sınar!
Beş gün əlinizə düşən meydana
Kürnəş bağlayanlar yiğişmasınlar!

Bu hansı ağılli başdan başlanıb?
Bu sel görünəndən daha dərindir.
Bu çələng taclardan uca başların,
Bu sümük xalqına hürənlərindir!

Yaltaq da alçaqdır, alçaq da yaltaq.
Coxları itləşdi bir yalaq üçün.

Qoyun beləsini duza, saxlayaq,
Sabah beləsinə şapalaq üçün.

Hünər zamanın da qəddini gərir,
İgidlər ərləşir ərkən çağında.
Xəyanət selinən, yelinən gelir,
Ədalət gələndə qış cynağında!
Amandı qoruyun bir-birinizi!

Qolu itənlərə qol olanların
Cəkici, orağı qorunmalıdır.
Özgə ümidiñə qor olanların
Öz ümid çırığı qorunmalıdır.

Mən də hər çağrışa dönüb baxmaram,
Önümde dağ durur,
Arxamda dərə.
Mən də hələm-hələm bayraq taxmaram
Göyümde göyərən göydələnlərə.

Baxın, bir baxışla kim bunu anlar:
Düşmən qılincında-bu dost əlidir!
Təbrikə, tehirikə mahir olanlar
Güdaza verməyə səriştəlidir!
İlahi, nə coxmus çayırkimilər!
Ayıqlar qütbündə ayıqkimilər...
Amandı, qoruyun birliyinizi...

4. I. 1989.

BU GECƏ YUXUDA

Yel kimi səyirdib mənsəb atını,
Sel kimi kükrəyib,
Sel kimi axdim.
Taxib qollarıma qış qanadını...
Bu gecə yuxuda şah oğlu şahdim.

Günəşə dur-dedim,-mənsiz yerime!
Üfürüb söndürdüm ulduzları da.
Seçdim xan yerinə, əyan yerinə
Qəpikdən, quruşdan ucuzları da.

Çalalar önumdə süd gölməçəsi,
Dərələr-bal dolu ağızına kimi.
Əmrimə müntəzir, əmrimə əsir...
Çelladdan, quldurdan, azığına kimi...

Ağa barmağımı tuşladım-qara,
Nə desəm ağardı dediyim anda.
Kimdir bu dünyada kimliyi qalan!
Əvvəli, sonu var qara daşın da.

İştahım: ucalmaq Allah yanına!
Bir az da yuxarı, azacıq, azca!
Birdən şah kimi də Allah yanila,
Bir çımdık toz ollam qapazindaca!

Dağlara baxıram: gileyli dağlar...
Bir meşə yüklenir bir qarışqaya.
Bu uzaq yaxınlar, yaxın uzaqlar
Barışa bilmirsə-heç barışmaya!

Qışqırdım, qışqırdım kişnərti sayaq.
Qapdı hay səsimi bir qadın səsi,
Kükreyib qarışdı kükreyən caya
Bir adam kölgəsi, bir at kölgəsi.

Kimsə düyüünü açır baxımın,
“Çəpik cal” deyənin öz əli yoxdu.
Gümüş sarayımin, qızıl taxtımin

Hər şeyi yerinde,
Özülü yoxdu.

Böyrümdə təzi da, dovşan da sinib,
Gözücu vəzirə, vəkilə baxdım.
Nə qaçan tərpənir,
Nə qovan dinir...
Bu gecə yuxuda şah oğlu şahdım!

29. I. 1989.

DÜNYA DÜZƏLMİR

Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçıır.
Əllərdir ucaran, əllər tikəni,
Cölüməndən yaz qaçıır, yazılıq da qaçıır,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kimdənsə tez durub kimin usağı,
İtinə daş atıb beş yüz il qabaq,
Kimin dəyirməni, kimdən aşağı...
Bunları yerinə kim oturdacaq?..
Dünya düzəlmir ki, düzəlmir, baba!

Tərəfsiz tərəfdə düz oğlu düzələr!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpinib, boğulur göz qabağında,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Mən təkdim, cüt oldum, təkləndim yenə,
Özüm yük çəkənəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Cürük fikirlərin cürük davası,
Dünya düzəlmir ki, düzəlmir, baba!

"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr özü hədəfdə,
Azmiş ağılların cəni görünmür,
İtmış, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Hələ bu dünyanın qeylү-qalı çox.
Bilməm zəheri çox, yoxsa bali çox.
Çox verdim özümə bu sualı, çox:
Ərzin nadanından ağısaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

1990.

Hələ bu dəjə zəbə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz

Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz

Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz

Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz
Hələ bu dəjə vələməz dələməz

GÜZƏŞT

Bir caydan su içir güzəşt də, qəsd də,
Od da var, buz da var insan qanında.
Kimi söz acidır qızıl qəfəsdə,
Kimi qum sovurur söz xırmanında.

Hər üzə güləni tanımaq olmur,
Güzəştə gedənlər mərd oğlu mərddi.
Söz yamaq götürmür,
Söz yamaq olmur,
Söz sözə cəpərdi, söz sözə bənddi.

Günah camırında ağnayana bax,
Onun da baxtına günəş doğulur.
Neçə ağılliya dedi bir axmaq:
"Qəbahət doğuldugüzəşt doğulur"

Qulağı kar olun hin harayına,
Tülükyə borcumuz hörmətdi-dedi,
Düsdüsə bir sürü bir qurd payına
Bunun da adı var "qismətdi"-dedi.

Dünən ön sıradə gördüm əzəni
Fərqinə varmadım güzəştə getdim,
Üstümə cəmkirən Ayzadənin
Burnuna vurmadım, güzəştə getdim.

İnadda yüzəmsə, güzəstdə minəm,
Öz əlim pis qazmır öz məzarımı.
Bu xalqa ömürlük tapşiran-mənəm
Dərə məzarımı, düz məzarımı.

Yol kəsən, ev yixan güclüdən uzaq,
Gücsüzlə oyunda güzəştə getdim,
Bu da var: kölgəmi gəmirən alcaq
Quyruq bulayanda, güzəştə getdim.

O qədər güzəştə getdim bu haqqı
 Cox azlar yenə də çox az bildilər;
 Ayağım altında qədim torpağı
 İndicə sərilmis palaz bildilər.

Babam da beləcə, atam da belə;
 Toruna düşənə güzəştə getdi,
 Torundan qaçana güzəştə getdi,
 Yelə bağışladı sel aparani,
 Selə bağışladı yel aparani.

O qədər güzəştə getdim, axırdı
 Torpağım dartıldı ayağım altından;
 Yox! Daha torpağa yenmək vaxtıdır.
 Qəzəbim, nifrətim, bark yapış atdan,
 Bəxşışım, güzəştim, daha düş atdan!..

2. I. 1990.

MÜNDƏRİCAT

Təselli.....	5
Bu millətin dərdi-səri.....	6
Ayağa dur, Azərbaycan!.....	9
Ulu şahim, qılıncına söykənim!.....	11
Sənə inanıram.....	13
Yaşamağa nə var ki?.....	15
Əsgər oğul.....	17
Söznən zarafat eyləmə.....	19
Mikayıl şer oxuyur.....	20
"Qoşul mənə, gedək..."-dedin.....	22
Hara gedirəm, bilmirəm.....	23
Gecikdin.....	24
Qoluzorlulara nifrətim var.....	25
Çəcen faciəsi.....	26
Yoxdu sözüm, yoxdu daha.....	28
Ad günümö.....	29
Suallar, cavablar.....	33
Məni ölməyə qoymurlar.....	35
Artıran söz qədrini.....	37
Qarğıma.....	38
Bu döntüklər, vəfəsizlər dünyası.....	41
Murova qar yağırdı.....	42
Ah, bu qısa sevda yolu.....	43
Yarımadın.....	44
Bu millətə nə verdik ki?.....	45
Ay allah.....	46
Vaxtin o vaxtındı.....	47
Ay yaziq.....	48
Düşmən qabağından qaçan "kİŞİLƏR".....	49
Ata millət, ana millət, ağlama.....	50
Bu, insan adlanan insan.....	51
"Nişançı özümüz, hədəf özümüz".....	52
Qayıtmal.....	54
Gözəllik saxladı ölümdən moni.....	55
Yaşamaq budurmu?.....	57
Dilənci qacqın.....	58
Qoş məni dağ küləyinə.....	59
Əsrin yalanları, əsrin vədləri.....	60
Sərhəd cəpərləri.....	65
Yoxdu.....	67

Biz olmayanlar.....	68
Bizi Vətən çağırır!.....	70
Cıxb getmək istəyirəm.....	72
Kəlbəcor qacqınlarına.....	74
İnsan yalan danışır.....	75
Gecikdi.....	77
Ya rəbbim, bu dünya sən quran deyil.....	78
Əğər mən özümlə. Üz-üzə gələsəm.....	81
Yol ayrıcında səhbət.....	83
Necə yaşadımsa...	85
Cox tozələr köhnəlir.....	87
Göy altında, Yer üstündə.....	89
İbrət, nifrot muzeyi.....	91
Dalımcə golmə.....	95
Zamana aldanan böylük yazığı.....	97
Bu şeytanlar.....	99
Noğmə.....	102
Yolcu, yolun haradı?.....	103
Göydən dörd alma düşdü.....	104
Atalar.....	105
Qəfil.....	106
Sən ötür məni.....	107
Babamın səsi.....	109
Cinarla səhbət.....	111
Duman ömrü.....	112
Ağlayan qayalar.....	114
Das qartal.....	115
Bu yerlər, o yerlər.....	116
Bir otaqda.....	118
Həkim cay.....	120
Qurd xasiyyəti.....	122
Istisu lövhələri.....	123
El üçün ağlayan.....	124
Üstümə qayıdan yazılarım.....	126
Dağlara çağırış.....	131
Ata ocağı.....	133
Gecə nağılı.....	135
Bir qəbir daşına yazılımış yazı.....	136
Susada bir gecə.....	137
Küçə itləri.....	138
Qanadlı qayalar.....	140
Tok olanda.....	141
Məndən ötdü, qardaşma dəydi.....	145
İnnən belə.....	148
İstedəd.....	150
İnsan qayalar.....	151
Babək qılıncı.....	153
Fillərin ömrü.....	156
Yerlər.....	157
Aldada bilirom özümü hərdən.....	159
Səbrimdən inadıma möktub.....	161

Vətən mənə oğlu desə.....	163
Şöhrətə atılan güllə.....	164
Gözləri yol çəkən ana mahnisi.....	166
Dağ yaddasında yazı.....	167
Qoca əmim belə dedi.....	168
Yurdumuzun qızları.....	169
Dağlar məni tanımadı.....	170
Dağlar küstüb.....	171
İlahımlı.....	172
Dünya gözəl dünyadı.....	174
Qızıl qaya.....	175
Size yetim deyən olsa.....	177
Hər seyden yazanda.....	178
Tələsdim.....	180
Mənim də yaşam az deyil.....	181
Yasadım.....	182
Əl daydı, çaxmaq daşıyam.....	183
Durnalaları dönməz oldu.....	184
Od kimi, su kimi...	185
Qonşu cəperli.....	186
Günəş günü.....	187
Yazı masama.....	189
Bir ömür yolunda.....	190
Bəd xəbərlər.....	192
İnsan.....	194
Biz qosa getməliyik.....	195
Eyham.....	196
Yalan.....	198
Nə günah.....	200
Əlli il yaşadım.....	201
Getdilər.....	203
Xatırələr yordu məni.....	204
Borc.....	205
Qalır hələ.....	207
Mübarəkdi, mübarök.....	208
Xəstəxana həyətində bülbül oxuyur.....	209
Mənim validolum.....	211
Kirpinin xəbərdarlığı.....	213
Hebib müəllim.....	214
Qara dəniz sərgisi.....	216
Beləcə.....	217
Tarixçi alimo.....	218
Palid, səni kim yıldı.....	219
Dostlar qazsin məzarımı.....	220
Sənin etibarın.....	221
Gorək belə olmayıyadı.....	223
“Özünə bax” —deyirsən.....	225
Das harayı.....	227
Vaxtrın qalsa.....	229
Araz dili.....	231
Təklənmə.....	233

Sac ağardım.....	234
Tanrı, məni məndən qorū.....	235
Mənsiz.....	237
Məmməd Araz qayası.....	238
Qorxu günü, insaf günü.....	240
Gəldin, niyo gəldin?.....	242
Daha inanıram.....	243
Möhtac oldum.....	245
Böyükler, usaqlar.....	249
Bu payız qarı.....	250
Hər gün.....	251
Köçəri.....	253
Əlim çatmaz, ünüm yetməz.....	254
Qoca arıcı ilə söhbat.....	255
Sağlığında.....	258
Ağlama, qorxuram göz yaşlarından.....	259
Yasat məni.....	261
Meymuna əl calmaq öyrədən uşaq.....	262
Vəfaliya can qurban.....	264
Yalançının evi yandı.....	266
Söz açıq olanda.....	267
Vəzifə, insan.....	269
Gözleyənəm olaydı.....	271
Tikansız yazılar.....	273
Xəbərim olmadı.....	275
Puskin.....	276
Ölüm qorxur qələmdən.....	278
Mənə biganəlik öyrət, ürəyim.....	279
Vaxtında gəlmədin.....	281
Sair, nə qazandın?.....	283
Kəndlə şəhər arasında.....	285
Yenə bu küləklər.....	287
Xəzəli pul olan bağın.....	289
Köhnə dost.....	290
Sinəm səhra sinisi.....	291
Hesabat.....	293
Qalmadı.....	295
Bu dərə dorin dərə.....	296
Qaćma məndən.....	298
Əgər son nəğməni oxuya bilsəm.....	299
Bələ dünyənin.....	301
Gecə pəncərəmə dırmaşan pişik.....	303
Şanapipik.....	305
Qorxuram.....	306
Yaxşılard.....	307
Bu gecə yuxuda.....	309
Dünya düzəlmir.....	311
Güzəst.....	313

**Məmməd ARAZ
YOL AYRICINDA SÖHBƏT**

Rəssamı
Fikrət İbrahimli

Üz qabığının rəssamı
Zaur Əliyev

Texniki redaktoru
Elmira Tağıyeva

Çapa imzalanmış 22.12.97. Kağız formatı 60x90/16. Şərti çap və-
raqı 20.0. Uçot-nasr vərəqi 11,5. Tirajı 5 00 Sifariş 5102.
Müqavilə qiyməti ilə

"Azərbaycan" nəşriyyatı,
370146, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə

1998
1132

